

**İbtidai məktəb
və
məktəbəqədər
tərbiyə**

1970-ci ildən
çıxır.
№ 3 (160)
iyul-sentyabr

Jurnal

Azərbaycan Respublikası Təhsil Nazirliyinin orqanı

**2002
3**

İslahatın yeni mərhələsi	3
--------------------------------	---

*Azərbaycan təhsilinin dövlət standartları
Layihə*

İbtidai təhsil	4
----------------------	---

Yeni programlar

IV sinif proqramları	16
----------------------------	----

Məsləhət

Proqram materiallarının planlaşdırılması

I sinif

Ana dili	45
----------------	----

II sinif

Oxu	50
-----------	----

Azərbaycan dili	53
-----------------------	----

III sinif

Oxu	55
-----------	----

Azərbaycan dili	58
-----------------------	----

IV sinif

Oxu	59
-----------	----

Azərbaycan dili	62
-----------------------	----

Xarici ölkələrdə təhsil

<i>Y.S.Kərimov.</i> Hollanda və İngiltərədə ibtidai təhsil	65
--	----

Bizim iş yoldaşlarımız

<i>A.Paşayev.</i> Şərəflə keçən metodist ömrü	68
---	----

Suallara cavab	71
----------------------	----

Sizin kitab rəfiniz

<i>S.Abbasova.</i> “İlin dörd fəsli”, “Kiçikyaşlı məktəblilərin milli ruhda tərbiyəsi”.....	72
---	----

Baş redaktor: Y.Ş.Kərimov

Redaksiya hey'əti: A.Muradov, M.Musayev, N.Əliyeva, A.Həsənov, V.Xəlilov,
N.Alnəğıyeva, S.Həmidov, Ə.Hüseynov, L.Məmmədova, R.Süleymanova.

Yığılmağa verilmiş: 15.07.2002. Çapa imzalanmış: 31.07.2002.

Kağız formatı 70x1081/6. Şərti çap vərəqi 6.5. Uçot nəşr vərəqi 6.

Sifariş № 40. Tiraj 800. Qiymət 8000 manat.

Redaksiyanın ünvanı: 370010, Bakı, Azərbaycan prospekti, 40. Telefon: 93-84-41.

“Nağıl evi” şirkətinin mətbəəsində çap edilmişdir. Lisenziya: seriya AB № 022157

Ünvan: 370010 Bakı, Tramvay döngəsi, 2/6. Tel: 98-56-38



2002-2003-cü dərs ilində təhsil islahatının ikinci mərhələsi başa çatır. Yeni dərs ili IV sinifdə də islahatın başa çatması ilə əlamətdardır. IV sinifdə islahatın özünəməxsus xüsusiyyətləri var, lakin qarşidakı dərs ilinin axırında bütövlükdə ibtidai təlim sahəsində islahatın necə həyata keçirilməsi haqqında fikir söyləməli olacaq. Ona görə də diqqətimizi yalnız IV sinfə deyil, bütün sinfilərə yönəltməliyik.

Hər bir müəllim arxaya baxıb, üç il ərzində gördüyü işlərin nəticələrini nəzərdən keçirməli, uğurlarını və qarşıya çıxan çətinlikləri təhlil etməli, çətinliklərin başvermə səbəblərini öyrənməlidir. Nələrə nail olunduğu və nələri etməli olduğunu aydın təsəvvür etmədən inamlı irəliləmək mümkün deyil.

Yeni dərs ilindən artıq IV siniflər də bazis tədris planı üzrə fəaliyyət göstərəcəkdir. Bazis tədris planına əsasən IV siniflərdə də xarici dil (rus dili) tədris edilməyəcəkdir.

IV sinif üçün programlarda xeyli dəyişikliklər aparılmışdır: ana dili programında bağlayıcı, say, zərf ixtisası olunmuş, mürəkkəb cümlə haqqında biliklərin həcmi minimuma endirilmişdir. Digər programlarda da ikincidərəcəli, ağır məsələlər ixtisası olunmuş, bə'zi məsələlərə aydınlıq gətirilmişdir. Programda praktik cəhət üstünlük təşkil edir. Bundan asılı olaraq dərsliklərin məzmununun

dəyişdirilməsi problemi də qarşıya çıxmışdır. "Oxu" və yazı, "Azərbaycan dili" dərsliklərində xeyli ixtisas aparılmışdır.

Yeni dərs ilində IV sinif üzrə tədris planında nəzərdə tutulmuş həftəlik yükün -10 saatın 5 saatı oxuya, 5 saatı Azərbaycan dilinə verilməlidir. İki həftədə 1 saat isə sinifdən xaric oxuya ayrılmalıdır. Sinifdən xaric oxunun yekunlaşdırılması dərslərini əldə olan uşaq ədəbiyyatı, həmçinin B.Həsənli və Ə.Quliyevin tərtib etdikləri "Ana sözü" kitabı əsasında təşkil etmək mümkündür. Bu məqsədlə, keçən illərdə çap edilmiş "Oxu" dərsliklərindən də istifadə etmək olar.

Təlim prosesini səmərəli təşkil etmək üçün çox mütaliə etmək təcrübə mübadiləsi aparmaq mümkündür.

Program və dərslər "İbtidai məktəb və məktəbəqədər tərbiyə" jurnalını, digər pedaqoji ədəbiyyatı oxumaq ən ənəvi avqust konfransının tövsiyələrini oxumaq, təhsilimin gələcək inkişafı üçün təkliflər irəli sürmək hər bir müəllimin fəaliyyətinin tərkib hissəsi olmalıdır.

IV sinif müəllimləri əvvəlki illərdə əldə etdikləri uğurlara əsaslanmaqla yaradıcı fəaliyyət göstərməli, ibtidai siniflərdə təhsil islahatı haqqında elmi təhlilə söykənən tutarlı fikirlər söyləməyə hazır olmalıdırlar.

İBTİDAİ TƏHSİL

Azərbaycan təhsil sisteminin dünya təhsil sistemlərinə integrasiya olunması sahəsində görüləməli mühüm tədbirlərdən biri de Azərbaycan təhsil sisteminin ayrı-ayrı mərhələləri üzrə dövlət standartlarının yaradılmasıdır.

Azərbaycan Respublikası Təhsil Problemləri İstəməti orta ümumtəhsil məktəbləri üzrə təhsilin dövlət standartlarını hazırlanıb, geniş pedaqoji ictimalyyətin müzakirəsinə vermişdir.

Aşağıda ibtidai təhsilin I sahəsi (ana dili) üzrə dövlət standartları - Ni Size təqdim edir, fikir və mülahizələrinizi gözleyin!

Tərtib edən: prof. Y.Ş. Kərimov

1. Ümumi müddəalar

1.1 İbtidai təhsil standartlarının ümumi xarakteristikası

İbtidai təhsil dövlət standartları ümumtəhsil məktəbinin ibtidai həlqəsini başa çatdırıb şagirdlərin hazırlıq səviyyəsini verilən tələbləri, tədris yükünün məcburi minimumunu müəyyənləşdirən normativ sənəddir. Standartlar IV sinfi bitirən şagirdlərin təhsillənmə səviyyəsini səciyyələndirir.

İbtidai təhsil üzrə belə mühüm sənədin hazırlanması zərurəti müstəqil respublikamızın bugünkü durumu, həyatın tələbi ilə bağlıdır. Ölkəmizdə təhsil programının tələblərinə uyğun olaraq məktəb islahatının həyata keçirilməsi, yeni tipli məktəblərin fəaliyyət göstərməsi, alternativ program və dərsliklərin tərtibinə əlverişli şəraitin yaradılması, təhsil sisteminə interaktiv metodların göstərilməsi, təlimdə fərdiləşmənin tətbiqi uşağın təhsillənmə səviyyəsinin valideynlər tərəfindən də qiymətləndirilməsinə imkan verir. Hər bir valideyn övladının mükəmməl təhsil alması, həyata hazırlanması üçün yaşadığı ərazidə istə-

diyi məktəbi, müslümən seçə bilər. Təhsil sisteminde belə demokratya ölkəmizdə dövlət quruculuğumuz müvəffəqiyatla başa çatdırılmışsa xidmet edir.

İbtidai təhsil orta təhsiləşməlin birinci mərhələsi, bənənəsi olduğundan şagirdlərin gelecekdə təhsilini müvəffəqiyətli davam etdirmələri üçün hər bir yaş dövrü üzrə onların imkanlarını öyrənməyi, buna əsasən, təlim prosesini diferensiallaşdırmağı, şagirdlərə fəali yaradmayı tələb edir.

Əhalisinin sayına görə o qədər də böyük olmayan respublikamızın məktəblərində Azərbaycan türkəni ilə yanaşı çoxlu taliş, tat, ləzgi, səmər, avar, udi, kurd, xinalıq və s. kimi azsaylı nəşqlərin uşaqları da təhsil alır. Yalnız milli mənasubiyətinə, etnik tərkibinə görə deyil, həm də coğrafi şəraitə görə uşaqların həmçinidə forqlı cəhətlər özünü göstərir. Bundan əlavə, altı yaşlıların məktəb qəbulunun düzgün aparılmaması üzündən ibtidai siniflərdə təhsil alanların təxminan 2-3 fizi defektli uşaqlardır. Bütün bunlar kiçik yaşlı məktəblilərin yaşı xüsusiyyətləri ilə yanaşı, fizioloji inkişafını, psixoloji xüsusiyyətlərini də diqqətlə öyrənmək vəzifəsini i牠i sürür.

Hər bir fərdin psixoloji xüsusiyyətlərini son dərəcə dəqiq müəyyənləşdirib, nəzərə almadan onun qabiliyyətini aşkara çıxarmaq, şəxsiyyətinin inkişaf etdirmək mümkün deyil. Tə'limə vaxtından əvvəl başlamaq, tə'lim yükünü çoxaltmaq, hər bir yaş dövrünün optimal inkişaf sürətini sün'i şəkildə artırmaq şəxsiyyətin inkişafına ağır zərbə endirir.

Uşaqların psixi inkişafı yetkinləşməyincə onların ümumi inkişafının normal təşkil ediləcəyinə ümid bəsləmək olmaz. Məktəbəqədər, həmçinin kiçik məktəb yaşı dövründə uşaqın inkişafı illə, aylar deyil, günlə ölçülür. Məktəbəqədər yaşı uşaqların az bir qisminin ictimai tərbiyə ilə əhatə olunduğu şəraitdə təhsil alan uşaqların fəaliyyətinin hər bir sahəsinə xüsusi diqqətlə yanaşmaq lazımdır. Yalnız bu zaman uşaqların ayrı-ayrı fənlər üzrə bilik, bacarıq və vərdişlərə yiyələnmələrini, onların nitq fəaliyyətinin, digər fəaliyyətlərinin imkanlarını tə'min etmək mümkündür.

Standartda nəzərdə tutulmuş tələblərin məktəblilər tərəfindən yerinə yetirilməsi onların zəruri bilik, bacarıq və vərdişlərə yiyələnmələrinə, ətraf ələmə (təbiət və cəmiyyət) uyğunlaşmalarına, ünsiyyət, tədris, əmək fəaliyyətinə, özüñüqiyəmləndirmə və özünənəzarət qabiliyyətinin formalaşmasına nail ola, nəticə e'tibarılı tə'limin sonrakı mərhələsinə hazırlaşa bilərlər. Bu prosesdə əqli-idraki hazırlanqla yanaşı, kommunikativ, mə'nəvi, əmək, estetik və fiziki hazırlıq da tə'min edilir.

Standart iki səviyyədə işlənmişdir: 1) ibtidai təhsilin məzmununun məcburi minimumu; 2) şagirdlərin hazırlanlıq səviyyəsinə verilən tələblər.

Ibtidai tə'limin məzmununun məcburi minimumu invariant olmaqla hər hansı məktəbdə hər bir şagirdin yerinə yetirməli olduğu ibtidai təhsilin əsas və tam məzmununu açır. Hər bir müəllim ondan fəaliyyət göstərdiyi məktəbin real şəraitino uyğun şəkildə istifadə edə bilər. Bu zaman

müəllim həmin səviyyəni məqsədə uyğun şəkildə qaldıra bilər, lakin onu aşağı salmağa heç cür icazə verilmir. Məzmunun standartda göstərilən həcmi həmin yaşda uşaqlar üçün müyəssər olduğundan onun öyrədilməsi məcburidir. Bu heç də o demək deyildir ki, bütün şagirdlər həmin həcmi hamisini mütləq öyrənməlidirlər. Standartda şagirdlərin hazırlıq səviyyələrinə görə xüsusi tələblər verilir. Bu tələblər məcburi minimumun tərkib hissəsi olسا da, onun bir sıra parametrləri ümumi minimumdan xeyli aşağıdır.

Ibtidai tə'lim üzrə məzmunun belə iki səviyyədə təqdim olunması tə'limin fərdiləşdirilməsinə imkan yarada bilər.

1.2. Ibtidai təhsilin məqsədi

Ibtidai təhsil fasıləsiz ümumi təhsil sistemində ən mürəkkəb, ən qiymətli, müstəqil və icbari həlqədir. Dövlət standartı uzun illərdən bəri formallaşmış ibtidai təhsil sisteminin ümumi və konkret məqsədlərinin həyata keçirilməsinə əsaslanır. Ümumi məqsəd dedikdə, ümumbəşəri dəyərlərə istinadən dövlətimizin ideolojiyasına uyğun milli zəmində qurulan ibtidai təhsildə hūmanistləşdirmə və demokratiyanın tətbiqinə nail olmaq nəzərdə tutulur. Kiçikyaşlı məktəblilərin tə'lim və tərbiyəsi sistemində hər bir fərdin imkanlarının aşkara çıxarılması və inkişafı nü-hüm rol oynayır. Bu dövrdə öyrənilənlər sonralar şəxsiyyətin necə formalşaşacağını müəyyənləşdirir.

Fasıləsiz təhsil sisteminin ən əhəmiyyətli, ən mə'suliyyətli və ən mürəkkəb həlqəsi olan ibtidai təhsilin qarşısında şagirdlərin intellektual inkişafının zəruri səviyyəsini yüksəltmək, onlara elmlərin əsasları üzrə sadə biliklər vermək, həmçinin, aşağıdakı ümumpedaqoji vəzifələr qoyulur: şagirdlərdə təbiət və cəmiyyət haqqında ilkin elmi təsəvvürlər formalasdırmaq, onların şüurunu zənginləşdirmək,

dərkətməyə marağını inkişaf etdirmək: oxu, yazı və hesablama vərdişləri aşlamaq, sual vermek, suallara cavab vermək, müşahidə aparmaq, gördüyü əşya və hadisələri təhlil etmək, qruplaşdırmaq, təsnif etmək, mücərrədləşdirmək, ümumiləşdirmək, əqli nəticə çıxarmaq, mühakimə yürütəmək, öz mövqeyini müdafiə etmək, sübuta yetirmək, bir sözlə, sadə nəzəri təfəkkürə, nitq və davranışın mədəniyyətinə malik olmaq, şəxsi gigiyena və sağlam yaşayış tərzinə yiyələnmək, tərbiyə və ümumi inkişaf üzrə işi yerinə yetirmək və s.

Ibtidai təhsilin məqsədindən aydın olur ki, başlıcası tədris fəaliyyətinin formalması əsasında kiçikyaşlı məktəblilərin şəxsiyyətinin tərbiyə edilməsini tə'min etmək, onların qabiliyyətinin məqsədyönlü inkişafını aşkarla çıxarmaq, onlarda oxumaq arzusu və bacarığı formalasdırmaqdır.

Bütün bunlar ibtidai təhsilə onu başa vuranların yuxarı siniflərdə sistematik kursları mənimsəmələri üçün propedavtik (hazırlıq) mərhələsi kimi baxmağa əsas verir. Onun hazırlıq mərhələsi olması heç də bu mərhələnin bəsiti, qeyri-elmi olması haqqında fikir yürütəməyə əsas vermir. İbtidai təhsil böyük elmin həqiqətlərini sadə şəkildə, praktik yolla, özünəməxsus sistemlə təqdim edir.

Bu məqsəd tədris planında ibtidai tə'lim üçün nəzərdə tutulmuş fənlərə dair program və dərsliklərdə, ümumiyyətlə, metodik sistemdə həyata keçirilə biləcək özünəməxsus təhsil sahələrinin ayrılmاسını müəyyən edir.

Bu gün ibtidai siniflərin program və dərslikləri üzrə tə'limin məqsədi kiçikyaşlı məktəblilərin yaş xüsusiyyətləri və imkanlarına lazımlıca yönəldilmir. Bunun nəticəsidir ki, çox vaxt ayrı-ayrı fənlər üzrə şagirdlərin qazandıqları bilik, bacarıq və vərdişlər tədris fəaliyyətinin formalasmasına gətirib çıxarır.

İndiki mərhələdə ibtidai təhsilin qarşısında qoyulmuş vəzifələrin müəllimlər tə-

rəfindən düzgün başa düşülməsi kiçikyaşlı məktəblilərin tə'limi, tərbiyəsi və inkişafı üzrə işin daha məzmunlu və intensiv təşkilinə tə'sir göstərə bilər.

Mə'lumdur ki, sınıf müəllimlərinin böyük bir qismi, həmçinin bə'zi təhsil işçiləri tədris planında nəzərdə tutulmuş fənləri "əsas" və "ikinci dərəcəli" ("doğma" və "ögey") olmaqla iki qismə ayıırlar. Onlar "əsas" fənn kimi ana dili və riyaziyyatı, bə'zən təbiətşünaslığı nəzərdə tutur, təsviri sənət, musiqi, əmək tə'limi və fiziki mədəniyyəti "ikinci dərəcəli" fənlər hesab edirlər. Bələləri məktəbin ümumtəhsil məktəbi olduğunu unudurlar. Nəticədə kiçikyaşlı məktəblilərin inkişafı vəzifələri geniş ölçüdə həyata keçirilmir, onlar birtərəfli (yarımcıq) adamlar kimi "formalaşırlar".

Məktəb islahati ilə əlaqədar baza tədris planında nəzərdə tutulmuş məcburi dərslərlə yanaşı, seçmə üzrə fakültativ fərdi və qrup məşğələlərinin təşkilinə də geniş imkanlar yaradılır. Bunun mexanizmi hərtərəfli işlənərsə ola bilsin ki, tədris planında belə məşğələlərə ayrılan həftəlik saatların sayı əhəmiyyətli dərəcədə artırılsın.

1.3. Baza tədris planında təhsil sahələrinin yeri

Ibtidai təhsilin məqsədinin həyata keçirilməsi üçün müasir dövrə təhsil sisteminin demokratik əsaslar üzərində qurulması nəzərə alınmış, alternativ tə'limin təşkili imkanları araşdırılmış, tədris fənləri üzrə deyil, əksinə təhsil sahələri (**dil, riyaziyyat, təbiət, insan və cəmiyyət**) üzrə dövlət standartları hazırlanmışdır. Belə quruluş müxtəlif programların, tədris planının töbliği üçün əlverişlidir. Belə ki, insan haqqında bilikləri ana dili-oxu və təbiətşünaslıq programlarına vermək mümkündür. Ola bilər ki, bu iki fənnin məzmunu "İnsan" adlanan ayrıca programda əhatə edilsin. İbtidai mərhələdə ana dilinin tədrisi başlıca,

mərkəzi fənn kimi bütün digər fənlərə də daxil olur. I-II siniflərdə oxu təlimi, ədəbi parçalarla yanaşı ətraf aləmlə tanışlığı da əhatə etdiyindən program və dörsliklər integrativ xarakter daşıyır. III-IV siniflər üçün oxudan program və dörsliklərdə isə ədəbi parçalar əsaslı yer tutur. Bu siniflərdə təbiətşünaslıq ayrıca fənn kimi tədris olunduğundan oxu dörsliklərinə qismən tarixə dair elmi-kütləvi materiallar daxil edilir. Ona görə də ədəbi təhsilin standartlarının müəyyənləşdirilməsi, məktəb kollektivinə imkan verir ki, onu tədris planına "ədəbiyyat" fənni kimi daxil edə, yaxud ədəbi təhsili ana dili dörslərində öyrənmə obyekti kimi saxlaya bilərlər.

Standartda "insan" adlanan xüsusi təhsil sahəsinin verilməsi təlimdə fəaliyyət sahəsinin həyata keçirilməsi yollarından biridir. Hər bir tədris fənnində bu yaşdakı uşaqa xas olan fəaliyyətin (tədris, kommunikasiya, əmək, mütaliə, oyun) inkişafı və zifələrinin həlli özünə yer tapmalıdır. Mə'lumdur ki, kiçikyaşlı məktəblilərin aparıcı fəaliyyəti tədrisdir. Ona görə də bu dövrdə hər şey tədris fəaliyyətinin formalasdırılmasına istiqamətlənməlidir.

1.4. Əsas məzmun istiqamətləri

Dil və oxu insanın ətraf aləmlə real əlaqələrini tə'min edən varlığın sahəsidir. Dil insanlar arasında ən mühüm ünsiyyət vasitəsi, yalnız insanlara məxsus bir hadisədir. Cəmiyyətdən kəndə dil olmadığı kimi, dilsiz də cəmiyyət yoxdur. Həyat uğrunda mübarizə və əmək prosesində yaranmış dil bütün xalqlara eyni cür xidmət edir. Hər bir dilin özünəməxsus fonetik sistemi, qrammatik quruluşu, lüğət fondu, dialect və şivələri olur.

Dil həmişə müəyyən ərazidə yaşayan, birgə fəaliyyət göstərən kollektivə məxsus informasiyanı qoruyub saxlayan və ötürən universal vasitədir. Dil ayrı-ayrı şəxslərin, fördlərin dillərinin məcmuyu kimi qəbul

etmək dil və nitqi eyniləşdirmək deməkdir. Dil ictimai hadisədir, nitq onun varlığı formasıdır. Nitq çoxlu insanların sə'yi ilə yaranan, cəmiyyətə xidmət edən, onun sərvəti hesab olunan dilin tətbiqi prosesidir. İnsanın müxtəlif kommunikativ situasiyalarda əcəlik iştirak etmə qabiliyyəti möhz dilin köməyi ilə həyata keçirilir. Təhsil prosesində şagirdlər bə'zən doğma dili, xarici dil kimi təbii dillərdən, bə'zən isə riyazi dil, not savadı, programlaşdırma elementləri kimi sün'i dillərdən istifadə edirlər. Müxtəlif məqsədlər üçün işlədilən ox işarəsi, nəqliyyat işarələri də sün'i dilə daxildir.

Nitq vərdişlərinin inkişafı uşaqın fikri fəaliyyətin-təhlilətmə, müqayisəctmə və ümumiləşdirmə bacarıqlarını təkmilləşdirir.

Nitq qəlibə salınmış, ştamplanmış bir proses olmayıb, situasiyadan asılı olaraq dəyişir. Eyni fikri müxtəlif cür demək mümkün olduğundan nitqi insan psixikasının yaradıcı funksiyası hesab edirlər.

Nitq (xüsusilə şifahi nitq) ikitərəfli prosesdir. Onu kimsə eşitməli və reaksiya verməlidir. Ünsiyyətin baş tutması üçün insan başqasından qəbul etdiyi sözün tərkibindəki nitq səslərini eynilə yenidən hasil etməlidir.

Nitqin inkişafı üçün şagirdlərin lüğət cəhiyatını genişləndirmək, onların çoxmə'nalılığı, sinonimləri, antonimləri dərk etmələrinə və nitqdə işlətmələrinə, nitqin sintaktik quruluşunun təkmilləşdirilməsi nə nail olmaq lazımdır.

Nitq vərdişlərinin inkişafı şagirdin fikri fəaliyyətinin təkmilləşdiyini bildirir. Nitqlə təfəkkür arasında sıx əlaqə mövcuddur. Biz təfəkkürün aleti olan nitqlə düşünürüük. Fikir nitqlə ifadə olunur və onda da formalasılır.

Fikri fəaliyyət prosesində təfəkkür metodlarına, müqayisə, təsnifetmə, təhlil-tərkib məcərrədləşdirmə, ümumiləşdirmə, sistemləşdirmə, konkretləşdirmə, kodlaşdırma və əqli nəticəyə əsaslanmaq lazım gəlir.

İbtidai sınıflarda ana dilinin tədrisinin başlıca prinsipi nitq inkişafıdır.

1.5. Standartın quruluşu

İbtidai təhsilin standartı 4 bölmədən ibarətdir:

1. Ümumi müdəəalar. Bu bölmədə ibtidai təhsilin dövlət standartlarının mühüm dövlət sənədi kimi əhəmiyyəti, zəruriliyi şərh edilir.

2. İbtidai təhsilin məzmununun məcburi minimumu (təqdim-olunma səviyyəsi). Bu bölmədə ibtidai mərhələdə hər bir şagirdə verilməli olan biliklərin məzmunu açılır.

3. Şagirdlərin hazırlıq səviyyəsinə verilən tələblər. Bu bölmədə ibtidai mərhələdə təlim nəticəsində hər bir təhsil sahəsi üzrə şagirdlərin məniməsəməli olduqları biliklərin məzmunu açılır.

4. Standartın tələblərinin yerinə yetirilməsinin qiymətləndirilməsi. Bu bölmədə ölçü sistemi təklif olunur, kiçikyaşlı məktəblinin təlimlənmə səviyyəsinin yoxlanmasının ümumi şərtləri açılır.

**2. Məzmunun məcburi minimumu
(təqdim olunma səviyyəsi)**

Birinci təhsil sahəsi

Dil və oxu

DİL

Bilik vermək:

- səslər və hərfələr haqqında (fərqləndirmə, təsnif);
- söz haqqında (leksik və qrammatik mə'na, sözün tərkibi, sözün əmələ gəlməsinin ən sadə halları);
- fəal və qeyri-fəal lügət ehtiyatı haqqında;
- sözlərin çoxmənali, omonim, sinonim, antonim olması (termsiz) haqqında;
- cümlə haqqında (cümənin baş və ikinci dərəcəli üzvü, sadə və mürekkeb

cümə, vasitəli və vasitəsiz nitq);

- söz birləşmələri haqqında (sözün tərkibi, qrammatik mə'na);

- nitq hissələri haqqında (isim, sıfət, fe'l və əvəzliyin başlıca xarakteristikası);

- öyrətmək;

- bütün nitq səslərini ədəbi dilin tələffüz normalarına müvafiq şəkildə tələffüz etməyi;

- şifahi nitqin ədəbi tələffüz normalarını (orfoepiya qaydalarını) gözləməyi;

- dil təhlili keçirməyi (fonetik, morfoloji, söz yaradıcılığı, leksik, morfem, orfoqrafik, sintaktik);

- düzgün yazımağı: heç bir qrammatik qayda ilə yoxlanmayan sözləri (yazılışı çətin sözləri), söz köklərində tələffüz olunmayan, qoşalaşan samitlərin, bə'zi kar və cingiltili samitlərin yazılışını;

- cümlənin və xüsusi isimlərin əvvəlində böyük hərfdən istifadəni;

- cümlədə dürđu işarələrindən istifadə etməyi;

- şəkil üzrə müşahidə, ekskursiya şəxsi təssürat əsasında həkayə qurub nəql etməyi;

- sözdən ibarət bədii mətnin məzmunu ilə əlaqədar kollektiv tərtib olunmuş plan əsasında ifadə yazmağı;

- həyatı təsəvvürlər əsasında kiçik-həcmli inşa yazmağı;

- nitqin təmizliyini gözləməyi.

Bütün bunlar ana dilindən ibtidai təlimin əsası olan mə'lumatlar dairəsini və dil haqqında elmin müvafiq bölmələrinin (sonnetika, orfoepiya, leksika söz yaradıcılığı, qrammatika, orfoqrafiya, üslubiyyat) məzmununu müəyyən edir. Bu zaman yeniliklər və ana dilinin öyrənilməsi həmin prosesə praktik istiqamət verir.

OXU

İbtidai təhsil mərhələsində şagirdlər oxu texnikasına və oxu vərdişlərinə yiələnlərlər. Savad təlimi dövründə formalala-

şən oxu texnikası əsasında sonrakı mərhələlərdə oxunun yeni keyfiyyətləri – oxu vərdişləri inkişaf edir. Şagirdlər düzgün, normal sürətlə, ifadəli və şüurlu oxumağın sırlarını yiyələnirlər. Belə oxu texnikası və vərdişləri şagirdlərin sinifdən xaric, müstəqil mütalielərinə zəmin yaratır. Onlar yaşlarına, mütaliə marağına uyğun olan bədii və elmi-kütləvi materialları oxuyurlar. Bu mərhələdə şagirdlərin oxu dairəsi yalnız Azərbaycan yazıçılarının əsərləri ilə məhdudlaşdırıb, həm də xarici ölkələrin uşaq ədəbiyyatını əhatə edir.

Ədəbiyyat qüdrətli tərbiyə vasitəsi olduğundan ibtidai mərhələdə ədəbiyyatın öyrədilməsinin başlıca məqsədi uşaqlarda ədəbi əsərlərə baxışın tərbiyə edilməsidir. Bu prosesdə şagirdlər bədii ədəbiyyatın insan və yaşadığı ətraf aləm haqqında müxtəlif biliklərin menbəyi olduğunu anlayırlar. Kiçikyaşlı məktəblilərin diqqəti həmin yaşda uşaqlara xas olan müxtəlif ədəbi janrlara, onların özünəməxsus xüsusiyyələrinə yönəldilir.

Oxu dairəsi

Kiçikyaşlı məktəblilərə təklif olunur:

- şifahi xalq ədəbiyyatı nümunələri (miflər, rəvayətlər, əfsanələr, nağıllar, tapmacalar, yanılmalar, laylalar, düzgülər, bayatılar, oyun-nəgmələr və s.);
- klassik Azərbaycan uşaq ədəbiyyatı nümunələri (Ə.Xaqani, N.Gəncəvi, M.Füzuli, S.Ə.Şirvani, M.Ə.Sabir, A.Səhət, S.S.Axundov, R.Əfəndiyev və b.);
- müasir Azərbaycan ədəbiyyatı nümunələri (A.Şaiq, S.Vurğun, M.Dilbazi, M.Seyidzadə, T.Elçin, X.Əlibəyli, T.Mütəllibov, İ.Tapdıq, H.Ziya, X.Hasilova, H.Zeynalova, Ə.Səmədli, M.Aslan, M.Namaz və b.);
- xarici ölkələrin ədəbiyyatlarından nümunələr (A.Puşkin, L.Tolstoy, İ.Krilov, K.Çukovski, A.Nosov, S.Marşak, H.Andersen, Qrimm qardaşları, Ş.Perro, C.Rodari, S.Behrangi və b.).

Şagirdlər bədii əsərləri söz sənəti əsər-

ləri kimi qavramağı, hər bir əsərdə qoyulmuş əsas problemi anlamayı, tərbiyəvi nəticə çıxarmağı bacarmalıdır. Bu əsərlər şagirdlərin emosional-estetik hissələrinə tə'sir göstərməli, onları yaradıcılığa istiqamətləndirməlidir.

Uşaq oxusunun mövzuları:

- Vətən haqqında (klassik və müasir yazıçıların əsərlərində vətənpərvərlik lirikası, tarixi poveslərdən parçalar, hekayələr, ailə emək, sənətkarlıq, incəsənət haqqında ocerklər);
 - döyük rəşadəti (rəvayət pəhləvanları, ikinci dünya müharibəsi qəhrəmanları, milli qəhrəmanlar, şəhidlər);
 - ölkəmizin müxtəlif bölgələrində, dünyanın müxtəlif yerlərində yaşıdlarının həyatı haqqında;
 - xalqımızın milli adət və ənənələri haqqında;
 - bayramlarımız (Novruz bayramı, Qurban bayramı, Ramazan bayramı) haqqında;
 - dövlət bayramları və xatirə günləri (18 Oktyabr – Dövlət Müstəqilliyi günü, 17 Noyabr – Milli Dirçəliş günü, 12 Noyabr – Konstitusiya günü, 31 Dekabr – Dünya azərbaycanlılarının həmrə'yiliyi günü, 1 Yanvar – Yeni il bayramı, 20 Yanvar – Ümumxalq hüzn günü, 8 Mart – Beynəlxalq Qadınlar bayramı, 20-21 Mart-Novruz bayramı, 9 May – Qələbə günü, 28 May – Respublika günü, 15 İyun – Azərbaycan xalqının Milli Qurtuluş günü, 26 İyun – Milli Ordunun yaranması günü) haqqında;
 - Azərbaycanın doğma təbiəti haqqında;
 - yeraltı və yerüstü sərvətləri haqqında;
 - Azərbaycanın sənayesi və kənd təsərrüfatı haqqında;
 - Azərbaycanın elmi, ədəbiyyatı və incəsənəti haqqında.
- Biliklər vermek:
- hər bir adamın həyatında, onun estetik, mə'nəvi inkişafında ədəbiyyatın rolunu;

– bədii əsərlərin müxtəlif janrlarını (mif, rəvayət, əfsanə, nağıl, dastan, həkayə, şe'r, təmsil, povest, pyes);

– ilkin ədəbi anlayışları (folklor, mövzu, mətn, süjet, məzmun, forma, ədəbi qəhrəman, surət, personaj, misra, bənd, qafiyə);

– ədəbi dilin təsviri – ifadə vasitələrini (epitet, müqayisə);

– bədii ifadə vasitələrini (məntiqi vurğu, intonasiya, məntiqi fasılə, ton, səs, nitqin sür'əti).

Öyrətmək:

– folklor nümunələrini bədii və elmi-idraki ədəbiyyatdan fərqləndirməyi;

– uşaq bədii ədəbiyyatının növlərini (hekayə, nağıl, təmsil, şe'r və s.);

– titul səhifəsinə, mündəricatına, şəkilərinə, ön sözə, son sözə baxmaqla onda nədən bəhs olunduğunu, əsərlərin mövzusunu müəyyən-ləşdirməyi;

– oxunmuş əsərdə başlıca fikri müəyyənləşdirməyi;

– əsərin mə'nasını aydınlaşdırmağı, onun məzmununa və ada uyğunluğunu müəyyənləşdirməyi;

– əsərdə hadisələri və onların ardıcılığını müəyyənləşdirməyi;

– əsərdə hadisələrin inkişaf ardıcılığını gözləməklə ona plan tərtib etməyi;

– bədii əsərin üslubi və janr xüsusiyyətlərini saxlamaqla məzmununu müfəssəl, seçmə və yiğcam nəql etməyi;

– mətndə bədii dialoqu seçməyi və bədii əsəri səhnələşdirərkən ondan istifadə etməyi;

– məşhur süjetləri şifahi və yazılı şəkildə tamamlamaqla özünün ədəbi mətnini yaratmağı;

– əsərin qəhrəmanının əməllərini təhlil etməyi, onu qiymətləndirməyi;

– mətndə obrazlı sözləri və ifadələri tapmağı və mə'nalarını izah etməyi;

– oxunmuş əsər, ondakı hadisələr, onun qəhrəmanlarının hərəkətləri haqqında suallara şifahi cavab verməyi;

– kiçikhəcmli nəşr əsərinin qəhrəmanı haqqında hekayə qurub yazmağı;

– qısa və uzun fasılədən, məntiqi vurgudan istifadə etməklə, səsin tonunu qaldırıb endirməklə bədii əsəri oxumağı;

– tanış olmayan mətni düzgün, normal sür'ətlə, ifadəli və şüurlu oxumağı;

– oxunmuş əsərdən alınmış estetik təcəssürati verməyi, müxtəlif xarakterli yaradıcı işlərlə (annotasiya, sinif yoldaşlarına zəmanət, məktub, oxucu gündəliyindən səhifə, qəzetə məqalə) ona münasibət bildirməyi;

– kitabxanadan istədiyi kitabı və jurnalı seçib oxumağı;

– 15-20 şə'r i və 6-8 nəşr əsərindən parçanı əzbərdən ifadəli oxumağı;

– uşaq yazıçıları və onların əsərləri haqqında sorğu materiallarından istifadə etməyi.

2. Şagirdlərin hazırlıq səviyyəsinə verilən tələblər

Birinci təhsil sahəsi – “Dil və oxu” DİL

Fərqləndirmək:

– hərfəri və səsləri, saitləri və samitləri, qalm və incə saitləri, dodaqlanan və dodaqlanmayan saitləri, kar və cingiltili samitləri, ahəng qanununa tabe olan və olmayan sözləri, vurgulu və vurgusuz sözləri;

– isim, sıfət, şəxs əvəzlikləri və fe'lləri;

– kök və şəkilçini;

– deyilənlərin mə'nasına və intonasiya-yaya görə cümlənin növlərini;

– cümlənin baş üzvlərini (mübtəda, xəbər) növlərinə ayırmadan, terminsiz ikinci dərəcəli üzvlərini, cümlənin qrammatik əsasını, söz birləşməsinin quruluşunu (əsas və asılı söz), həmcins üzvlü cümlələri.

Misallar gətirmək:

– nitq səslərindən hər hansını;

– öyrənilmiş nitq hissələrini;

– cümlə üzvlərindən hər hansını;

– söz birləşməsini, həmcins üzvlü

cümlələri.

Biliyi tətbiq etməyi bacarmaq:

- sözü hecalara ayırmağı;
- sözdə hərf və səslərin sayını müəyyən etməyi;
- üzərinə vurğu düşən hecanı tapmağı;
- öyrənilmiş nitq hissələrindən hər hansını xarakterizə etməyi (əhəmiyyəti, morfoloji əlaməti);
- öyrənilmiş nitq hissəsinin cümlədə sintaktik rolunu müəyyənləşdirməyi;
- ✓ - isim və sıfəti tərkibinə görə təhlil etməyi;
 - fe'lə şəxs şəkilçilərini ayırmağı;
 - sadə cütterəkbili cümlənin qrammatik əsasını ayırmağı;
 - cümlədə sözlər arasındaki əlaqəni müəyyənləşdirməyi (söz birləşməsini ayırmağı);
 - sadə cümlədə həmcins üzvləri tapmağı;
 - əlifbanı praktik fəaliyyətdə (lügətlə iş, kataloqdan istifadə zamanı) tətbiq etməyi;
 - içərisində aşağıdakı öyrənilmiş orfoqram və punktoqramların işləndiyi 75-80 sözdən ibarət mətni üzündən köçürməyi və müəllimin diktəsi ilə aydın və səliqəli yazmağı;
 - “böyük hərf”, “sətir hərfləri” terminlərini işlətməklə cümlənin və xüsusi adların əvvəlində baş hərflərin yazılılığı sözləri;
 - söz köklərində cingiltili və kar samitləri;
 - tələffüz olunmayan samitləri;
 - qoşasamitli sözləri;
 - söz kökündə kar və cingiltili samitlərə (b-i; d-t; z-s-ş; k-q-ğ; k-y; m-n və s.);
 - axırı q və k ilə bitən çoxhecalı sözlərə saitlə başlayan şəkilçilər əlavə edildikdə q-nin ğ-yə, k-nin y-yə keçməsini;
 - məsdərlər hallanarkən fe'lin qət'i göləcək zamanı I şəxsin təki və cəmində q-nin ğ-yə, k-nin y-yə keçməsini;
 - cümlənin intonasiyasından asılı ola-

raq axırında durğu işaretlərini; ✓

- həmcins üzvlü cümlələrdə həmcins üzvlər və mürəkkəb cümləni təşkil edən cümlələr arasında durğu işaretlərini;
- amma, lakin, ancaq bağlayıcılarından əvvəl vergülü;
- o, bu şəxs əvəzliklərindən sonra vergülü;
- abzası.

OXU

Oxu dairəsi:

- folklor nümunələri, uşaq bədii ədəbiyyatı və elmi-idraki ədəbiyyat;
- uşaq bədii ədəbiyyatı janrları (hekayə, nağıl, təmsil, şə'r).
- Uşaq oxusu mövzuları: vətən haqqında, ailə haqqında, ığidlik haqqında, təbiət haqqında, insanların əməyi haqqında.

Fərqləndirmək:

- folklor əsərlərini (tapmaca, yanılmac, atalar sözü, məsəl, nəgmə, nağıl və s.);
- uşaq bədii ədəbiyyatı janrları (nağıl, hekayə, şə'r, təmsil).

Qısa söjüssələndirmək:

- şifahi xalq ədəbiyyatı əsərlərinin (nağıl, rəvayət) xüsusiyyətlərini;
- bədii əsərin əsas ideyasına müəllifin nöqtəyi-nəzərini;

- oxunmuş bədii əsərə öz münasibətini;
- əsərin qəhrəmanlarını (onların hərəkətləri, xarici görünüşü, nitqi).

Biliyi tətbiq etməyi bajarmaq:

- oxunmuş əsəri düzgün adlandırmağı (başlıq, müəllifin familiyasi);
- müəllimin rəhbərliyi altında mətnlə işləməyi (hissələrə ayırmaq, plan tərtib etmə);
- bədii əsərin məzmununu hazır plan üzrə nəql etməyi;
- fasilədən, intonasiyadan, məntiqi vurğudan istifadə etməklə əsəri ifadəli oxumağı;
- 10-15 şə'r, nəşr əsərindən 2-3 hissəni əzbər oxumağı.

3.Standartların tələblərinin yerinə yetirilməsinin qiymətləndirilməsi

İzahedici qeyd

Standartın tələblərinin yerinə yetirilmə səviyyəsi qiymətləndirilib, nəticə şagirdlərə çatdırılmazsa, tə'limin səviyyəsini yüksəltmək mümkün olmaz. Tələblərin yoxlanması hər bir şagirdin məcburi hazırlıq səviyyəsinin nailiyyətlərinin yoxlanmasına yönəlir və yekun yoxlama məzmu-nu daşıyır. Müəllim tərəfindən keçirilən və beş bal sistemi ilə müşayiət olunan nəzarətin bütün digər növlərindən fərqli olaraq standartın nailiyyətlərini aşkara çıxarmağa xidmət edən bu nəzarət aslı olmayan ekspert komissiyası tərəfindən aparılmalıdır.

Şagirdlərin təhsillənmə səviyyəsinin obyektiv ölçülməsi ilə müxtəlif sosial institutlar (məktəb, cəmiyyət, ailə) və konkret sosial qruplar (müəllimlər, şagirdlər, valideynlər) maraqlıdır.

Müəllim üçün bu, pedaqoji diaqnostika metodudur. Bu metodun köməyi ilə şagirdlərin biliklərə, bacarıqlara, vərdişlərə yiyələnmələrinin müvəffəqiyyətliliyini və ya müvəffəqiyyətsizliyini, həmçinin özünün pedaqoji fəaliyyətini təhlil etmək imkanları müəyyənlendirilir.

Şagirdlər üçün bu, öz nailiyyətləri, yaxud təhsildə xətaya yol verməsi haqqında informasiya almaq, öz nəticələrini etalon nəticələrlə müqayisə etmək imkanıdır. Beləliklə, bu metod özünənəzarət vəzifəsini yerinə yetirir.

Valideynlər üçün bu, uşağın inkişafının necə getməsinə, nəticəni yaxşılaşdırmaq üçün nə etməyin lazımlığına, övladının təhsillənmə imkanlarının hansı səviyyədə olmasına bələdləşməsidir. Bu halda həmin metod proqnoz vəzifəsini yerinə yetirir.

Yoxlama işlərinin sistemi iki növ tapşırıqları əhatə edir: bir qismi bütün sahələri

üzrə şagirdlərin biliyini yoxlayır, digəri fealiyyətin hər şeydən əvvəl, tədris fəaliyyətinin müvəffəqiyyətliliyini tə'min edən bəzi bacarıqların formalaşmasını yoxlamağa yönəlir.

Yoxlayanlar diqqətini hər bir təhsil sahəsi üzrə şagirdlərin biliklərini yoxlayan tapşırıqlara deyil, yerinə yetirilmiş işi təhlil etməyə, onu düzgün qiymətləndirməyə, özünün bilikliliyi ilə biliksizliyi arasında sərhədi görməyə yönəltməlidirlər. Mə'lumdur ki, tədris fəaliyyətinin təşkili üçün şagirdlərin öz fəaliyyətlərinə nəzarət etməleri və qiymətləndirmələri vacibdir. Məhz ona görə də tə'limati korrektə etmək, tapşırığın necə yerinə yetirilməsini şagirdlərə izah etmək olmaz.

Test tapşırıqlarının keçirilməsinə dair tə'limat

İş dərs şəraitində təşkil olunur. Şagirdlərin hamısı tapşırığı eyni vaxtda yerinə yetirir. Yerinə yetirilmə forması fərdidir. Bütün tapşırıqların yerinə yetirilməsinə ən çoxu 45 dəqiqəlik 6 dərs həsr edilməlidir.

İşə başlamazdan əvvəl müəllim şagirdləri tə'limatlandırır: "Tapşırığı oxu. Əgər cavab verilmişsə onların hər birini oxuyub cavablardan düzgün olanını seç və onu "+" işarəsi ilə qeyd et. Əgər cavab verilməmişsə, onu yerinə yetir və öz cavabını yaz".

Əgər "Buraxılmış səhvi tapmaq və düzəltmək" tapşırığı verilmişsə, düzgün olmayan cavabların altından xətt çək və düzgününü yaz.

Oxu texnikası yoxlanarkən hər bir şagird mətnin çap edildiyi vərəq alır. Səhifənin yuxarı küçündə şagirdin familiyası yazılır. Şagirdlər müəllimin komandası ilə səssiz oxumağa başlayırlar. Başlanğıcdan bir dəqiqə sonra oxunu qurtarmaq komandası verilir. Hər bir şagird harada qaldığını qeyd edir.

Bundan sonra şagird mətn üzrə sualla-

ra cavab verir. Tədris fəaliyyəti elementlərinin təşkil edilməsini yoxlayan tapşırıqlar ayrıca qiymətləndirilir. Tapşırığın səhv yerinə yetirilməsi nəzarətin və şagirdlərin özünənəzarətinin təşkil olunmadığını göstərir.

Nəticələrin qiymətləndirilməsi

Qiymət “hə” və ya “yox” cavablarına əsasən verilir. Hər bir təhsil bloku üzrə 80% düzgün yerinə yetirilmiş tapşırıq şagirdlərə məqbul qiyməti qoymağa əsas verir. Bu, şagirdlərin ibtidai məktəbdə təlim programını mənimsədiyini bildirir.

Hər bir şagirdə onun tərəfindən tapşırığı yerinə yetirilməsinin nəticəsini eks etdirən nəzarət sxeminin tərtibi məqsəd müvafiqdir.

Soyadı, adı, məktəb, sinif		
Bilik sahələri	Nəticələrin xarakteristikası	
	“bəli”	“yox”
Dil		
Riyaziyyat		
Təbiət		
İnsan		
Cəmiyyət		

Birinci təhsil sahəsi – “Dil və oxu”

1. Ahəng qanununa tabe olmayan sözlərin altından xətt çək.

barama	çəkic
qarışqa	qurucu
ailə	bənnə
üzümçü	malakes
tütək	oxucu
divar	bərabər

2. Nitq hissələrini müəyyənləşdir. Düzgün cavabı “v” işarəsi ilə qeyd et.

isim	sifət
mən	
əvəzlik	fe'l
fe'l	oxumaq

gözəl adam
3. Kar samitləri cingiltili qarşılığı ilə xətlə birləşdirin.

k	b
v	m
d	ğ
p	c
q	g
l	n
x	t
s	f
ç	z
y	h

4. Artığının üstündən xətt çək.

İşmin varıdır: Fe'lin varıdır:

zamanı	cəmi
sualı	şəxsi
şəxsi	zamanı
cəmi	şəkilçiləri
təki	hali
hali	sualı
xüsusi şəkli	cəmi
şəkilçiləri	təki
	xüsusi şəkli

5. Hansı sözlərə cəm şəkilçisi artıranda toləffüzdə şəkilçi dəyişir? Belə sözləri “v” işarəsi ilə fərqləndir.

yol	qaz	ağac	şəhər
at	gül	gün	qardaş
nal	it	qız	ot
tar	şan	dil	kəl

6. Sözu tərkibinə görə təhlil et.
bitirmişəm

7. Hansı sözlər hallanarkən q samiti ğ samiti ilə əvəz olunmur?

qatiq	baliq	Rafiq
uşaq	şəfəq	qoruq
qonaq	ərzaq	vərəq
Natiq	üfűq	baliq

8. Hansı sözlər məsədə deyil? Belə sözlərin qarşısına “v” işarəsi qoy.

bilmək	görmək	demək
əzmək	damaq	yumaq
qaymaq	əmək	kömək

qarmaq quymaq sumaq

9. Hansı sözlər qohum deyil? Onların
qarşısında “v” işarəsi qoy.

sağ baş bağ

sağrı başçı bağla

sağlam başmaq bağlıq

sağıq başlıq bağlı

sağıcı başqa bağça

sağalmaq başlı bağlırtı

sağmal başla bağban

10. Hənsi şəkilçilər sözdüzəldicidir?

Onları “v” işarəsi ilə fərqləndir.

-dan -suz -lı -lar

-daş -luq -in -san

-çı -də -dar -ləş

11. Böyük sözünə yaxınmə’nalı sözlərin
altından xətt çək.

yekə böyü knəhəng

uca geniş hündür

zorba iri zırplı

enli yoğun yaşılı

qoca əzəmətli möhtəşəm

12. Sol tərəfdə verilmiş sözlərə sağ tərəfdə verilmiş sözlərdən uyğun gələn əks-mə’nalı sözlərin altından xətt çək.

astar igid

müharibə sevinc

qorxaq güney

gecə üz

qüzey gündüz

kədər yer

göy sülh

13. İsimlərin qarşısına “v” işarəsi qoy.

qaçmaq sula qaçış

qoca qaçqın buzlaq

buz sulamaq qocalıq

sulu qocalıq suçu

qaçağan suladı buzlu

qocalmaq buzlamaq qaçaraq

14. Verilmiş sözlərdə nöqtələr olan ye-rə qoyulması mümkün olmayan hərfərin üstündən xətt çək.

dəf d ər a f tomat t ə başır

t v a

n ü mayış n o qsan p a midor
u ö o

15. Nöqtələrin yerinə “n” hərfinin əlavə edilməsi lazım gələn sözləri oxla birləşdir. Buraxılmış hərfəri yerinə qoy.

ha...bal zə...bil sü...bül

tra...vay qu...bara şə...bə

müşə...bə la...pa za...baq

an...bar gü...bəz pa...bıq

16. Buraxılmış sözləri yerinə qoyub cümlələri köçür.

“....quzularçəməndə otlayırdı”.

“....divarı hörür, ... qapı və düzəldirdi”.

17. Cüməyə lazım olan sözü əlavə et. Ay ... ətrafında fırlanır.

18. Sözü əlavə edilməsi mümkün olan şəkilçi ilə oxla birləşdir.

ev ci

bağ daş

bil dar

dəniz lik

çiçək ban

vətən mək

19. Suallara cavab ver.

Qatarı çəkib aparan, elektrovozu sürən adam –

Gəmidə olan yataq otağı –

Futbol yarışının keçirildiyi yer –

20. Böyük hərfin işlənmə yerlərinə aid misallar yaz.

21. İsimlərin və məsərlərin axırında q-nin ğ-yə, k-nin y-yə keçdiyi halların hər birinə aid 5 misal yaz.

22. Aşağıdakı sözlərin qarşısında əks-mə’nalı sözlər yaz.

alçaq-

xırda-

aci-

bərk-

23. Tələffüzü ilə yazılışı fərqlənən sözlərin altından xətt çək:

doqquz, inək, müəllim, həftə, palto, qanad, alma, ağac, insən, məndən.

24. Mətni oxu.

Yayın əvvəlləri idi. Pişik çəmənlikdə balaları ilə oynayırdı. Birdən böyük bir qaraquş ildirim kimi şığıyb, onun balalarından birini caynağına aldı. O, havaya qalxmağa macal tapmamış pişik onun üstünə atıldı. Qaraquş pişik balasını buraxıb, anasına hücum çəkdi.

Onların arasında ölüm-dirim savaşı başlandı. Qaraquş uzun caynaqları ilə pişiyin dərisini parçaladı. Əyri dimdiyi ilə onun bir gözünü çıxartdı. Hər ikisi al qana bulaşmışdı. Pişik gücdən düşürdü. Amma özünü itirmədi. Birdən var gücü ilə qaraquşun xirtdəyindən yapışib onu öldürdü. Pişik öz yaralarını unudub, balasının yarasını yalamaga başladı.

1) Necə mətn olduğunu "v" işaretini ilə göstər.

nəqli, təsvir, mühakimə

2) Bu nədir?

hekayə, nağıl, təmsil

3) Müəllifin familiyasını yaz.

4) Hekayəyə başlıq ver.

25. Hekayəni oxu və epitetlərin altın-dan xətt çek.

26. Məndə müqayisələri təpib oxu.

27. Hansı əsərlər "Biri varmış, biri yoxmuş..." sözləri ilə başlayır?

Hekayə. Əfsanə.

Nağıl. Təmsil.

28. Bu əsərləri kimlər yazıb? Oxla birləşdir.

"Uşaq və buz"

A.Səhhət

"Buyurun əyləşin"

M.Ə.Sabir

"Ayi və şir"

L.Tolstoy

"İki yoldaş"

X.Hasilova

29. Oxu. Həm şe'r, həm də hekayə yazan yazıçının adının qarşısında "v" işaretini qoy.

X.Əlibəyli

A.Şaiq

T.Elçinli

Tapdıq

Ə.Səmədli

T.Mahmud

H.Ziya

M.Dilbazi

30. N.Gəncəvinin əsərini "v" işaretini ilə işaret et.

"Azərbaycan"

"Şah və xidmətçi"

"Koroğlu"

"Ağılı sərkərdə və

qoçaq oğlan"

31. Atalar sözünün qarşısında "v" işaretini qoy.

Dostluqda möhkəm olmayı bacar.

Dostunun qəlbini sindirdin, könlünü al.

Dost dosta tən gərək, tən olmasa gen gərək.

Dostun qədrini bil, ona hörmət et.

32. Tapmacanın qarşısında "v" işaretini qoy.

Sarı-sarı salxımlar, talvarlardan sallanar.

Sarı-sarı sandıqlar, içi dolu findıqlar.

Sarı-sarı cüçələr girib hində gecələr.

Sarı-sarı yarpaqlar, incə-incə səplaqlar.

33. Xarici ölkələrin uşaq yazıçılarından tanıdlılarının adlarını yaz.

34. Dünya xalqlarının uşaqlar üçün nağıllarından üçünün adını yaz.

35. Atalar sözlərinin hissələrini oxla birləşdirib tamamla.

Günəşlə gülər

heç kəs inanmadı.

Əldə qalan

axşam mürgülər.

Yalançının evi yandı

cavandan əmək.

Qocadan demək

əlli il qalar.

36. Atalar sözlərini tamamla.

Bu günün işini

Nə tökərsən aşına

Dostun olmaq istəyirsənsə

Böyükün sözünə baxmayan

Böyüklərə hörmət et

37. Yanıltmacın qarşısına "v" işaretini qoy.

Qırx gün qırx gecə toy çalındı.

Qırx küp, qırxi da qulpu qırıq küp.

Qırx çeşmədən, qırx bulaqdan su içdik.

38. Ən çox sevdiyin şe'rini adını yaz.

39. Ən çox xoşladığın kitabın adını yaz.

40. Ən çox sevdiyin yazıçının adını yaz.

41. Bildiyin nağılların qəhrəmanlarının adlarını yaz.

IV SINIF PROQRAMLARI

Qarşidakı dərs ilinin başlanğıcında ibtidai siniflərdə məktəb İslahatının sonuncu mərhələsinə qədəm qoyulur. Bu o deməkdir ki, IV siniflər dövlət bazis tədris planı əsasında hazırlanmış yeni tədris planı üzrə işləyəcəkdir. IV sinif müəllimlerinin istifadəsinə verilmiş yeni proqramlar həmin tədris planları əsasında tərtib edilmişdir.

Proqramlar tərtib edlərkən IV siniflərdə şagirdlərin təlim yükünün qismən yüngülləşdirilməsi və əsas təhsil mərhəlesi ilə varisliyin gözlənilməsi prinsiplini əməl olunmuşdur. Proqram əsasında tərtib edilən dərsliklərdə, xüsusilə təlim prosesində bu tələblər nəzərə alınmalıdır.

Yeni proqramlarla işləyərkən qarşılaşıığınız problemlərlə bağlıdır iradalarınızı, arzu və təkliflerinizi bildirməyiniz xahiş olunur.

Azərbaycan Respublikası Təhsil Nazirliyi

ANA DİLİ
OXU VƏ NİTQ İNKİŞAFI
(həftədə 5 saat hesabı ilə
cəmi 170 saat)
Sinif oxusu
(153 saat)

Təxmini tematika. Xalqımızın qəhrəman keçmiş, müdrikliyi, adət-ənənəsi, əməyi və möişəti ilə bağlı nağıllar və dastanlar, əfsanə, rəvayət, lətifələrdən uşaqların yaşlarına müvafiq nümunələrin, həmçinin bayatı, atalar sözü, məsəl, tapmaca, yanılmac və digər kiçikölçülü nümunələrin oxunması.

Tariximizin müxtəlif inkişaf mərhələlərində dövlət quruculuğumuz uğrunda mübarizə, nailiyyətlərimiz, tarixi şəxsiyyətlər onlara ümumxalq məhəbbəti, Azərbaycanda demokratiya və müstəqillik uğrunda mübarizə, Azərbaycanın ərazi bütövlüyü Dağlıq Qarabağ, xalqımızın monolit birliyi, Borçalı, Dərbənd, Cənubi Azərbaycan, başqa ölkələrdə yaşayan azərbaycanlılarla həmrə'yilik müasir

dövrədə ölkədə baş verən yeniliklər, türkçülük, azərbaycanlılıq, islam dəyərlərindən istifadə, Türkiyə və İranla əlaqələrimiz, xarici ölkələrdə yaşayan türklər, azərbaycanlılar, iqtisadi biliklər, təbiəti mühafizə, elm və texnika yenilikləri, el bayramları və tarixi günlər (1 Yanvar – Yeni il; 20 Yanvar – Ümumxalq hüzn günü, 22 Fevral – Qurban bayramı; 8 Mart – Qadınlar günü, 20-21 Mart – Novruz bayramı; 9 May – Fəşizm üzərində qələbə günü; 15 İyun – Azərbaycan xalqının Milli Qurtuluş günü, 26 İyun – Silahlı Qüvvələr günü; 18 Oktyabr – Dövlət Müstəqilliyi günü; 12 Noyabr – Konstitusiya günü; 17 Noyabr – Milli Dirçəlis günü, 5 Dekabr – Ramazan bayramı; 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrə'yilik günü) haqqında Azərbaycan, türk dünyası və dünya xalqlarının yazıçılarının əsərlərindən nümunələrin oxunması.

Ədəbi dilin normalarına uyğun, düzgün, ifadəli, dəqiqlidə ucadan 85-95, səssiz 105-115 sözü sürətlə şüurla oxumaq.

Sinifdə oxunub təhlil edilmiş əsərin və ya onun hissələrinin ifadəli oxunmasına müstəqil hazırlaşmaq; qəhrəmanlara, hadisələrə münasibətin müəyyənləşdirilməsi, oxuyarkən məzmunu uyğun bədii ifadə vasitələrinin seçilməsi.

Əsərdə təsvir edilən hadisələrin ideya məzmununun aşkarla çıxarılması və ona münasibətin bildirilməsi.

Mətnin planının müstəqil tərtibi. Mətnin hissələri arasında mə'na əlaqərinin müəyyənləşdirilməsi, hadisələrə, faktlara, qəhrəmanlara münasibətin bildirilməsi. Əməllərinə və bürüzə verdikləri hissələrinə görə qəhrəmanların tutuşdurulması. Mətndə sözlərin mə'na əlaqlarının fərqləndirilməsi, hadisələri, iştirak edənlərin hərəkətlərini, təbiət təsvirlərini vermek üçün zəruri olan sözlərin və ifadələrin, təbiət təsvirlərini vermek üçün zəruri olan sözlərin və ifadələrin tapılması.

Bir hadisə və ya qəhrəman haqqında danışmaq üçün mətndən materiallar seçilməsi. Mətnin mürfəssəl, yiğcam, seçmə nağıl edilməsi, şəxsi dəyişməklə, təsvir olunan hadisəni davam etdirməklə nəqletmə.

I-III siniflərdə şagirdlərin ədəbiyyat nəzəriyyəsi üzrə praktik yolla əldə etdikləri təsəvvürlərin ümumiləşdirilməsi.

12-15 şə'rİN əzbərlənməsi və ifadəli oxunması.

Sinifdən xaric oxu (17 saat)

Şagirdlərin mütləq marağının inkişaf etdirilməsi. Görkəmlı uşaq yazıçıları ilə tanışlıq. Onların əsərlərinin oxunması. Tematikasına və emosionallığına görə əsərlərin müqayisə edilməsi.

Oxucu marağı və dünyagörüşünün genişləndirilməsi. Heç bir məhdudluq olmadan kiçikyashlı məktəblilər üçün Azə-

baycan və xarici ölkələrin uşaq ədəbiyyatından, elmi-idraki və mə'lumat kitablarından, dövri uşaq mətbuatından, tarixi, sənədli, avtobioqrafik povestlərdən, məcəra kitablarından, yazıçılar, bəstəkarlar, aktyorlar haqqında kitablardan müvafiq parçaların, hekayə, nağıl və şe'rərin oxunması.

Kiçikyashlı məktəblilər üçün nəzərdə tutulmuş tövsiyə bibliografiyası ilə tanışlıq. Oxumaq üçün kitabın seçilmesi. Müvafiq mə'lumat ədəbiyyatından, kataloq kartotekalarından istifadə.

Tanış olmayan kitabın titul vərəqi, annotasiya, içindəkilər, ilk söz, son söz, illüstrasiyalarına əsasən onun məzmunun müəyyənləşdirilməsi.

Müstəqil oxunmuş kitablar haqqında şifahi rə'y. Uşaq qəzetləri və jurnallarının müntəzəm mütaliəsi, onlarda verilmiş materiallardan bütün fənlər üzrə dərslərdə və dərsdən kənar məşğələlərdə məqsədyönlü istifadə edilməsi.

QRAMMATİKA, YAZI QAYDALARI VƏ NİTQ İNKİŞAFI (həftədə 5 saat hesabı ilə cəmi 170 saat)

II-III siniflərdə keçilmişlərin təkrarı (14 saat)

Cümələ. Cümənin baş və ikincidərəcəli üzvləri. Cümədə sözlər arasında əlaqə, səs və hərf, heca, vurğu.

Sözün tərkibi. Kök və şəkilçi, eyniköklü sözlər. Sözdüzəldici və sözdəyişdirici şəkilçilər.

İsim (35 saat)

Ümumi və xüsusi isimlər. Sözdüzəldici şəkilçilərin köməyi ilə başqa nitq hissələrindən isimlərin düzəldilməsi.

İsimlərin hallanması: isimin halları, hər bir halın mahiyyəti, halların adlarının ixtisarla ifadə olunması, hal sualları; hal şəkilçiləri. Saitlə bitən isimlərin hallanması. Samitlə bitən isimlərin hallanması. Sonu q və k ilə bitən isimlər hallanarkən yiyəlik, yönük və tə'sirlik hallarında q-nin ğ-ya, k-nin y-ya keçməsi.

İsimin lügəvi mə'na qrupları üzrə iş. Çoxmə'nalı isimlər, omonim isimlər (termsiz), yaxınmə'nalı və əksmə'nalı isimlər. Mə'namı dəqiq ifadə etmək üçün daha münasib isimlərin seçilməsi.

Sifət

(20 saat)

Sifətin ismə aid olması. Onun ismin müxtəlif əlamət və xassələrini bildirməsi. Sifətdüzəldən şəkilçilər; a) isimlərdən sifət düzəldən şəkilçilər: -lı, -li, lu, -lü; -siz, -siz, -suz; -çı, -çi, -çu, -çü; -daku, -dəki; b) fe'llərdən sifət düzəldən şəkilçilər: -ıq, -ik, -uq, -ük; -ıçı, -ıcı, -uçu, -üçü; -qın, -ğın, -kin, -gin.

Sifətlərin əvvəlində *ən çox, daha* sözlərinin işlədilməsi.

Sifətlərin lügəvi mə'na qurpları üzrə iş. Çoxmə'nalı, yaxınmə'nalı, əksmə'nalı sifətlər. Mə'nalı dəqiq və daha obrazlı ifadə etmək üçün sifətlərin seçilməsi.

Əvəzlik

(12 saat)

Əvəzçilik haqqında ümumi mə'lumat. Əvəzçiliyin mə'ناسı və sualları. Əvəzliyin növləri (şəxs əvəzlikləri və işarə əvəzlikləri). Şəxs əvəzliklərinin sualları. Şəxs əvəzliklərinin hallanması. **O, bu** əvəzliklərinin nitqdə işlənməsi.

Fe'l

(45 saat)

Fe'lin məsdər forması haqqında

ümumi mə'lumat. Məsdərin isim kimi hallanması. Məsdər şəkilçilərinin yazılışı: yiyəlik, yönük, tə'sirlik hallarında məsdər şəkilçilərindəki q-nin ğ-ya, k-nin y-ya keçməsi.

İsimlərdən və sıfətlərdən düzələn fe'llər.

Fe'llərin zamanları. İndiki zaman. Fe'lin şühudi və nəqli keçmiş zamanı. Fe'lin qəti və qeyri-qəti göləcək zamanı.

İndiki, keçmiş və göləcək zaman fe'llərinin şəxsə görə dəyişməsi.

Fe'llərdə inkar şəkilçilərinin işlənməsi ilə tanışlıq. Belə fe'llərin tələffüzü və yazılışı.

Fe'llərin lügəvi mə'na qrupları üzrə iş. Çoxmə'nalı, omonim (termsiz), yaxınmə'nalı, əksmə'nalı fe'llər. Mə'namı dəqiq və daha obrazlı şəkildə ifadə etmək üzrə iş. Rabitəli nitqdə yeknəsəqliyin aradan qaldırılması.

Cümələ

(37 saat)

Cümələ. Mətn. Məqsədə görə cümlənin növləri: nəqli cümlə, sual cümləsi, nida cümləsi.

Cümələ üzvləri. Cümlənin baş və ikincidərəcəli üzvlərinin fərqləndirilməsi üzrə bilik və bacarıqların inkişaf etdirilməsi.

Mübtəda və xəbərin müxtəlif nitq hissələri ilə ifadə olunması. **O, bu** əvəzlikləri ilə ifadə olunan mübtədalardan sonra vergülün işlədilməsi.

Müxtəsər və geniş cümlələr. Müxtəsər cümlələrin genişləndirilməsi.

Cümlədə **və, ki, da, də, ilə, isə** bağlayıcılarının işlədilməsi.

Mürəkkəb cümlə haqqında anlayış. İki sadə cümlədən ibarət mürəkkəb cümlə. Mürəkkəb cüməni təşkil edən sadə cümlələr arasında tabelilik və tabesizlik əlaqələri, onların arasında vergülün, am-

ma, ancaq, lakin, çünkü bağlayıcılarının işlədilməsi.

RABİTƏLİ NİTQ

Rabitəli nitq anlayışı. Şifahi və yazılı nitq. Mətnin mövzusu və hadisələrin müəyyənləşdirilməsi. Dərslikdən, uşaq kitablarından mətnin, onun müəyyən hissələrinin seçilib nağıl edilməsi.

90-110 sözdən ibarət mətnin planının müstəqil tərtib edilməsi və həmin plan əsasında ifadənin yazılması. Nisbətən mürəkkəb süjetli şəkillər üzrə, müşahidələr, öz həyatlarında baş verən maraqlı hadisələr, əyləncələr, şəxsi təcrübə əsasında hekayənin tərtibi və yazılması. Heyvanların, quşların, təbiətin gözəl bir guşəsinin şifahi və yazılı təsviri. Mühakimə elementləri olan inşaların yazılması.

Sinifdən xaric mütaliə prosesində müstəqil şəkildə oxunmuş sadə əsərə şifahi və yazılı rə'yin verilməsi.

Məktub, e'lan, ərizə və divar qəzetiñə məqalənin yazılması.

Nitq etiketi: salamlasmaq, təbrik etmək, təşəkkür etmək, üzürxahlıq etmək, özünü təqdim etmək, qonaq qarşılamaq, onu yola salmaq, xeyir-dua vermək və s.

Hüsnət. Kalliqrafiya üzrə əvvəlki siniflərdə əldə edilmiş vərdişlərin möhkəmləndirilməsi. III sinifdə məsləhət görülən məşqlərin təkmilləşdirilməsi. Kalliqrafik vərdişlərin daha dəqiqliq yerinə yetirilməsi. Yazıdırı nöqsanların aradan qaldırılması üzrə məşqlər. Müəllimin diktəsi üzrə 45 sözdən ibarət mətn üzrə kalliqrafik imlaların yazılması.

İlboyu keçilmişlərin təkrarı

(7 saat)

Yazılışı çətin sözlər: aerodrom, antena, atmosfer, atletika, avtomat, avtovag-zal, böyürtkən, bünövrə, velosiped, ver-

tolyot, voleybol, cərəyan, cild, çilçiraq, demokratiya, dəmiryol, dövr, dua, durbin, ekologiya, əmr, əsl, fəlakət, güman, gümrah, hökumət, xain, xasiyyət, xəncər, ikiilik, inqilab, karavansara, kəhrəba, kəklikotu, kinofilm, kirəmit, kollektiv, kombinat, kompüter, qabiliyyət, qəbz, girov, gülə, hərarət, manə, məscid, məşhur, mətbəə, motor, müayinə, mübarək, mübarizə, mürəkkəb, mütaliə, nəbz, nəfs, nəhayət, nümayəndə, nümayış, öhdəlik, paraşüt, pəhləvan, pianino, portret, prospekt, rəngbərəng, riayət, rüsvay, rütbət, seyr, səbr, sədr, səmt, səyahət, sənaye, sənəd, sənət, səhhət, soyqırımı, sürətli, svetofor, taqət, teleqram, termometr, təbiət, təccüb, təshih, tibb, tribuna, univermaq, ümid, üfüq, üzv, yubiley, zülm.

Şagirdlərin bilik və bacarıqlarına verilən əsas tələblər.

Şagirdlər bilməlidirlər:

- həckayə, nağıl, şe'r, təmsil, atalar sözləri, tapmaca, yanıltmac, həmçinin bədii və elmi-kütləvi mətnin, oçerkin xüsusiyyətlərini;
- bir neçə xarici ölkə yazıçısının əsərlərinin adlarını;
- oxumuş əsərin sadə bədii təhlili qaydasını;
- nitq hissələrinin adlarını, mahiyyətini, suallarını, şəkilçilərini;
- nitq hissələrinin bir-biri ilə əlaqəli olmasını;
- hal və zaman kateqoriyalarını (termənsiz); onların harada və necə işlənməsini;
- cümlənin həmcins üzvlərini;
- inşa yazılarının xarakterini, onların ifadə və imlalardan fərqini;
- mürəkkəb cümlə anlayışını.

Şagirdlər bacarmalıdırlar:

- tanış olmayan mətni şüurlu, düzgün, ifadəli, bütöv sözlərlə dəqiqlidə ucadan

85-100 səssiz 110-120 söz sürətlə oxumağı;

- oxunmuş mətnin məzmununu müfəssəl, seçmə, yiğcam nəql etməyi;
- şəxsi dəyişməklə mətnin məzmununu nəql etməyi;

- oxunmuş mətnin planını tərtib etməyi;

- oxunmuş mətdə qəhrəmanları tutuşdurmağı;

- əvvəli verilmiş mətn əsasında hekayə qurmağı;

- oxunmuş hekayədəki əsas hadisəni davam etdirməyi;

- mətdə emosional qiymətləndirici sözləri tapmağı, sözlərin mə'na çalarlarını fərqləndirməyi, çoxmə'nalı, məcazi mə'na bildirən, qəhrəmanı xarakterizə edən sözləri müəyyənləşdirməyi;

- ardıcılılığı gözləməklə sərbəst fonetik, morfoloji və sadə sintaktik təhlil aparmağı;

- həmcins üzvlü cümlələrdə sadalanan sözlər arasında vergül qoymağı, həmçinin və bağlayıcısını işlətməyi;

- öyrənilmiş orfoqramlar və durğu işaretlərinin daxil edildiyi ən çoxu 75-80 sözdən ibarət imla mətnini dəqiqlidə 65-70 işaret sürətilə səhvsiz, kalliqrafik cəhətdən düzgün yazmağı;

- müstəqil tərtib etdikləri plana əsasən 90-100 sözdən ibarət mətn üzrə ifadə yazmağı;

- seriya və süjetli şəkillər, ekskursiya və müşahidələr, həyatlarında baş vermiş hadisələr əsasında tərkibində təsvir və mühakimə elementləri olan hekayə qurub nəql etməyi və yazmağı;

- ünsiyyət mədəniyyəti qaydalarına uyğun olaraq xahiş, təşəkkür, üzrxahlıq, rədd, dəvət, təbrik etməyi;

- sadə c'lan, məktub, ərizə və divar qəzetiñə məqalə yazmağı.

RİYAZİYYAT

(həftədə 4 saat hesabı ilə cəmi

136 saat)

1000000 dairəsində ədədlər

(38 saat)

Milyon dairəsində ədədlərin adlandırılması, alınması və yazılıması. Sınıf və mərtəbə anlayışları. Ədədlərin yazılışında rəqəmlərin qiyməti. 1000000 ədədi, onun alınması və yazılıması.

Milyon dairəsində ədədlərin mərtəbə toplananlarının cəmi şəklində göstərilməsi. Ədədlərin müqayisəsi.

Milyon dairəsində nömrələmə əsasında toplama və çıxma.

Uzunluq vahidləri (kilometr, metr, desimetir, santimetir, millimetir) və onlar arasında əlaqə.

Kütə vahidləri (ton, sentner, kilogram, qram) və onlar arasında əlaqə.

Vaxt (zaman) vahidləri (il, ay, həftə, gün, saat, dəqiqə, saniyə) və onlar arasında əlaqə.

Nöqtənin, parçanın və çoxbucaqlının hərflərlə işaret olunması.

Öyrənilən biliklər əsasında sadə və mürəkkəb məsələlər (ədədin hissəsinin və hissəsinə görə ədədin tapılmasına, düzbucaqlının perimetrinin hesablanması, sadə üçlüq qaydasına, ədədlərin bölmə yolu ilə müqayisəsinə, tərkibcə bölməyə, əməllərin məchul komponentlərinin tapılmasına və s. aid) həlli.

Toplama və çıxma

(14 saat)

Toplama və çıxmaya aid biliklərin ümumiləşdirilməsi və sistemləşdirilməsi.

Milyon dairəsində ədədlərin yazılı toplanması və çıxılması.

Toplamanın yerdəyişmə və qruplaşdırma xassələrinin ümumiləşdirilməsi və onların hesablamalara tətbiqi.

Toplananlarla cəm; azalan, çıxılan və fərd arasında qarşılıqlı əlaqə. Toplama və çıxmmanın yoxlanması.

1000 dairəsində toplama və çıxmaya aid sadə tənliklərin həlli. Tənliklərin həllinin yoxlanması.

Kəmiyyətlər. Onların toplanması və çıxılması.

Öyrənilən biliklər əsasında sadə və mürekkeb məsələlər (əvvəller baxılmış növlərlə yanaşı iki fərqə görə məchul ədədin tapılmasına aid) həlli.

Vurma və bölmə (78 saat)

Vurma və bölməyə aid biliklərin ümumiləşdirilməsi və sistemləşdirilməsi.

Vurmanın yerdəyişmə, qruplaşdırma, cəmin ədədə, ədədin cəmə vurulması, cəmin ədədə bölməməsi xassələri və bu xassələrin hesablamalara tətbiqi.

Vurma və bölmə əməlləri arasında qarşılıqlı əlaqə.

Vurma və bölmə əməllərinin komponentləri ilə nəticələr arasında asılılıqlar.

1000 dairəsində vurma və bölməyə aid sadə tənliklərin həlli.

10-a, 100-a, 1000-a vurma. 10-a, 100-a, 1000-a bölmə (mümkün olan halarda).

Birrəqəmli, ikirəqəmli, üçrəqəmli ədədlərə yazılı vurma və bölmə.

Qalıqli bölmə.

Ədədin hissələri və kəsr haqqında mə'lumat.

Ədədin hissəsinin və hissəsinə görə ədədin tapılması.

Kəmiyyətlər arasında asılılıqlar (sür'ət, zaman, gedilən yol; qiymət, miqdar, dəyər və s.) və onlara aid məsələlər.

Fiqurların sahəsi haqqında ilk təsvirlər. Sahə vahidləri: kvadrat millimetr, kvadrat santimetr, kvadrat desimetr, kvadrat metr, kvadrat kilometr, ar, hektar

və onlar arasında əlaqə.

Kvadratin və düzbucaqlının sahəsi.

Palet. Fiqurların sahəsinin paletlə ölçülməsi.

Hesab əməlləri daxil olan (mötərori-zəsiz və mö'tərizəli) ədədi ifadələrin qiymətinin hesablanması.

Öyrənilən biliklər əsasında sadə və mürekkeb məsələlər (əvvəller baxılan növlərlə yanaşı hərəkətə və sahənin hesablanmasına aid) həlli.

Biliklərin sistemləşdirilməsi və ümumiləşdirilməsi (6 saat)

V sinifdə öyrəniləcək riyaziyyat kursu ilə ibtidai məktəb riyaziyyat kursu arasında varisliyi tə'min edən bilik, bacarıq və vərdişlərə verilən əsas tələblər

Sağirdlər bilməlidirlər:

- hesab əməllərinin komponentlərinin və nəticələrinin adlarını;
- kəmiyyətlərin ölçü vahidlərinin cədvəllərini və onların işarələrini;
- sür'ət, zaman, gedilən yol; qiymət, miqdar, dəyər və s. kəmiyyətlər arasında asılılıqları;
- bucaq, üçbucaq, kvadrat, düzbucaqlı və dairəni tanımağı;
- toplama, çıxma, vurma və bölmə cədvəllərini (əzbər);
- əməllər sırasına aid qaydaları;
- əməllərin xassələrini və bu xassələrə əsaslanan hesablama üsullarını.

Sağirdlər bacarmalıdırular:

- 100 dairəsində düzgün və cəld şifa-hi hesablamaları (bura, həmçinin 100 dairəsində hesablamalara gətirilən böyük ədədlər üzərində əməllər də daxildir);
- milyon dairəsində ədədləri oxumağı, yazmayı və müqayisə etməyi;
- milyon dairəsində yazılı toplama və

çixmanı, birləşənlər, ikişənənlər, üçrəqəmlər ədədə vurma və bölməni;

– hesablamaların düzgünlüğünü yoxlamağı;

– “cəm”, “fərq”, “hasil”, “qismət” məshumlarının köməyilə ifadələri oxumağı;

– əməllər sırasının yerinə yetirilmə qaydalarına əsasən mötərizəli və mötərizəsiz ifadələrin qiymətini hesablaması;

– hərf daxil olan sadə ifadələrin hərfin verilmiş qiymətlərində ədədi qiymətini tapmağı;

– məsələyə görə ifadə və ifadəyə görə məsələ qurmağı;

– kəmiyyətlərin ölçü vahidlərinə dair bilikləri təcrübə məsələlərin həllinə təbiq etməyi;

– sür'ət, zaman, gedilən yol; qiymət, miqdar, dəyər və s. kimi kəmiyyətlər arasında əlaqə üzrə bilikləri məsələ həllinə tətbiq etməyi;

– xətkeşin köməyilə çoxbucaqlını kağız üzərində çəkməyi, damalı kağızda düzbucaqlını (kvadratı) təsvir etməyi;

– verilən parçanın uzunluğunu ölçməyi, verilən uzunluqda parçanı çəkməyi;

– çoxbucaqlının perimetrini, düzbucaqlının (kvadratın) sahəsini hesablaması;

– sadə və mürəkkəb məsələləri həll etməyi;

– ədədin hissəsini və hissəsinə görə ədədi tapmağı;

– sadə tənlikləri həll etməyi və onları yoxlamağı;

– sadə ifadələrin qiymətini müqayisə etməyi;

– hesablama üsullarının tətbiqi ilə hesablamalar aparmağı.

TƏBİƏTŞÜNASLIQ

(həftədə 2 saat hesabı ilə cəmi 68 saat)

Giriş

(2 saat)

İnsan ətraf ələmi necə öyrənir?

(3 saat)

Praktik iş. 1. Mayenin həmçinin, küt-lənin və temperaturun ölçülməsi. 2. Uzunluq, sahə və havanın temperaturu-nun ölçülməsi.

Məhəl və onun təsviri (12 saat)

Üfüq. Üfüq xətti, günəş və kompasla əraziyə bələdləşmə. Kompasın quruluşu. Kompasdan istifadə qaydası. Təbii əlamətlərlə üfüqün cəhətlərinin tə'yin edilməsi.

Plan və xəritə. Şərti işarələr, onların əhəmiyyəti. Planın xəritədən fərqi.

Praktik iş. Günəş, kompas və təbii əlamətlərə görə üfüqün cəhətlərinin tə'yin edilməsi.

Plan ilə iş. Eyni yerin quruluşunun xəritədə və planda təsvirini müqayisə etmək; dağlıq, düzənlik, çökəklik, təpəlinin planda və xəritədə təsvirini oxumaq; fiziki xəritədə ən böyük dağ və düzənlik-ləri tapmaq.

Vətənimiz Azərbaycanı, onun paytax-tı Bakını, iri şəhərləri xəritədə tapmaq.

Doğma diyarın təbiəti (16 saat)

Yer səthinin formaları: düzənliklər, təpələr, dağlar, dərələr, yarğanlar. Yerin təbii formalarının xəritədə təsvirinin şərti işarələri.

Yerin təbii bölgələri haqqında anla-yış: dağlıq bölgələrin təbiəti və əhalisinin məşğılıyyəti; meşə bölgəsinin təbiəti və əhalisinin məşğılıyyəti; çöl bölgələrinin təbiəti və əhalisinin məşğılıyyəti; su hövzələrinin təbiəti, sudan istifadə.

Təbii dağıntılar və insanların fəaliyyəti

nəticəsində yer səthinin dəyişməsi. Şagirdlərin yaşadıqları ərazinin havası. Müüm faydalı həşəratlar, onların xüsusiyyətləri və insanlara faydası.

Su hövzələri, onların xüsusiyyətləri və insanlara faydası. Su hövzələrinin bə'zi heyvan növləri və bir neçəsinin adı. Su hövzələrindən istifadə və onların qorunması. Su və onun xassələri (rəngi, şəffaflığı, axması, dadi, vəziyyəti; su - həll edir). Suyun filtrdən keçirilməklə təmizlənməsi. Təbiətdə suyun dövranı.

Doğma diyarın su hövzələri, meşələri, çölləri, çəmənlikləri, bitkilər və heyvanlar aləmi. Diyarımız bizə nə verir? Subtropik bölgənin bitkilər (limon, çay, portugal, naringi, feyxua, dəfnə, zeytin). Təbii obyektlərin qorunmasında uşaqların iştirakı.

Yer səthinin formaları, torpağın tərkibi və xassələri, torpaqların xüsusiyyətləri, onların qorunması və onlardan istifadə.

Ekskursiya. Çöl, çəmənlik, meşə bitkili və heyvanları ilə tanışlıq məqsədi lə ekskursiya.

Əşya dərsi. "Yerin planı", "Fiziki xəritə", "Yerin səthi".

Praktik iş. Faydalı qazıntıların xassələrini, suyun xassələrini, torpağın tərkibini və xassələrini müəyyənləşdirmək.

İnsan orqanizmi və sağlamlığının qorunması (24 saat)

İnsan bədəninin quruluşu. Dəri. Dərinin gigeynasi. İnsanın skeleti və qamət. Düzgün oturmağın əhəmiyyəti. Əzələlər, onların möhkəmləndirilməsi. Əzələlərin möhkəmləndirilməsində fiziki iş və bədən təbiyəsinin əhəmiyyəti.

Qan dövranı orqanları. Ürək, onun möhkəmləndirilməsi.

Tənəffüs orqanları. Təmiz havanın

əhəmiyyəti. Tənəffüsün gigiyenasi, soyuqdəymədən qorunma.

Duyğu orqanları (görmə, cəitmə, dadbilmə, iyibilmə, lamisə). Onların qorunması.

Həzm orqanları. Qidalanmanın gigi-yenəsi. Dişlər və onlara qulluq.

Sinir sistemi, baş və onurğa beyni. Sinir sisteminin möhkəmləndirilməsində bədən təbiyəsi, idman və fiziki əməyin rolü.

Təmizlik – sağlamlıqdır. Yolxucu xəstəliklər. Xəstəlik yayan bakteriyalar və heyvanlar. Papiro və alkaqol sağlamlığın düşmənidir. Sağlamlıq və təhsil. Əmək və istirahət rejimi.

İnsanın təbiətdən istifadə etməsi və onu qorunması (10 saat)

Keçmiş zamanlarda təbiətin vəziyyəti. Təbiətin zənginləşdirilməsinə qayğı. Təbiətin "Qırmızı kitabı". Vətənimizin təbii sərvətlərindən istifadə. Faydalı qazıntıların axtarılması. Təbiəti qorumaq hər bir şagirdin vəzifəsidir.

Yekun (1 saat)

Biliklərin ümumiləşdirilməsi və sistemləşdirilməsi. Yay tapşırığı.

ŞAGİRLƏRİN BİLİK VƏ BACARIQLARINA VERİLƏN ƏSAS TƏLƏBLƏR

Şagirdlər bilməlidirlər:

– yaşadığı ərazinin təbiətinin bə'zi xüsusiyyətlərini yer səthi, hava, ilin fəsillərinə görə havanın dəyişməsi, torpaq, faydalı qazıntılar, su hövzəleri, bitkilər, teyvanlar);

– yaşadığı ərazidə insanların əməyinin xüsusiyyətlərini;

- üfüq, üfüq xətti, üfüqün cəhətlərinin mə'nasını;
- kompasın quruluşunu və tətbiqini;
- üç-dörd yerli faydalı qazıntıının bə'zi fiziki xassələrini;
- suyun fiziki xassələrini (rəngi, dadi, şəffaflığı, axması, üç hali, həllədici olması);
- yerli torpağın tərkibi və xassəsini (onda su, hava, gil, qum, mənəral duzlar, çürüntünün olması);
- meşə, çöl, çəmən, su hövzəsində bitən 8-10 bitkinin, oralarda yaşayan 10-15 heyvanın adını;
- sağlamlığın tə'min olunması şərtlərini: insanların sağlamlığına dövlətin qayğısını və bu işdə həkimlərin rolunu;
- hiss və hərəkətlərin sinir sisteminən asılılığını;
- duyğu orqanlarının vəzifələrini;
- tənəffüs orqanlarının vəzifələrini;
- su, hava, günəş və bitki aləminin həyat amili olduğunu.

Sağırılardar bacarmalıdırular:

- günəşə görə və kompasın köməyi ilə cəhətləri tə'yin etməyi;
- təcrübənin köməyi ilə su və torpağın xassələrini müəyyənləşdirməyi;
- təbiətdə müşahidə aparmağı və nəticələrini dəftərdə qeyd etməyi;
- fiziki xəritəni “oxumağı”.
- ekskursiya, müşahidə, təcrübə zamanı təhlükəsizlik qaydalarına əməl etməyi;
- ağac, kol, dekorativ bitkiler əkməyi və onlara qulluq etməyi;
- təbiətin mühafizəsində fəal iştirak etməyi.

MUSİQİ

(həftədə 1 saat hesabı ilə
cəmi 34 saat)

Mövzu 1. Mənim xalqımın musiqisi
Bədii təfəkkürü, yaradıcılıq nümunə-

ləri ilə dünyani heyran qoyan Azərbaycan xalqının çox böyük dəyəri ilə seçilən musiqi folkloruna malik olması. Hələ çox qədim zamanlarda musiqi məktəblərinin (hətta ümumtəhsil məktəblərinin) bəstəkarların olmadığı dövrdə xalqın istə'dadlı sənətkarlarının - aşıqların, xanəndələrin, çalğıçıların yaratdığı mahnıların, el havalarının, müğamların geniş yayılması, nəsillərdən nəsillərə ötürülməsi, gənc nəslin musiqi-estetik tərbiyəsində mühüm rol oynaması.

Keçən əsrin birinci yarısında dahi bəstəkarlarımız Üzeyir Hacıbəyovun təşəbbüsü və fəal iştirakı ilə Azərbaycan xalq musiqi nümunələrinin toplanılıb nota salınması üzrə işin əsasının qoyulması, böyük nəğməkar Bülbülün, görkəmli bəstəkarlarımız Müslüm Maqomayev, Asəf Zeynallı, Səid Rüstəmov, Tofiq Quliyev və başqalarının bu sahədə əvəzsiz rol oynaması. Onların misilsiz xidmətləri nəticəsində bir-birindən dəyərlə xalq musiqi nümunələrinin əbədiyaşar ömrə qazanması, Azərbaycan bəstəkarlarının həmin seçmədən faydalananaraq musiqinin müxtəlif janrlarında yeni-yeni əsərlər yaratmaları.

Rüb ərzində yeri gəldikcə zəngin və qədim tarixə malik olan, Azərbaycan xalq musiqi folkloru nümunələri əsasında bəstəkarlarımızın yazdıqları əsərlərə diqqət yetirilməsi. Həmin əsərlərin milli və bəşəri dəyərlər kimi dünyada tanınması, nəsillərin mə'nəvi-estetik tərbiyəsində mühüm rol oynaması.

Mahnıların xorla oxunması

Azərbaycan Respublikasının himni (Musiqi Ü.Hacıbəyovun, sözləri Ə.Cavadidir).

“Dördüncülərik” (“Üçüncülərik” mahnisinin melodiyasında).

“Bizim yurdumuz” Azərbaycan xalq mahnisı (İşləyəni Rauf Hacıyevdir).

“Azərbaycanım” (Musiqisi R.Hacıyevin, sözləri Ə.Əlibeylinindir).

“Gül açdı” (Azərbaycan xalq mahnisı).

“Balaca neftçiyəm” (Musiqisi T.Hacıyevin, sözləri R.Zəkanındır).

Musiqi dirlənilməsi

Azərbaycan radiosunun çağırış siqnalları.

Azər Rzayevin fortepiano və simfonik orkestr üçün “Konsert”i.

“Qaytağı”. Azərbaycan xalq rəqsi.

“Şur” muğamının “Maye” sö'bəsi.

“Aşıqsayağı” trio (Musiqisi Ü.Hacıbəyovundur).

“Yaxşı yol” (Musiqisi Üzeyir Hacıbəyovun, sözləri S.Rüstəmindir).

Ü.Hacıbəyovun “Koroğlu” operasından final xoru.

Notla oxumaq

Metesopiano, metsoforte və piano çalarlı melodiyaları notla oxumaq. İkinci oktavanın *re*, *mi* səslərindən ibarət melodiyaların ifa edilməsi: (a) sakit temp; b) orta temp; (s) sür'ətli temp.

Musiqili-ritmik hərəkət

“Əsgər”, “Azərbaycan xalq mahnisı”.

“Balaca neftçiyəm” (Musiqisi T.Hacıyevin, sözləri R.Zəkanındır).

“Vətən oğlu” Azərbaycan xalq mahnisı ritminə uyğun hərəkətlərin edilməsi.

Sadə uşaq musiqi alətlərində çalmak

Metallofonda, uşaq pianosunda, üçbucaq, ağaç çubuqlarla “Gül açdı” Azərbaycan xalq mahnisinin ritmik sxemini çalmaq.

İmprovizasiya

“Balaca neftçiyəm”, “Əsgər” mahnilarının səhnələşdirilməsi. Müəllimin metodik sual frazاسını oxuması, şagirdlərin isə onu tamamlamaları. Sadə melodiyalara ikinci səslərin qoşulması.

Fonlərarası əlaqə

“Azərbaycanım”, “Bizim yurdumuz” mahniları öyrədilərkən təsviri sənət fənni ilə əlaqə yaratmaq məqsədilə Azərbaycanın görkəmli rəssamı T.Salahovun cəsur dəniz neftçilərinin əməyinə həsr etdiyi “Estakada”, “Tə’mirçilər”, “Növbədən qayıdarkən” əsərlərindən istifadə və s.

Mövzu 2. Mənim xalqımın musiqisi ilə dünya xalqlarının musiqisi arasında keçilməz sərhədlər yoxdur.

Azərbaycan xalq musiqi nümunələrinin (mahni, rəqs, muğam və s.) habelə əsasını dahi bəstəkarlarımız Üzeyir Hacıbəyovun qoyduğu bəstəkarlıq məktəbinin görkəmli nümayəndələri Q.Qarayev, F.Əmirov, Niyazi, S.Rüstəmov, T.Quliyev, C.Cahangirov, S.Ələsgərov, A.Məlikov və başqalarının yaratdığı əsərlərin başqa ölkələrdə də çox böyük rəğbətlə qarşılanması dünya xalqlarının musiqi nümunələrinin, dahi bəstəkarlarının – M.İ.Qlinkanın, P.İ.Çaykovskinin (rus), L.V.Bethovenin (alman), F.Şubertin (Avstriya), F.Şopenin (Polşa), E.Qriqin (Norveç), J.Bizenin (fransız), Z.Poliaşvilinin (gürcü) əsərlərinin dünyada geniş yayılması. Konsert-ifacılıq müəssisələrində, müxtəlif tipli tədris ocaqlarında, o cümlədən ümumtəhsil məktəblərində Azərbaycan və dünya xalqlarının musiqisinə lazımi yer verilməsinin əhəmiyyəti.

Mahniların xorla oxunması

“Ana yurdum” (Azərbaycan xalq mahnisı).

“Dağlar” (Musiqisi N.Məlikməmmədovun, sözləri A.Aslanovundur).

“Vesnyanka” (Ukrayna xalq mahnisi).

“Əlvan yolka” (Musiqisi O.Zülfüqarovun, sözləri C.Məmmədovundur).

Musiqi dinlənilməsi

“Moldovyanka” (moldov xalq rəqsi).

“Ləginka” (ləzgi xalq rəqsi).

P.İ.Çaykovski (fortepiano və orkestr üçün 1 nömrəli konsertinin finalı).

“Qoy həmişə günəş olsun!” (Musiqisi A.Ostrovskinin, sözləri L.Oşanının, tərcüməsi C.Cavadlınindir).

“Vağzali” (Azərbaycan xalq rəqsi).

“Uzundərə” (Azərbaycan xalq rəqsi).

“Tərəkəmə yallısı” (Azərbaycan xalq rəqsi).

“Gürcü ləzginkası” (Musiqisi A.Araklışvili).

“Türk lövhələri” (Musiqisi İppolitov-Ivanovundur – simfonik silsilədən bir nümunə).

“Slavyan rəqsi. Q.Qarayevin “Yeddi gözəl” baletindən.

Nəzəri biliklərin verilməsi

Majorda yazılmış mahnının xarakterinin və ifadə vasitələrinin izahı. “Re major” və “Sol major” tonallıqlarında yazılan mahnilardan nümunə göstərilməsi. Müvafiq mahni nümunələrinin əsasında tersiya və kvarta intervallarının aydınlaşdırılması.

Sadə uşaq musiqi alətlərində çalmaq

“Əlvan yolka” mahnısının ritmik müşayiətinin üçbucaqla, dəflə və balabanla çalınması.

İmprovizasiya

Metallofonda minor ladına uyğun

(1-ci – 5-ci pillələr) iki xanəli frazaların çalınması.

Fənlərarası əlaqə

Mahniların xorla oxunması bölməsində verilən “Vesnyanka”, “Bizim diyar”, “Musiqi dinləməsi” bölməsində öz əksini tapan “Moldavenyanka”, “Bizim fəxrimiz”, “Gürcü ləzginkası” əsərləri öyrənilərkən “ana dili və təbiətşunasılıqla əlaqə yaratmaq.

“Re-sol”, “re-fa” intervallarını müxtəlif ölçüləri aydınlaşdırınlarkən riyaziyyatla da əlaqə.

Mövzu 3. Dünya xalqlarının musiqisi arasında keçilməz sərhədlər yoxdur

Musiqinin ümumbəşəri dil olması, onun heç bir tərcüməciyə cətiyacının olmaması.

Dünyanın bütün xalqlarının musiqi dilil ilə ünsiyyətə girə bilmələri. Musiqidə janr üzrə nümunələrin, məsələn, laylaların, beşik mahnilarının, əmək, möisət rəqslərinin, demək olar ki, dünyanın bütün xalqlarında mövcud olması.

Müxtəlif xalqlara məxsus olan həmin nümunələrin dünyada geniş yayılması, başa düşülməsinin səbəbi.

Mahniların xorla oxunması

“Sülh haqqında mahni” (Musiqisi Q.Qarayevin, sözləri Z.Cabbarzadənindir).

“Yaşa doğma şəhərim”, “Yaşa filarmoniyamız” (Musiqisi və sözləri O.Zülfüqarovundur).

D.B.Kabalevskinin “Albalı” mahnısı.

“Ana laylası” (Musiqisi O.Zülfüqarovun, sözləri R.Zəkanındır).

“Şənlik edək, a dostlar” (“Musiqisi Ə.Cavanşirovun, sözləri H.Ziyanındır).

Musiqi dirlənilməsi

“Xam torpaqlarda” (Azərbaycan xalq mahnisi).

“Posadil polinya” (bolqar xalq mahnisi).

F.Əmirov və E.Nəzirov “Ərəb” mövzusunda fortepiano konsertinin birinci hissəsindən ekspozisiya.

“Bayati-Şiraz” muğamı.

“Venetsiya nəgməsi” – simfonik xor (Musiqisi M.İ.Qlinkanındır).

“Zəncilərin rəqsi”, “Məktəbdə dərs” (Q.Qarayevin “İldirimli yollarla” baletindən fragment).

S.Hağçbəyovun “Bolqar siutiasi”ndan bir hissə.

Nəzəri mə'lumatların verilməsi və notla oxumaqla əlaqələndirilməsi

Öyrənilmiş mahnilardan kiçik frazaların notlarla oxunması üzrə təmrinlərin aparılması. Major və minor ladlarında yazılmış mahniları fərqləndirmək üzrə nəzəri mə'lumatların verilməsi. Sol major qammasının və onun üzərində yazılmış mahniların oxunması. “Aparıcı ton” (VII), “Ritmik figurasiya” (6-8 ölçülü), “Kvarta intervalı” anlayışlarının izahı. İkisəslə oxu (imotasiya və kontra punkt vasitəsilə).

Sadə uşaq musiqi alətlərində çalmaq

Keçilmiş mahniların bir neçəsinin ritmini uşaq zərb musiqi alətlərində çalmaq.

Metallofonda və tütəkdə sadə, asan mahniların melodiyasını notla çalmaq.

İmprovizasiya

Minor qammasının (mi minor, lya minor) səslərindən istifadə etməklə ikixanəli melodik frazaların yaradılması. Ə.Cavanşirovun “Şənlik cdək, a dost-

lar”, A.Ostrovskinin “Qoy həmişə günəş olsun” mahnılarının səhnələşdirilməsi, ritmik hərəkətlərin nümayiş etdirilməsi.

Fənlərarası əlaqə

“Xam torpaqlarda” Azərbaycan xalq mahnısının, “Posadil polinya” bolqar xalq mahnısının, “Venetsiya gecəsi” (Musiqisi M.İ.Qlinkanındır) simfonik əsərinin, F.Əmirov və E.Nəzirovanın “Ərəb” mövzusunda fortepiano konsertindən müvafiq hissəsinin dirlənilməsi zamanı “ana dili, təbiətşünaslıq” fənləri üzrə əlaqə.

“Nəzəri mə'lumatların verilməsi və notla oxumaq” bölməsində verilən ritmik 6/8 ölçüsünün və kvarta intervalının izahını riyaziyyat fənni ilə əlaqəli şəkildə aparmaq olar.

Mövzu 4. Bəstəkar, ifaçı, dinləyici

Ətraf aləmi, gerçəliyi bədii (musiqi) obrazları ilə əks etdirən, insanların hissələrinə, əhval-ruhiyyəsinə qüvvətli tə'sir göstərən peşəkar musiqinin meydana gəlməsinin əsas yaradıcıları olan bəstəkarların, ayrı-ayrı musiqi nümunələrini daha cəzbədar şəkildə dinləyicilərə çatdırıran ifaçılarnın işinin – əməyinin əsas xüsusiyyətlərinin diqqət mərkəzinə götirilməsi.

Bəstəkarların əlvən musiqi səslərindən istifadə edərək təbiət lövhələrini, insanların həyatını, əmək-məsişə tərzini göstərən müxtəlif janrlı musiqi əsərlərini yaratmaları və bunların geniş dinləyici auditoriyasına çatdırımları üçün vokal (səslə), instrumental (çalğı ilə) ifaçılara bir yerde işləmələri zərurətinin nəzərə çatdırılması.

Musiqi sənəti inkişafının üç əsas yaradıcılıq – bəstəkarlıq, ifaçılıq, qavrama mərhələlərinə ayrılması. Bu mərhələlərin hər birin özünəməxsus yaradıcı xüsusiyyətlərinin izahı.

Bəstəkarın hər hansı musiqi əsərini yaratmasının və onu ifaçılara təqdim etməsinin, ifaçının isə onu fərdi yaradıcılıq süzgəcindən keçirərək bəstəkar fikrinin, ideyasının dirləyicilərə çatdırılmasının, dirləyicinin isə öz növbəsində həmin musiqi əsərinin emosional, dolğun qavraya bilməsinin (musiqini düzgün eşitməsi, duyub dərk etməsi, dirlədiyi əsəri qiymətləndirməsi, onun haqqında söz deməsi, fikir, mühakimə yürütməsi və s.) əhəmiyyəti.

Mahnıların xorla oxunması

“Məktəblilər mahnısı” (Musiqisi O.Rəcəbovun, sözləri F.Mehdinindir).

“Müəllim” (Musiqisi Ə.Cavanşirovun, sözləri H.Ziyanindir).

“Bayram günü” (Musiqisi Ü.Hacıbəyovun, sözləri M.Seyidzadənindir).

“Sadiq olaq Vətənə” (Musiqisi və sözləri O.Zülfüqarovundur).

Musiqi dirlənilməsi

“Azərbaycan çöllərində” (M.Maqomayev).

“Çahargah” fortepiano pyesi (Q.Hüseynli).

“4-cü simfoniya”dan birinci hissənin ekspozisiyası və “Bayati-Şiraz” muğamı ilə müqayisə (C.Hacıyev).

“Bağçagürd rəqsi” (Adil Gəray).

“Prelüt” (F.Şopen).

Forte piano və simfonik orkestr üçün 3 nömrəli konsertin birinci hissəsindən əsas melodiya (S.Raxmaninov).

Nəzəri mə'lumatların verilməsi və notla oxumaqla əlaqələndirilməsi

“Re major” qamması. Major və minor ladının quruluşu. Major ladının minordan fərqli cəhətini izahı. “İntervallar” (prima, sekunda, tersiya, kvarta, kvinta) bəhsinin təkrarı.

Major və minorda (7-ci, 6-ci, 5-ci,

4-cü, 3-cü, 2-ci və 1-ci rillərin ifa edilməsi).

Sadə uşaq musiqi alətlərində çalmak

Keçilmiş mahnıların ritmik sxemini zərb alətlərində (üçbucaq, dəf, nağara, metallofon) çalmaq.

Major və minor ladını (do major, lya minor) metallofonda yuxarıya və aşağıya doğru getməklə çalmaq.

İmprovizasiya

Keçilmiş mahnılardan müvafiq nümunələri ritmik müşayiət etmək və ikinci səsi oxuya bilmək. Müəllimin verdiyi şe'rə melodiya qoşa bilmək. Dirlənilmiş müxtəlif xarakterli musiqi əsərlərinin məzmununa uyğun səhnəciklər yaratmaq.

Fənlərarası əlaqə

Rüb ərzində xorla oxunan və dirlənilən musiqi nümunələrinin, o cümlədən M.Maqomayevin “Azərbaycan çöllərində” instrumental əsərinin, O.Zülfüqarovun “Sadiq olaq Vətənə” mahnısına uyğun ana dili, təbiətşünaslıq fənləri üzrə müvafiq mövzularla əlaqə yaratmaq.

Musiqi dərslərində dirlənilən və xorla oxunan musiqi nümunələrinə uyğun təsviri sənət əsərlərində istifadə imkanlarını araşdırmaq.

Müəllimlər üçün əlavə materiallar

Aşağıda göstərilən musiqi nümunələrindən müəllimlər mövzuya uyğun olaraq dərsin müxtəlif mərhələlərində əlavə material kimi istifadə edə bilərlər.

Xorla oxumaq üçün

“Meşələr” (Musiqisi S.Rüstəmovun, sözləri Hüseyin Abbaszadənindir).

“Qoruyaq təbiəti” (Musiqisi R.Şəfəqin, sözləri H.Ziyanındır).

“Aman ovçu” Azərbaycan xalq mahnisi.

“Günəşli ölkəm mənim” (Musiqisi R.Hacıyevin, sözləri T.Mütəllibovundur).

“Bakı haqqında mahni” (Musiqisi T.Quliyevin, sözləri Z.Cabbarzadənin- dir).

“Bizim həyat” (Musiqisi F.Əmirovun, sözləri T.Elçinindir).

“Nənəm evdə qalıb tək” (Musiqisi və sözləri O.Zülfüqarovundur).

“Bu dünyanın uşaqları” (Musiqisi M.Quliyevin, sözləri T.Mahmudundur).

“Do, re, mi, fa, sol, lya, si” (musiqisi O.Zülfüqarovun, sözləri R.Zəkanındır).

“Kəhərim” (Musiqisi Ə.Cavanşirovun, sözləri T.Mütəllibovundur).

“Biz vətənin əsgəriyik” (Musiqisi E.Dadaşovanın, sözləri T.Mahmudundur).

“Vətən bilir” (Musiqisi R.Şəfəqin, sözləri Məmməd Namazındır).

Musiqi dirlənilməsi üçün

“Ölkəm” romansı (A.Zeynallı).

“Qızlar xoru” (Ü.Hacıbəyovun “Leyli və Məcnun” operasından).

“Beşik nəğməsi” (A.Məlikov).

“Uğurludur yolumuz” (Musiqisi Ş.Axundovanın, sözləri Z.Ağayevan- ndır).

“Mənim əziz şəhərim” (Musiqisi Ə.Cavanşirovun, sözləri M.İsmayılovundır).

Fleyta və forteapiano üçün sonata (T.Bakixanov).

“Mirzeyi” (Azərbaycan xalq rəqsi).

“Gözəllər gözəlinin rəqsi” (Q.Qarayevin “Yeddi gözəl” baletindən).

İmprovizasiya

“Heyratı” ritmik müğaminin melodi-

yasına uyğun səhnələşdirmə.

“Çardaş” və “Motsartın “Rondo” (türk) əsəri əsasında melodik improvizasiya.

“Yalı” (Azərbaycan xalq rəqsinin ahənginə uyğun səhnələşdirmə).

Müəyyən bir şe’rin mətninə və xarakterinə uyğun melodiyanın improvizasiyası.

Verilən səslərə, xarakterə uyğun melodik frazalar yaratmaq.

Şagirdlərin bilik və bacarıqlarına, müxtəlif fəaliyyət növlərinə verilən əsas tələblər

– Azərbaycan musiqi folkloru müxtəlif xalqların musiqi yaradıcılığı nümunələri haqqında müəyyən mə'lumatlara malik olmalı;

– ən geniş yayılan xalq musiqi janrları haqqında təsəvvürə yiylənməli;

– Azərbaycan və dünya xalqlarına məxsus bəstəkarların ən məşhur əsərlərini tanımla, onlar haqqında müəyyən fikir, söz demək bacarığına yiylənməli;

– tədris ili ərzində keçilmiş mahniları melodiyalarına görə tanımla, musiqi alətinin müşayıeti olmadan (akapella) və musiqi alətinin müşayıti ilə oxumağı bacarmalı;

– nisbətən sadə mahniların melodiyalarını not yazısından tanımla və müvafiq hissələri notla ifa etməli;

– *do, re, mi, bemol, mi, fa, sol major və re, lya minor* qammalarını oxumaq bacarığına yiylənməli;

– müxtəlif janrlı musiqi əsərlərini tanımla və onların adlarını yadda saxlamalı;

– uşaq, qadın, kişi qarışq xorları tanımla;

– tanış və tanış olmayan şe’rlərin matinə və xarakterinə uyğun kiçikhəcmli melodiyalar qoşmalıdır.

TƏSVİRİ SƏNƏT

(həftədə 1 saat hesabı ilə cəmi 34 saat)

I BÖLMƏ. GERÇƏKLİYİN VƏ İNCƏSƏNƏTİN QAVRANILMASI (8 saat)

Gerçəkliliyin estetik qavranılması (2 saat)

Ətraf aləmdə baş verən hadisələrdə gözəllik. Ölkəmizin müxtəlif yerlərində təbiətin xarakteri (Abşeronun sərt iqlimi, Lənkəranın yaşıl meşələri, subtropik plantasiyaları, Qubanın bağları, Şəkinin dağları, Naxçıvənin duz yataqları, Mil, Muğan düzləri, pambıq tarlaları, Azərbaycanın gölləri – Göygöl, Maral göl və s. Ölkəmizin iqlimin başqa ölkələrin iqlimi ilə müqayisə etmək üçün digər ölkələrə qiyabi soyahət). Həmin ölkələrin təbiətinin özünəməxsusluğunu.

Doğma diyarın təbiətinin, yerli abidələrinin, dekorativ-tətbiqi sənət nümunələrinin (zərgərlik, misgərlik, oyma, döymə, daş üzərində iş, xalçaçılıq, dulusçuluq ipəkçilik – "Böyük ipək yolu" – toxuculuq, şüşə, saxsı qablar və s.) estetik qiymətləndirilməsi.

Əşyalar aləminin estetikası: geyim incəsənəti ilə tanışlıq. Geyim və onun "sahibi"nin qarşılıqlı əlaqəsini müəyyən edən amillərin aşkar edilməsi. Geyim və yaşı (uşaqlar və böyükər üçün geyimlər). Əməyin müxtəlif növlərinə aid geyimlər (kosmonavt, həkim, traktörçi, çəkməçi, çilingər və s.). İnsanların həyatı, məişət və məşğulliyəti (balıqçı, dənizçi, müğənni, ovçu, rəssam, heykəltəraş, təyyarəçi, xalçaçı, həkim və s.). İl in fəsilləri və iqlim şəraitinə görə geyimlər.

İncəsənətin qavranılması (6 saat)

Təsviri sənətin təsvir obyektləri.

Sülh, azadlıq, qəhrəmanlıq, həyat eşqi, müharibə, işğal və s.

Təsviri sənətin janrları (natürmort, mənzərə, portret, tarixi, batal, məişət və s.) və növləri (rəngkarlıq, heykəltəraşlıq, qrafika, dekorativ-tətbiqi sənət, mə'marlıq və s.). B.Kəngərli "Sürü", "Qaçqınlar", S.Bəhlulzadə "Qızbənövşəyə gedən yol", "Mehdi Hüseynzadə", T.Məmmədov "S.Vurğun", V.Perov "Ovçular istirahətdə", A.Plastov "Traktorçunun şam yeməyi", İ.Zeynalov "Şah İsmayıllı Xətai", T.Ağababayev "Şəhidlərin xatırəsi", A.Deyneka "Sevastopolun müdafiəsi", A.Şixəliyev "Faciə" və s.

Kitablar aləmində uşaq kitablarına çəkilmiş illüstrasiyalar. O.Sadiqzadə "Sirli saz", "Simnarxan", M.Rəhmanzadə "Məğrib gözəlinin hekayəti", M.Ə.Sabir "Meyvələrin səhbəti", Elçin "Yanıltmaclar" və s. Kitabların mövzu və şəkilləri üzrə səhbətlərin aparılması. Kitab rəssamının işi haqqında mə'lumat.

Təsviri sənət və məişət. Məişət əşyalarına (süfrə, dəsmal, pərdə, müxtəlif örtükler, divar kağızları, yaylıq, xalça, palaz, nimçə, kasa, fincan, dolça, güldən, məcməyi və s.) çəkilmiş illüstrasiyalar və naxışların estetik qavranılması.

Təsviri sənət teatr və kinoda. Kukla teatri, cizgi filmləri. Teatr və kino personajlarının geyimləri (Div, Cırdan, Göyçək Fatma, Küpəgirən qarı, Əlibaba və qızı quldur, Ələddin, Şaxta baba, Qar qız, Bahar qızı, Kosa, Keçəl, Buratino, Dovşan və Canavar, Vinni Pux və s.).

Dünyanın ən gözəl sənət əsərləri muzeylərdə toplanır. Respublikanın yerli ölkəşünaslıq muzeyi diyarşünaslıq muzeyi, Azərbaycan Dövlət İncəsənət muzeyi, Uşaq Şəkil Qalereyası və məktəbdə təşkil olunmuş təsviri sənət sərgilərinə ekskursiya.

II BÖLMƏ. PRAKTİK İŞ **(26 saat)**

Kompozisiya üzrə fəaliyyət **(7 saat)**

Müstəvi üzərində təsvir prosesində tam görünüşü nəzərə almaqla fiqurları ideya məzmununu əsasında yerləşdirmək, xarici görkəminə görə personajların fərdi xüsusiyyətləri (geyim, vəziyyət, əlində və ya yanında olan əşyalar, jest və s.) nəzərə almaq.

Yapma zamanı ikifiqurlu kompozisiya: ideyanın obrazlı verilməsi üçün formanın plastik həlli.

Cəhl təbiətin ornament vasitəsilə real formada işlənilməsi: sadə, dekorativ relyefli elementlərin ritmik əlaqəsi.

Müstəvi üzərində təsvir. Naturadan rəsm üzrə iş. Təsəvvürə görə rəsm: bir neçə fiqurun hərəkətdə verilməsi. "İməciliyidə", "Döyüşdə", "Məktəblilərin kross yarışı", "Fermada", "Anama kömək edirəm" və s.

Yapma. Atlı qrupu. "Koroğlunun dəliləri", "Süvari əsgərlər", "Yeddi oğul istərəm", "Köhlən atım" və s. fiqurların tam süjetli əlaqəsi və qrupun plastik həlli.

Dekorativ-tətbiqi fəaliyyət. Çap etmək üçün üç rəngli naxış və trafaretin fragmentlərini hazırlamaq (naxış, qayçı, parça, quaş, penoplast). Relyefli naxış (bəzək vurma), "Fantastik quş", "Baliq", "Bitkilər" (metal lövhə, folqa, həkkak qələmi).

Rəng **(6 saat)**

Eyni rəngin çalarlarının fərqləndirilməsi üzrə iş. Xromatik və axromatik rənglər haqqında anlayışın verilməsi. Təsvir zamanı vəziyyət və əhvali-ruhiyyə

yənin verilməsində rəngin həllədici rolü.

Müstəvi üzərində təsvir. Eyni gülün, meyvənin və tərəvəzin naturadan çəkilməsi: əşyaların xromatik rənglərlə verilməsi. Ancaq ton münasibətlərinə görə əşyanın (ağ, qara təsvirdə) rənglənməsi. Rəng qammasına görə yaxın olan natürmortun, gülün naturadan rəsm edilməsi (akovarel).

Yaddaş və təsəvvürə görə rəsm. "Bayramsayağı bəzədilmiş şəhər", "Yağlı gün", nağıllar, hekayələr və şə'rələr əsasında rəsm: "Bizim kənd", "Payız", "Qəhrəman oğlanlar", "Gəlir Novruz bayramı", "20 Yanvar" (nəm kağız üzərində akvarel iş).

Forma və mütənasiblik **(8 saat)**

Əşyanın mütənasibliyini və quruluşunu, detalların masstabını, təsvirin ifadəliyini nəzərə almaqla, müstəvi üzərində onun xarakterik xüsusiyyətlərinin verilməsi.

İnsan bədəninin mütənasibliyi, modelin xarakterik xüsusiyyətlərinin qrafik vasitələrlə verilməsi (başın forması, üzün hissələri, daranma, geyim, fakturanın rənglənməsi). Fakturanın xüsusi strixlələ, ləkələr vasitəsilə verilməsi.

Müstəvi üzərində təsvir. Naturadan rəsm (simmetrik formalı əşyalar). "Kəpənəklər" (tuş, akvarel). Müşahidə üzrə rəsm. "Yoldaşının portreti" (pero, tuş). Təsəvvürə görə rəsm: "Pəhləvan", "İgid əsgər" (quaş).

İnsan fiqurunun naturada eskiz edilməsi (karandaş)

Yapma. İnsan fiqurunun naturadan yapılması (şagirdin natura kimi oturması, dayanması). Təsəvvürə görə heyvan fiqurlarının yapılması (müxtəlif rəngli plastilin, gil).

Dekorativ-tətbiqi fəaliyyət. "Karna-

val üçün maskalar" (kağız və başqa materiallardan yarımhəcmli kompozisiya), "Şən yolka" (geyimlərin kağızlardan tərtibi), "Əlvan xonça" (applikasiya, rəngli kağızlar, zər kağız, parça, qayçı, sap, iynə, yapışqan və s.). Müəyyən mövzu üzrə kitab hazırlamaq (kağız, iynə, sap, akvarel və s.). Kollektiv işlər.

Fəza (5 saat)

Açıq havada əşyalar arasında fəza münasibətləri. Məsətin dərinliyi. Müəyyən edilmiş fəzada müxtəlif hərəkətdə olan insan fiqurlarının təsviri və onların arasında fəza münasibətləri.

Müstəvi üzərində təsvir. Yaddaşa və müşahidəyə görə rəsm. "Uşaqlar qaradımı düzəldirlər", "Futbol", "Bənövşə oyunu", "Cəbhə" (fiqurları dairəvi sahədə yerləşdirmək), "Mən pəncərədən atəşfəsanlığa baxıram" (təsvirdə dərinliyə görə əşyaların görünüşü). Uşaqlar üçün yazılmış şə'rərlər illüstrasiyalar çökəmək (rəngli tabaşırlo). Mövzular müstəqil seçilir. Təsəvvürə görə tarixi hadisələri əks etdirən epizodların təsviri. "28 May", "Milli Ordumuz", "8 Mart", "9 May", "Qarabağ", "Dağlar, səndən nəyim qaldı", "Yandırılan kəndlər", "Xocalı" və s. mövzular müstəqil seçilir.

Şagirdlərin bilik və bacarıqlarına verilən əsas tələblər

Şagirdlər bilməlidirlər:

– təsviri sənətin müxtəlif janr və növlərində yaradılan bədii obrazın həlli xüsusiyyətlərini;

– dekorativ-tətbiqi sənət nümunələrinin (xalq sənəti) əsas xüsusiyyətlərini, əşyaların və sənaye məmulatlarının tərtib olunması, bəzədilməsi, gözəlliyinin dərk edilməsini;

- təsvirin sadə ifadə vasitələrini;
- xətti perspektivin əsas qanuna uyğunluqlarını, üfüq xətti və çıxış nöqtəsini;
- işıq-kölgə haqqında ilk anlayışları (işıq, kölgə, yarımkölgə, işildaq (dümağ), refleks, düşən kölgə);
- iki-üç rəssamin məşhur əsərlərinin adını (təsviri sənətin növ və janrları üzrə), həyat və yaradıcılıqları haqqında mə'lumatları;
- Azərbaycan təsviri sənəti haqqında ümumi mə'lumatları.

Şagirdlər bacarmalıdırular:

- doğma diyarın təbiət gözəlliklərini görməyi, duymağı və öz yaradıcılığında bunlara emosional münasibəti ifadə etməyi;
- ətraf aləmin müşahidəsi əsasında kompozisiya yaratmayı;
- xəttin, təsvir obyektlərinin, rəng çalarlarının yaratdığı formanın gözəlliyini hiss etməyi;
- naturadan müşahidəyə, yaddaşa, təsəvvürə görə rəsmi karandaş, quş, akvarellə işləməyi, iki-üç əşyadan ibarət natürmortu, ayrı-ayrı sadə formalı əşyaları müxtəlif vəziyyətlərdə çəkməyi;
- naturadan yaddaşa və təsəvvürə görə insan fiqurunu çəkməyi (adəmin anatomiq quruluşunun əsasını verməyi);
- bədii tərtibat üçün eskizlər hazırlamağı, verilən tapşırıga görə (ətraf aləm, ədəbi əsərlər üzrə), süjetləri müstəqil çəkməyi, kompozisiyada əsası ayırmayı;
- rəssamin çəkdiyi əsərin məzmununu, onun istifadə etdiyi ifadə vasitələri haqqında danışmağı.

IV sinifdə lazımlı olan materiallar

Karandaş (qara və rəngli), quş, akvarel, rəngli kağızlar, folqa, gil, plastilin, həkkak qələmləri, taxta lövhə, dekorativ-tətbiqi işlər üçün müxtəlif trafaretlər, kollaj üçün müxtəlif şəkillər, təsviri so-

nətin janrı və növlərinə aid jurnal və albomlar, slaydlar, diafilm, diapositiv, kinofraqmentlər, uşaq kitabları və s.

Fənlərarası əlaqə

Oxu. C.Cabbarlı “Ölkəm”, N.Rəfibəyli “Vətənim”, “Əsdi xəzan yeli payız yetişdi”, “Tapın hansı meyvədir”, C.Cavadlı “Qəhrəmanlıq ölkəsidir vətənim”, M.Mayıloğlu “Azərbaycan əsgəridir adım hey!”, M.Hüseyn “Cavanşir”, “Qız qalası” (xalq əfsanəsi), M.Ə.Sabir “Qarğı və tülkü”, M.Gülgün “Qış gəldi”, M.Mayıloğlu “20 Yanvar”, “Şəhidlər xi-yabani”, İ.Səfərli “Gözümün nuru, canım ana”. “Bahar nəgməsi”, S.Mustafa “Gəlir Novruz bayramı”, “Bayram axşamı”, Ə.Vəliyev “Yaz yağısı”, Ə.Əhmədova “Meşə bütün fəsillərdə gözəldir”, O.Sarıvəlli “Yay”.

Oxu kitabındaki tarix üzrə materiallar. “Dünyanın ilk Novruz günü”, “Azərbaycan müstəqillik və ərazi bütövlüyü uğrunda”, “Qaçaq Nəbi”, “Azərbaycanın mübariz oğlu”, “Q.Xəlilov “Dağılan yurd”, E.İbrahim “Şəhid nəğmələri”, N.Həsənzadə “Bütün millətlər”, “Novruz bayramı haqqında ən ənələr”, “28 May – Azadlıq günüdür”, H.Əliyev, Ə.Cavad “Can Azərbaycan!”, Z.Cabbarzadə “Yer üzündə uşaqlar var”.

Musiqi. Ü.Hacıbəyovun “Koroğlu” operasından “Uvertüra”, “Azərbaycan himni”. F.Əmirov “Azərbaycan kapriççosu”, Q.Qarayev “Yeddi gözəl” baletindən fragментlər. Aleksandrov “Müqəddəs müharibə”, O.Rəcəbov “Hərbi and”, R.Məmmədov “Yaşa mənim xalqım”, D.Tuxmanov “Qələbə günü”.

Riyaziyyat. Simmetrik forma haqqında anlayış. Mərkəzi ox xətti (parça üzərində trafaretlə iş), həndəsi fiqurların dərinlən öyrənilməsi.

Təbiətşünaslıq. Respublikamızın

dağları. Təbiət bölgələrinin müxtəlifliyi. Meşə bölgəsinin heyvanları. Göl bölgəsinin təbiəti. Səhra bölgəsinin təbiəti. Dağları təbiəti. İnsan orqanizmi və onun sağlamlığının qorunması. Qamət.

Əmək tə'limi. Parça üzrə işlər. Ülgülərin hazırlanması. Tikiş mə'mulatlarının bədii tərtibatı. Biçilmiş mə'mulatların ti-kilməsi (önlük, əlfəcən, kukla üçün paltar və s.)

Oduncəq materiallardan mə'mulatların hazırlanması. Quş yuvaları, bayraqçıqlar. Fanerdən mə'mulatların hazırlanması. Uşaq oyuncاقları. Estampların hazırlanması. Metal təbəqədən (folqa) mə'mulatların hazırlanması. Məftildən mə'mulatların hazırlanması.

Qrafik savad elementləri. Kontur, ox və digər xətt növlərindən istifadə.

FİZİKİ MƏDƏNİYYƏT

(həftədə 2 saat hesabı ilə)

cəmi 68 saat)

Nəzəri biliklər

(4 saat)

İnsan bədəninin anatomik quruluşu və onun düzgün inkişafı. Bədəni möhkəmləndirməyin (fiziki təmrinlər və təbii amillərlə) qaydaları və əhəmiyyəti. Gigiyenik tələblərə ciddi əməl etmək qaydaları. Zədələnmələr zamanı ilk yardım haqqında mə'lumat.

Bacarıq və vərdişlər. Hərəki keyfiyyətlərin (cəldlik, qüvvə, davamlılıq) inkişafı üçün materiallar.

Gimnastika

(18 saat)

Sıra tə'limi. “Sıraya düzüll!”, “Düzlən!”, “Farağat!”, “Azad!” komandalarının tə'limi. Sıra ilə saymaq. Müəllimə rəport vermək. Yerində geriyə dönmək. Bir cərgədən üç cərgəyə düzülmək; yeris

zamanı dönməklə bir sıradan üç-dörd sıraya düzülmək. Sıradə seyrəlmələr və sıxlışmalar. Sıradan çıxmağı və sıraya qayıtmayı bacarmaq.

Ümuminkışaf hərəkətləri. Qamətin düzgün inkişafını təmin etmək üçün hərəkətlər. Başın, gövdənin düzgün saxlanması ilə hərəkətlər. Ayaq pəncələri üzərində irəli, sağa, sola addımlamaq. Qantellə və içərisi doldurulmuş topla hərəkətlər, səhər gigiyenik gimnastikası tipli hərəkət kompleksi və dərsəqədər gimnastika hərəkətləri. Gimnastika ağacıları və halqalarla hazırlıq hərəkətləri.

Tullanma. Dönmələrlə yerində hoppanmalar 30 saniyəyədək iplə hoppanma. Gimnastika döşəklərindən düzəldilmiş hündürlüyü idman atı və idman keçisi üzərindən dayaqlı tullanma. Alətdə dizləri üstə dayağa qalxmaq və qolları yellədərək yerə sıçramaq.

Dırmanmalar. Üç fəndlə kəndirə dırmanmaq. Maneelər üzərindən dirmaş ib aşmaq. Ayaqların köməyi olmadan gimnastika divarına dırmanmaq və geri qayıtməq (oğlanlar). Cəld dırmañib aşmaq.

Müvazinət hərəkətləri. Gimnastika skamyası üzərində qollar yanarda sol və sağ ayaq üstə "qaranquş" vəziyyəti almaq və müxtəlif dönmə hərəkətlərini yerinə yetirmək; bədəni irəli əyməklə gimnastika tiri üzərində yeriş. Pəncələr üstə yeriş. Dizlərə dayaqlanmaqla 90° - 180° bucaq altında sıçrayıb alətdən yerə düşmək. Müvazinəti itirmədən "qaranquş" vəziyyətində 5-6 saniyə dayanmayı bacarmaq.

Akrobatika. Irəli və arxaya mayallaq aşmaq. Arxaya mayallaq aşmaq və geriyo yuvarlanıb, kürəklər üstə mil durmaq. Köməklə və müstəqil "körpü" vəziyyəti almaq.

Sallanmalar və dayaqlar. Qiçları

bükəmkəlkə alçaq turnikdən sallanmaq və dartinmaq. Qolları dirsəkdən bükəmkəlkə sallanmaq. Gimnastika divarında qiçlar bükülü sallanmaq. Hündür turnikdə sallanaraq dartinmaq, sol qiçı turnikə keçirmək, sağ qiçla təkan verib, sol bud üstəayağa qalxmaq. Sallanmada qiçları qaldırıb endirmək. Qollar bükülü (oğlanlar), 3-5 saniyə sallanmaq.

Rəqs hərəkətləri. Ayaqların 1-ci və 2-ci mövqeyi ikilikdə çaparaq rəqs addımlarını uzlaşdırmaq. Yanlara çaparaq addımlarla hərəkət etmək.

Qızlar üçün əsas rəqs addımları: "Yallı" rəqs üzrə birinci, altinci növ rəqs addımları. "Güləz" oyun havası üzrə üçüncü və dördüncü növ rəqs addımları.

Öğlanlar üçün əsas rəqs addımları: "Ləzginka" oyun havası üzrə rəqs addımları. "Azərbaycan" oyun havası və "Məzəli rəqs" üzrə rəqs addımları.

Mütəhərrik oyunlar (10 saat)

"Xoruz döyüşü", "Xəttin arxasını çək" oyunları (ümuminkışaf hərəkətləri üçün). "Bayraqlar uğrunda", "Bayraqlara doğru qaçmaq", "Kim daha tez" oyunları (qaçış üçün). "Tullanmalar və ləkələyənlər", "Yoldaşı xilas etməklə qaç", "İp ayaq altında", "Dalbadal hoppanma" (qaçaraq uzununa tullanmaq üçün), "Nömrələrin çağırılması". Oyunun qaydalarını bilmək və oyunda iştirak etmək. Basketbol qaydaları ilə keçirilən estafet xarakterli oyunlarda iştirak etmək.

Kross hazırlığı və marş yürüşü (8 saat)

Kross hazırlığı və marş yürüşü məşğılələrində zədələnmələrin qarşısının alınması qaydaları. Müxtəlif relyefli məsafələrlə yeriş və qaçış (stadion və məktəbin idman meydançasındaki qaçış yolla-

rında, park və məşə cığırlarında). Qaçışla yeri növbələşdirməklə 80-150 m yeriş, 100-200 m qaçış, 200-400 m asta qaçış. Məşğələ zamanı məsafə dərsdən-dərsə 6 dəqiqədən 12 dəqiqəyədək artırılır.

Qaçarkən cəld uzanlığı və sürünlərək keçməyi bacarmaq. Vaxtı nəzərə almaqla 1000 m məsafəyə, vaxtı nəzərə almadan 2000 m məsafəyə kross qaçışı. 60 m-dək məsafəyə estafet qaçışı.

Üzgüçülük. Üzgüçülüyün sağlamlıq, hərbi-tətbiqi və həyatı əhəmiyyəti haqqında. Suda üzgüçülüyə aid olan xüsusi hərəkətlərin mənimşənilməsi. "Krol" qaydasında sinəsi və arxası üstə üzmək. Öyrədilmiş "krol" qaydasında sinəsi və arxası üstə üzmək, kürsü üstündən suya tullanmaq.

İdman oyunları (10 saat)

İdman oyunlarının mühərrik oyunlarından fərqli xüsusiyyətləri və onların əhəmiyyəti haqqında.

Əl topu. Əl topu məşğələlərində zədələnmələrin qarşısının alınmasına dair davranış qaydalarını gözləmək. Əl topu oyununun sadə qaydaları haqqında. Oyunçunun müxtəlif tərəflərə hərəkətləri. Topu çiləyə-çiləyə aparmaq, bir əllə ciyni üzərindən yoldaşa ötürmək və qəbul etmək. Bir və iki addım atmaqla dayanmalar, dönmələr. Topu qapiya atmaq. Sadə qaydalarla ikitərəfli oyun.

Basketbol. Basketbol oyununun xüsusiyyətləri və oyun zamanı təhlükəsizlik qaydalarını gözləmək. Mini basketbol oyununun məzmunu və əsas qaydaları.

Basketbolunun əsas duruş vəziyyəti və hərəkətləri. Topu əllə tutmaq və sinə qarşısından iki əllə ötürmək. Atılmış topa qarşı çıxıb onu iki əllə tutmaq. Topu bir və iki əllə çiləmək. Topu çiləyə-çiləyə aparıb səbətə atmaq. Topu sağ və sol çi-

yin üzərindən səbətə atmaq. Mini basketbol oyununun texnikası ilə ikitərəfli oyun keçirməyi bacarmaq.

Yüngül atletika (18 saat)

Yüngül atletika məşğələlərində zədələnmə halları və bunların qarşısının alınmasına tələblər.

Yeriş və qaçış. Addımların iriliyini və sur'ətini dəyişməklə yeriş. Dizləri yüksəyə qaldırmaqla, dizləri irəliyə qaldırılmış əllərin içərisinə çatdırmaqla qaçış. Addımların uzunluğunu və cəldliyini dəyişməklə qaçış. Maneoləri dəf etməklə cəld qaçış. 30-60 m məsafələrə qaçış. 2000 m məsafəyə asta sur'ətlə qaçış.

Tullanmalar. Yandan qaçmaqla "addımlama" yolu ilə hündürlüyü tullanmaq. Qaçaraq "qıçları büküb-açmaq" yolu ilə hündürlüyü (100-80 sm) tullanmaq.

Cisim atmaq. Qaçaraq kiçik topu uzağa atmaq. Yerindən və qaçaraq kiçik topu hədəfə atmaq.

Öyrədilmiş qaydalarla cisimi daha uzağa və daha dəqiq hədəfə atmaq. Qaçmaqla da hədəfə və uzağa cisim atmaq.

Azərbaycan milli güləşi

Nəzəri biliklər. Güləşin əhəmiyyəti, növləri və keçirilmə qaydaları. Güləş məşğələlərinin sanitar-gigiyenik tələbləri. Güləşin hazırlıq hərəkətləri.

Ayaq üstə duruşların və "parter" vəziyyətinin öyrədilməsi. Boyun və kürək əzələlərinin möhkəmləndirilməsi üçün hərəkətlər. Ayaq üstə və "körpü" vəziyyətində sağa, sola və geriyə fırlanmaq. Maneəsiz irəli, arxası üstə və yanı üstə yixilmələr. Irəli və geriyə mayallaq aşmaq. Güləş üçün xüsusi hazırlıq hərəkətləri:

- təkbətək mübarizlik hərəkətləri;
- məcburi hərəkətlərin icrası;

- dairəvi ritmik tullanmalar;
- rəqs oturuşları və yarımduruş;

- ra etməyi bacarmaq;
- müstəqil olaraq səhər gimnastikası

IV sinif şagirdləri üçün tədris normativləri (5 bal üzrə)

Yoxlama sınaq hərəkətləri

Normativlər

	oğlanlar			qızlar		
Qiyamətlər	5	4	3	5	4	3
30 m məsafəyə qaçış (san)	5,0	5,4	5,7	5,5	5,8	6,5
60 m məsafəyə qaçış (san)	10,6	11,2	11,8	10,8	11,4	12,2
2000 m məsafəyə qaçış				Vaxt nəzərə alınır		
Qaçaraq uzununa tullanmaq (sm)	300	260	220	260	220	180
Qaçaraq hündürlüyü tullanma (sm)	100	90	80	95	90	80
150 qramlıq top atmaq (m)	27	22	18	17	15	12
Hündür turnikdə dartinmaq (dəfə)	5	3	2	-	-	-
Alçaq turnikdə uzanmış vəziyyətdə salanaraq dartinmaq (dəfə)	-	-	-	14	9	7
Üzmək (25 m)				Vaxt nəzərə alınır		
2000 m məsafəyə kross qaçışı				Vaxt nəzərə alınır		

- qollara dayaqlanıb uzanmış vəziyyətdən qolların güclə bükülüb-açılması;
- “köprü” vəziyyətində hazırlıq hərəkətləri;
- ikitərəfli müqavimət hərəkətləri.

Şagirdlərin bilik və bacarıqlarına verilən əsas tələblər

- program materialları haqqında nəzəri mə'lumat verməyi bacarmaq;
- təbii amillərlə orqanizmi möhkəm-ləndirməyi (su, hava və günəş vasitəsilə) bacarmaq;
- həyatı əhəmiyyəti olan fiziki hərəkətlərdən istifadə etməyi bacarmaq;
- müxtəlif məsafələrə (30, 60, 200 m) qaçmağı bacarmaq;
- müvazinət hərəkətlərini, durma- maq, dirmanıb açmaq və dartinma hərəkətlərinin məzmununu izah etməyi və ic-

tipli hərəkətlər seçməyi və icra etməyi bacarmaq;

- bədən tərbiyəsi üzrə verilən ev tapşırıqlarını yerinə yetirməyi (nəzəri və praktik cəhətdən) bacarmaq;

- bədən tərbiyəsindən tədris normativlərinin tələblərini yerinə yetirməyi bacarmaq.

ƏMƏK TƏ'LİMİ

(Həftədə 2 saat hesabı ilə
cəmi 68 saat)

A. STABİL HİSSƏ

I BÖLMƏ. PARÇA İLƏ İŞ (10 saat)

Mövzu 1. Məişət tikiş maşının quru- luşu
(2 saat)

Təhlükəsizlik texnikası və sanitari- giyena qaydaları. Tikiş maşının ümu-

* Məktəbdə güləş üzrə ixtisaslı müəllim və münaşib şərait yoxdursa, milli güləşin keçirilməsinə yol verilmir. Bunun ancaq elementlərinindən hazırlıq hərəkətləri kimi istifadə olunur.

mi quruluşu, onun əsas hissələri. Yuxarı və aşağı sapın doldurulması ardıcılılığı.

Praktik iş. Məişət tikiş maşınının ümumi quruluşunun öyrənilməsi. Tikişə hazırlanmış maşında tikmə üzrə təmrinlər.

Mövzu 2. Tikiş maşınının işə hazırlanması
(2 saat)

Təhlükəsizlik texnikası və sanitargigiyena qaydaları. Sarıycıların quruluşu. Sapın məkkikə sarınma qaydası. Məkkik qapağının quruluşu. Tikiş maşınında aşağı sapın dolanması. Maşın tikişlərinin növləri və yerinə yetirilmə yolları.

Praktik iş. Tikiş maşınında aşağı sapın sarınması, tikiş növlərinin yerinə yetirilməsi üzrə təmrinlər.

Mövzu 3. Tikiş mə'mulati hissələrinin biçilməsi
(2 saat)

Qismən mürəkkəb tikiş mə'mulati çertyojunun qurulması qaydaları. Ülgülərin hazırlanması. Tikiş mə'mulatının biçilməsi. Deşici və kəsici alətlərlə iş zamanı təhlükəsizlik qaydaları. Material və enerjiyə qonaət.

Praktik iş. Tikiş mə'mulati çertyojunun qurulması, ülgülərin hazırlanması və mə'mulatın biçilməsi.

Mövzu 4. Tikiş mə'mulati hissələrinin birləşdirilməsi qaydaları
(4 saat)

Mə'mulatın bədii tərtibatı və tamamlama növləri. İkiqat tikişin tətbiqi.

Praktik iş. Biçilmiş mə'mulatın tikilməsi, tamamlanması (önlük, əlfəcin, mətbəx qolçaqları, tutqaclar, kukla paltanı və s.).

İkiqat tikiş nümunəsinin icrası.

II BÖLMƏ. ODUNCAQ VƏ METAL İLƏ İŞ
(16 saat)

Mövzu 1. Qrafik savad elementləri
(2 saat)

Texniki şəkil haqqında qısa mə'lumat, texniki şəkili qurulması, ölçülərin göstərilməsi. Nişanlanmanın 1 mm-də qədər dəqiqlik çərçivəsində yerinə yetirilməsi.

Praktik iş. Kontur, ox və digər xətt növlərindən istifadə ilə texniki şəklin tərtib edilməsi.

Mövzu 2. Oduncaq materialdan mə'mulatın hazırlanması
(4 saat)

Təhlükəsizlik texnikası və sanitargigiyena tələbləri. Respublikada ağac e'malı sənayesinin inkişafı, oduncağın xalq təsərrüfatında tətbiqi.

Alet və tərtibatların quruluşu, onlarla iş priyomları: əl direli, mişar, rəndə, lobzik, törpü, vintli sıxac, taxta çəkic. Enina və uzununa mişarlama, sumbata kağızı ilə təmizləmə, hissələrin birləşdirilməsi, tamamlama işi.

Praktik iş. Quş yuvaları, dənliklər, kiçik rəf, bayraqçıqlar üçün dəstələr, altlıq və s. hazırlanması.

Mövzu 3. Fanerdən mə'mulatın hazırlanması
(2 saat)

Təhlükəsizlik texnikası və sanitargigiyena tələbləri. Pəstahların və lobzığın işə hazırlanması: şəklin pəstaha köçürülməsi, mişarcıqların sıxacda möhkəm bərkidilməsi, onun tarımlığının tə'min edilməsi. Lobzığla təhlükəsiz iş priyomları. Daxili kontur üzrə mişarmanın xüsusiyyətləri. Mişarlanmış mə'mulatda tamamlama işi.

Praktik iş. Kiçik rəflər, bayraqçıq dəstələri, çərçivələr, uşaq oyuncakları və s. hazırlanması.

Mövzu 4. Oduncaqda yandırma ilə naxışlama (2 saat)

Təhlükəsizlik texnikası və sanitargigiyena tələbləri. Yandırmaq üçün oduncağa verilən tələblər. Mə'mulatın və ya pəstahın tamamlanma üçün hazırlanması; cilalanması, şəklin köçürülməsi.

Yandırıcı cihaz, kontur naxışlar üçün alətlər (nəqqəş qələmi), taxtanın və ya fənerin naxış üçün hazırlanması; cilalama, rəngləmə, ləkləmə, şəklin işçi səthə köçürülməsi. Naxışların əsas priyomları: "düz xətt", "dalğalı xətt", "əyri xətt" və s.

Praktik iş. Estampların (qravürədan çıxan nüsxə), altlıqların hazırlanması, oduncaq mə'mulatların tamamlanması.

Mövzu 5. Təbəqə metaldan mə'mulatın hazırlanması (4 saat)

Təhlükəsizlik texnikası və sanitargigiyena tələbləri. Dəmirin və folqanın (zərin) mexaniki xassələri haqqında sadə mə'lumat. Xətkeşin, günyənin və cızanın köməyi ilə sadə mə'mulatın 1 mm dəqiqilikdə ölçülməsi və nişanlanması.

Metalın qayçı ilə kəsilməsi və taxta çəkicilə qatlanması qaydaları. Qayçı, çəkic, yumrudodaq və yastidodaq kəlbətinlə təhlükəsiz iş priyomları.

Praktik iş. Xırda hissələr üçün qutuların, xəkandazların, elektrotexniki işlər və modelləşdirmə üçün hissələrin hazırlanması.

Mövzu 6. Məftildən mə'mulatın hazırlanması (2 saat)

Təhlükəsizlik texnikası və sanitargigiyena tələbləri. Müxtəlif metallardan olan məftillərin xalq təsərrüfatında tətbiqi. Məftilin uzunluğunun və diametrinin ölçülməsi. Yastidodaq və yumrudodaq kəlbətinlə çərçivədə məftilin qatlanması.

Praktik iş. Lazım olan uzunluğun müəyyən edilməsi və pəstahların kəsilməsi, qatlama qaydasının seçilməsi, qatlanması, kələ-kötürlərin yeyələnməsi, mə'mulatın hazırlanması (asılıqan, zəncir, qarmaqlı və qarmaqsız millər və s.)

III BÖLMƏ. TEXNİKİ ELEMENTLƏRİ, MODELLƏŞDİRİMƏ VƏ MAKETLƏŞDİRİMƏ (8 saat)

Mövzu 1. Fırlanma hərəkətini əmələ gətirən mexanizmlər (2 saat)

Təhlükəsizlik texnikası və sanitargigiyena tələbləri. Respublikamızda texnikanın inkişafı haqqında ümumi təsəvvür. Əmək alətləri. Fırlanma hərəkətini yaradan mexanizmlər (məngənələr və tiķış maşını nümunəsində). Sadə kinematik sxemlər.

Məngənələrin quruluşu. Vintli mexanizmin kinematik sxeminin tərtibi. Tiķış maşını intiqali, onun işi.

Praktik iş. Hərəkəti əmələ gətirən vintli və çarxqolu mexanizmlərdən istifadə ilə hərəkət edən oyuncakların (arabaçıq, traktor və s.) hazırlanması.

Mövzu 2. Müxtəlif metallardan modeləşdirmə (2 saat)

Təhlükəsizlik texnikası və sanitargigiyena tələbləri. 1:2; 2:1 miqyasda yeriňe yetirilmiş çertyoj üzrə mə'mulatların hazırlanması xüsusiyyətləri. Mə'mulatla-

rin konstruksiyalarının, hissələrinin forma və ölçülərinin müəyyən edilməsi. Lazım olan materialın miqdarı, əmək vasitələrinin təpiləsi.

Yığma işlərinin keyfiyyətinin yoxlanması yolları, mə'mulatın hərəkətdə sınaqdan keçirilməsi.

Praktik iş. Hissələri hərəkətli birləşdirilmiş texniki obyektlərin (kran, tərəzi, arabacıq, oyuncaq, avtomobil, traktor) hazırlanması.

Mövzu 3. Elektrotexniki modelləşdirmə (4 saat)

Təhlükəsizlik texnikası və sanitargigiyena tələbləri. Məktəbdə və evdə elektrikdən təhlükəsiz istifadə qaydaları. Elektrik enerjisini qənaət etmək yolları. Elektrik dövrəsi və onun qurulması. Batareya, çevircəc, şəpsel rozeti, lampa, patronun quruluşu və vəzifəsi. Elektrik dövrəsi elementlərinin şərti işaretləri.

Praktik iş. Elektrikləşdirilmiş viktorinanın hazırlanması. Sxemin oxunması, materialın seçilməsi, məftillərin lazım olan uzunluqda kəsilməsi, uclarının temizlənməsi, mə'mulatın çilingər montajı, elektrik montajı, mə'mulatın yoxlanması və sınaqdan keçirilməsi.

IV BÖLMƏ. MƏİŞƏT, KULİNARIYA VƏ ÖZÜNƏXİDMƏT İŞLƏRİ (6 saat)

Mövzu 1. Məişət estetikası (2 saat)

Ümumi mə'lumat: təhlükəsizlik texnikası və sanitargigiyena tələbləri.

Yuyucu vasitələr, paltaryumada onlardan istifadə. Mebel növləri, mənzildə onun yerləşdirilməsi.

Məişətdə şagirdin iş yeri.

Praktik iş. Özünəməxsus xırda əşyaların (yaylıq, yaxalıq, önlük və s.) yuyulması. Oyuncaq mebelin oyuncaq mənzildə yerləşdirilməsi üzrə təmrinlər. Ailədə özünəxidmət və böyükərə xidmət üzrə işlər haqqında söhbət.

Mövzu 2. Kulinariya işi (4 saat)

Ümumi mə'lumat: təhlükəsizlik texnikası və sanitargigiyena tələbləri.

Təzə tərəvəz və meyvədən, vineqret hazırlanması qaydaları. Stolun nahar üçün bəzədilməsi. Tərəvəz və meyvələrin saxlanması yolları. Hazır salat və xörəyin saxlanma müddəti.

Şirə, içki və s. hazırlanması. Kulinarıya işlərində özünəxidmət və ailədəki işlər haqqında söhbət.

Praktik iş. Təzə tərəvəz, meyvə və bitki yağı ilə salat, vineqret hazırlanması. Şirin içkilərdən birinin hazırlanması. Hazır yeməyin keyfiyyətinin müəyyən edilməsi.

V BÖLMƏ. KƏND TƏSƏRRÜFATI İŞİ (18/18 saat) BITKİLƏRİN BECƏRİLMƏSİ (12/18 saat) PAYIZ İŞİ

Mövzu 1. Tərəvəz bitkilərindən məhsulun toplanması (2 saat)

Təhlükəsizlik texnikası və sanitargigiyena tələbləri. Tərəvəz bitkiləri məhsulunun toplanması, növlərə ayrılmazı, təhvil verilmək üçün hazırlanması.

Praktik iş. Məhsulun toplanması, növlərə ayrılmazı, təhvil verilməsi. Təcrübələrə yekun vurulması.

**Mövzu 2. Meyvə və dekorativ kolların becərilməsi üçün torpağın hazırlanması
(2/4 saat)**

Meyvə və dekorativ kolların (albalı, ərik, zirinc, çay tikanı, itburnu, qızılıgül, yasəmən və s.) əkilməsi üçün torpağın hazırlanması.

Praktik iş. Torpağın əkinə hazırlanması, gübrələnməsi. Bitkilərin əkilməsi.

YAZ-YAY İŞİ

**Mövzu 3. Dekorativ kolların becərilməsi
(0/6 saat)**

Təhlükəsizlik texnikası və sanitargigiyena tələbləri. Dekorativ bitki əkinlərinin əhəmiyyəti. İl ərzində dekorativ bitkilərə qulluğun məzmunu. Bitkilərin və bütövlükdə ətraf mühitin qorunması.

Praktik iş. Dekorativ kolların əkilməsi üçün torpağın hazırlanması, əkilməsi, onlara qulluq edilməsi, böyümə və inkişafları üzərində müşahidə aparılması.

**Mövzu 4. Meyvə-giləmeyvə bitkilərinin becərilməsi
(2/2 saat)**

Təhlükəsizlik texnikası və sanitargigiyena tələbləri. Çayirdəkli meyvə və giləmeyvə bitkilərinin quruluşu: gavalı, albalı, gilas, ərik və s.

Bu bitkilərin insanın qidalanmasında əhəmiyyəti. Cavan meyvə-giləmeyvə bitkilərinə qulluq edilməsi, məhsulun toplanması.

Praktik iş. Meyvə-giləmeyvə bitkilərinin quruluşu ilə tanışlıq. Bitkilərin böyümə və inkişafı üzərində müşahidə aparılması.

**Mövzu 5. Tərəvəz bitkiləri şitillərinin yetişdirilməsi
(2/4 saat)**

Təhlükəsizlik texnikası və sanitargigiyena tələbləri. Tərəvəz bitkiləri şitillərinin yetişdirilməsi və əkilməsi yolları. Tərəvəzin şitillə becərilməsinin üstünlükləri.

Praktik iş. Torpağın və toxumun səpinə hazırlanması, səpilməsi. Şitillərin pikirovka edilməsi, şüşəbənddə və polietilen örtük altında yetişdirilməsi, sahəyə köçürülməsi.

**Mövzu 6. Pomidorun (badımcanın, bibərin) becərilməsi
(2/0 saat)**

Təhlükəsizlik texnikası və sanitargigiyena tələbləri. Pomidorun normal böyümə və inkişafı üçün tələb edilən şərait, becərmə tədbirləri.

Praktik iş. Torpağın hazırlanması, pomidorun isti şüşəbənddə, polietilen müşəmbə altında, açıq sahədə səpilməsi, əkilməsi, becərilməsi.

**Mövzu 7. Qarğıdalı və paxlahı bitkilərin becərilməsi
(2/0 saat)**

Təhlükəsizlik texnikası və sanitargigiyena tələbləri. Qarğıdalı bitkisinin quruluşu, becərilməsi şəraiti və texnologiyası (torpağın, toxumun hazırlanması, səpin və bitkilərə qulluq edilməsi).

Paxlahı bitkilər (noxud, lobya və s.), onların becərilmə şəraiti.

Praktik iş. Təcrübələrin qoyulması. Torpağın, toxumun səpinə hazırlanması, səpin və bitkilərə qulluq edilməsi. Məhsulun toplanması, təcrübələrin yekunlaşdırılması.

Heyvanlara qulluq edilməsi (4/0 saat)

Mövzu 1. Körpə (2-5 aylıq) dovşan- ların bəslənilməsi (2 saat)

Təhlükəsizlik texnikası və sanitargigiyena tələbləri. Kiçik dovşanlara qulluğu və yemləmənin xüsusiyyətləri. Yemlər və onların yemləmə üçün hazırlanması. Rasion yem norması anlayışı. Rasion üzrə yemin hazırlanması və yemlənmə.

Praktik iş. Heyvanların yemələnməsi. Körpə heyvanlara və onların saxlandığı yerə qulluq edilməsi.

Mövzu 2. İribuynuzlu heyvan balalarının bəslənilməsi (2 saat)

Təhlükəsizlik texnikası və sanitargigiyena tələbləri. Rayonda iribuynulu mal-qaranın cinsləri və onların təsərrüfat istiqamətləri. 10-30 günlük buzov və ya balaqlara qulluğu xüsusiyyətləri.

Praktik iş. Heyvan balalarının rasionu və yemləmə rejimi ilə tanışlıq. Yemin hazırlanması və yemləmə. Heyvanlara və onların saxlandığı yerə qulluq edilməsi.

Mövzu 3. Kənd təsərrüfatında istehsalat proseslərinin mexanikləşdirilməsi (2/0 saat)

Təhlükəsizlik texnikası və sanitargigiyena tələbləri. Bitkiçilikdə mexanikləşdirilmiş işlərin növləri və maşınlar haqqında ilkin anlayış. Kənd təsərrüfatında mexanizatorun rolu.

Torpaqbəcərən, səpən, əkən, məhsul-yığan maşınlarının vəzifəsi. Texnikanın tətbiqi zamanı ətraf mübitin mühafizə edilməsi, yanacağa qənaət.

Ekskursiya. Texnika ilə tanış olmaq məqsədilə fərdi və digər kollektiv ic-

rəçi təsərrüfatların texnika parkına ekskursiya.

Tematic variantın hissə (10 saat)

I variant. Cildləmə işi

Təhlükəsizlik texnikası və sanitargigiyena tələbləri. Kartonaj işi üçün alətlər, onlarla təhlükəsiz iş qaydaları. Kartonaj işi üçün materiallar. Kağız, karton və digər materialların hamarlanması, bıçaqla kəsilməsi priyomları.

Praktik iş. Metal məftil, sap, kəndir və s. ilə tikmə priyomları (biz ilə deşməklə). Kağız, karton, parça, döri və s. ilə cildləmə növləri.

Praktik iş. Kitab bloklarının cildlə birləşdirilməsi, fasılısız istifadə zamanı dərsliklərin zədələnmiş yerlərinin bərpası.

II variant. İləgəkli mil ilə toxuma

Təhlükəsizlik texnikası və sanitargigiyena tələbləri. Toxuma dekorativ-tətbiqi incəsənətin bir növü kimi. Mə'mulatın toxunması. İləgəkli mil dəsti, onlarla iş priyomları. Toxuma üçün saplar, mə'mulatın vəzifəsində asılı olaraq rənglərin seçilməsi.

İlgəkli mil ilə toxumanın texnologiyası: ilkin petlə, sapın petlədən keçirilməsi, "zəncir", sonuncu petlənin bağlanması.

Praktik iş. Toxuma üzrə təmrinlər. Birinci sərgidə petlələrin hesablanması. Salfet, altlıq və s. əşyaların toxunması. Mə'mulatların tamamlama işləri (yuma, ağartma, kraxmallama, ütüləmə).

III variant. Üzümçülük

Təhlükəsizlik texnikası və sanitargigiyena tələbləri. Üzüm tənəyinin bəcərilməsi. Üzüm tənəyinin quruluşu və

inkişafi xüsusiyyətləri. Tənək toxmacalarının yetişdirilməsi, əkilməsi və qulluq qaydaları.

Praktik iş. Çubuqların tədarük edilməsi və saxlanması üçün hazırlanması. Tənək tinglərinə və tənəklərə qulluq edilməsi. Məhsulun toplanması.

IV variant. Tərəvəzçilik

Kələmin becərilməsi. İnkışafının birinci və ikinci ilində kələmin quruluşunda baş verən dəyişikliklər. Kələm növləri, onların formasında fərqlər. Kələmin şitil yolu ilə və şitilsiz yetişdirilməsi, bitkilərə qulluq edilməsi. Təcrübə qoyulması və müşahidə aparılması, məhsulun toplanması.

V variant. Qoyunçuluq

Quzuların bəslənməsi. Rayonda artırlan qoyun cinsləri, onların məhsuldarlığının istiqamətləri. Quzuların (iki aylığa qədər) saxlanması və yemlənməsi xüsusiyyətləri. Saxlama rejimi və yem rasionu.

Praktik iş. Yemin növləri və yemləmə, heyvanlara və onların saxlandığı yerdə qulluq edilməsi.

VI variant. Arıcılıq

Təhlükəsizlik texnikası və sanitargigiya tələbləri. Azərbaycanda arıcılığın qədimliyi. Balın insanların həyatında qiymətli qida kimi əhəmiyyəti. Ari şanı və balın tibbdə rolü. Ari ailəsi, onun tərkibi. Ana arının əhəmiyyəti və vəzifələri, onun işçi arılardan fərqi. Ailədə işçi arının rolü. Ari həyatının pətək dövrü. Ana və işçi arıların yaşama müddəti. Erkək arılar və onların rolü. Arılar arasında əmək bölgüsü və əmək intizamı.

Praktik iş. Pətək və onun quruluşu. Pətəkdə arıların həyat şəraiti. Arıxayana ekskursiya (exkursiya zamanı məzmun-

da verilən məsələlər haqqında söhbət açılır, arıların işi müşahidə edilir).

VII variant. Xalçaçılıq

Təhlükəsizlik texnikası və sanitargigiya tələbləri. Azərbaycanda xalçaçılığın tarixi inkişaf yolu, iqtisadi əhəmiyyəti və perspektivliyi.

Xalçaçılıqda istifadə olunan materiallar: yun iplər, pambıq, əriş və arğaclar, boyalar. İplərin toxunmaya hazırlanması.

Xalça dəzgahının quruluşu (metal dəzgah nümunəsində): oxlar, yanlıqlar, ayaqların əsas iş prinsipi. Küçü, onun quruluşu və vəzifəsi.

Dəzgah arxasında oturmaq və alətləri səmərəli yerləşdirmək yolları.

Xalçatoxumada tətbiq edilən alətlər: qarmaqlı toxuma bıçağı, qarmaqlı sökmə bıçağı, dəstəyi ölçülü qarmaqlı bıçaqlar (bu bıçaqla xovu, sixlığı və güləri ölçmək, həmçinin kəsmək işi görür), metal həvə, qayçı, daraq, ölçü vəsaitləri. Bu alətlərin ümumi quruluşu və iş prinsipi.

VIII variant. Kompüterlə iş

Təhlükəsizlik texnikası və sanitargigiya tələbləri. Kompüterlə ümumi tanışlıq. Kompüterin əhəmiyyəti və tətbiq sahələri. Quruluşu (monitor, çap qurğusu, prosessor, yiğici, klavişlər), işi haqqında sadə təsəvvür. Kompüterə qayğılı münasibət.

Praktik iş. Kompüterlə iş üzrə təmirinlər (müəllim aparır, şagirdlər isə müşahidə edirlər).

Pesəyönümü: dərzi,bicici,xarrat, dulgər,dəmirçi,çilingər,armaturçu,konstruktur,elektrik montyoru,bağban,gülçü,bağban-seleksioner,aqronom-tərəvəzçi,üzümbəcərən,laborant,heyvandar,mexanizator və s. işi ilə tanışlıq (yeri gəldikcə).

Bilik və bacarıqlara istinad edilməsi; riyaziyyat – kütlənin, uzunluğun ölçüməsi, qiymət, miqdar, dəyər, arasında qarşılıqlı əlaqə; 1 mm dəqiqliklə ölçmə; təbiətsünaslıq – insanın təbiətdən istifadə etməsi, onu qoruması; bitkinin əsas orqanları; bitkilərin cansız aləmlə əlaqəsi; bitkilərin böyümə və inkişafı şəraitü; bitkilərin, heyvanların həyatında və insanların əməyində mövsümi dəyişikliklər; plan və xəritənin oxunması, miqjas, miqjas üzrə məsaflənin ölçüməsi; təsviri sənət-karton, plastmas və digər materialların bədii konstruksiya edilməsində tətbiqi; mürəkkəb, əyri və qırıq xətlərin yerinə yetirilməsi.

Şagirdlərin bilik və bacarıqlarına verilən əsas tələblər

Şagirdlər bilməlidirlər:

- texniki şəklin qurulması elementlərini;
- oduncaq, təbəqə metal, məftildən mə'mulatların hazırlanması zamanı tətbiq edilən əl alətləri və tərtibatların adlarını, onlarla təhlükəsiz işləmək qaydalarını;
- tikiş maşınınда təhlükəsiz işləmək qaydalarını;
- elektrik dövrəsi hissələrinin vəzifələrini;
- kulinariya işləri haqqında;
- örtülü və açıq şəraitdə bitkiləri bəcərmək yollarını;
- buğda, qarğıdalı və paxlahi bitkilərin bəcərilməsini;
- bicvurma, əlavə yemləmə, dibdol-durmanın pomidorun yetişmə müddətinə və məhsuldarlığına tə'sirini;
- regionda tətbiq edilən texnoloji kənd təsərrüfatı maşınlarının adlarını;
- regionda geniş yayılan dekorativ, meyvə-giləmeyvə bitkilərinin adlarını, xalq təsərrüfatında əhəmiyyətini, onlara qulluq qaydalarını,
- kiçik heyvanlara, quşlara qulluq qaydalarını.

Şagirdlər bacarmalıdırılar:

- əşyaları müxtəlif əlamətlərə görə müqayisə etməyi, fərqi ayırmayı;
- işçi yerini səliqəli saxlamağı, müəyyən olunmuş iş rejimini gözləməyi, vaxtdan səmərəli istifadə etməyi;
- əmək tapşırığını müstəqil yerinə yetirməyi;
- texniki şəkil, eskiz, sxem üzrə tapşırıqların icrası zamanı dəqiq olmayı;
- kollektiv əməkdə, onun planlaşdırılması və təşkilində iştirak etməyi, qabaqcadan tərtib edilmiş plan üzrə işə nəzarət etməyi, öz işini və başqalarının işini qiymətləndirməyi;
- kollektiv və ya manqa qarşısında öz fəaliyyəti barədə hesabat verməyi;
- sadə kinematik sxemləri tərtib etməyi və oxumağı;
- materialın biçilməsinin səmərəli yolunu tapmağı, hissələri birləşdirməyi;
- aşağı və yuxarı sapları tikiş maşınında saplamağı, sadə tikiş növlərini icra etməyi;
- kulinariya üzrə bə'zi işləri yerinə yetirməyi;
- regionda geniş bəcərili tərəvəz bitkiləri toxumalarının cürcəmə qabiliyyətini yoxlamağı;
- tərəvəz bitkiləri şitillərini yetişdirməyi, təcrübə qoymaqla onları daimi yerlərinə köçürməyi;
- dekorativ, meyvə və giləmeyvə bitkiləri əkmək üçün torpağı hazırlamağı;
- təcrübə məqsədilə əkilmış bitkilərə qulluq etməyi;
- təcrübə üzrə müşahidə aparmağı, nəticə çıxarmağı;
- kollektiv işi planlaşdırmağı və təşkil etməyi.

PROQRAM MATERİALLARININ PLANLAŞDIRILMASI

ANA DİLİ

Tə'lim fənlərinin əsası olan ana dilinin tədrisi düzgün planlaşdırılmazsa, onun mənimsənilməsinə, ümumiyyətlə, tədris prosesinin təşkilində uğurlara nail olmaq çətinidir. Təbiətən integrativ xarakterə malik olan ana dili musiqi, təsviri fəaliyyət, botanika, zoologiya, anatomiya, gigiyena, coğrafiya, astronomiya, fizika, kimya və digər fənlərin sadə elementlərini özündə ehtiva edir. Tə'limin başlanğıcından ana dilinin "üçüş meydanından" start götürən həmin fənlər yuxarı siniflərdə tanınmaz olsalar da, yənə onların məzmununun mənimsənilməsində ana dili köməyə çatır. Deməli, ana dili tə'lim fənlərinin əsasıdır.

"Ana dili" anlayışı da integrativ xarakter daşıyır. Bu anlayışa bir ünsiyyət vasitəsi kimi doğma dilimiz, nitq inkişafı, savad tə'limi (oxu texnikası, kalliqrafik vərdişlər), hüsnxöt, sinif oxusu (ilkin ədəbiyyat kursu), sinifdən xaric oxu, Azərbaycan dilinin qrammatikası və s. daxildir.

Hər bir sinif üzrə program materialları planlaşdırılarkən bu sahələrdən bir neçəsi, üstəlik onların bölmələri nəzərə alınmalıdır. Belə ki, ilin fəsilləri, ədəbi və elmi-idraki mətnlər, milli bayramlar, tarixi günlər, xatirə günləri, müşahidələr, əşya dərsləri, ekskursiyalar, təcrübələr, yazının növləri (üzündənköçürmə, əzbər, öyrədici və yoxlama imlələr, ifadələr, inşalar) və s. materialların hər biri yerini tapmalıdır.

Bu il program materiallarının planlaşdırılması əvvəlki illərdəkindən xeyli fərqlənəcəkdir. Buna səbəb dərsliklərdə edilmiş əsaslı deyişikliklərdir. Bütün dərsliklərdə xeyli ixtisar aparıldıqdan keçən ilki bölgülər ciddi yeniləşməyə məruz qalacaq. Burada verdiyimiz nümunə əsasında hər bir müəllim yerli şəraitə, iş şəraitinə, sinfin səviyyəsinə uyğun bölgü hazırlaya bilər. Bu zaman bir neçə məsələ nəzərə alınmalıdır.

1. Şagirdlərdə hansı dərsliyin çox olması mühüm şərtidir.
2. Təhsildə demokratizm və hümanizm mövcudluğuna müvafiq olaraq müəllim həmçinin şagirdlər üçün xoşa gəlməyən materialları daha əlverişliləri ilə əvəz edə bilər.
3. Mənimsəmənin səviyyəsindən asılı olaraq müəllim bu və ya digər material üçün programda nəzərdə tutulmuş vaxtı artırıb-azalda bilər.
4. Planlaşdırında nəzərdə tutulmuş ekskursiya, əşya dərsi, müşahidə, praktik işlər, görüşlər və s. tədbirlərin mümkün olmadığı yerlərdə müəllim onları müvafiq düşünülmüş tədbirlərlə əvəz edə bilər.
5. Sinfın böyük əksəriyyəti üçün mə'lum məsələlərə çox vaxt ayırmaga ehtiyac yoxdur.
6. Qrammatik çalışmalardan yerli şəraitə (azsaylı xalqların dilinə, yerli şivəyə) aid olanların yerinə yetirilməsinə diqqət yetirilməlidir. Dərslikdə müvafiq çalışma olmadıqda müəllim yeni çalışmalar tərtib edə bilər.
7. Yoluxucu xəstəliklər, müəllimin xəstələnməsi üzündən buraxılmış dərslərin

materialının düşünülmüş şəkildə sıxlaşdırılması son dərəcə vacibdir.

8. Sınıfdə differensasiya aparmaq şagirdlərə fərdi yanaşmaq məqsədilə çalışmaları məqsədyönlü seçmək tələb olunur.

9. Planlaşdırmanın obyektivliyini tə'min etmək məqsədilə müəllim əyani vəsait, didaktik material, tə'limin texniki vasitələri və s. olub-olmamasını nəzərə almmalıdır.

10. Müəllim məqsəddən asılı olaraq planlaşdırında operativ dəyişikliklər aparmağı bacarmalıdır.

Aşağıda sınıflar üzrə program materialının planlaşdırılması (saatlar üzrə bölgü) verilir.

I SINIF SAVAD TƏ'LİMİ

Savad tə'limi sentyabrın 2-dən fevralın 4-dək olan dövrü əhatə edir. Savad tə'limi üç dövrə ayrılır: əlifba tə'liminə hazırlıq dövrü; əlifba tə'limi dövrü və əlifbadan sonrakı dövr.

Əlifba tə'liminə hazırlıq dövrü

Programda bu dövrə 4 həftə vaxt ayrılmış. Əlifba tə'liminə hazırlıq dövründə tədris planında ana dili üçün nəzərdə tutulmuş 10 saatdan aşağıdakı şəkildə istifadə edilməlidir: I gün – oxu və yazı; II gün – oxu, III gün – oxu və yazı; IV gün – ətraf aləmlə tanışlıq (müsahidə, ekskursiya, əşya dərsi); V gün – oxu və yazı; VI gün – oxu və yazı.

1-ci gün. **Oxu.** Bilik günü.

Yazı. “Əlfiba” dərsliyi və iş dəftərləri ilə tanışlıq.

Uşaqların məktəb tə'liminə hazırlıq səviyyələrini öyrənmək məqsədilə pedaqoji diaqnostika.

2-ci gün. Pedaqoji diaqnostika.

Oxu. Nitq (cümələ). “Əlfiba” dərsliyinin 6-7-ci səhifələrindəki sinif şəkli üzrə müsahibə.

3-cü gün. **Oxu.** Cümələ “Ailə nahar vaxtı” şəkli (səh. 8) üzrə müsahibə.

Yazı. 1 nömrəli iş dəftərinin 1-ci səhifəsi üzrə iş.

4-ci gün. **Oxu.** Müşahidə. Müşahidənin aparılması və qeydə alınması ilə tanışlıq.

Yazı. Uşaq bağçası” şəkli (səh. 9) üzrə müsahibə.

Yazı. 1 nömrəli iş dəftərinin 4-cü səhifəsi üzrə iş.

6-ci gün. **Oxu.** “Təsviri sənət” şəkli (səh. 10) üzrə müsahibə.

Yazı. 1 nömrəli iş dəftərinin 5-ci səhifəsi üzrə iş.

7-ci gün. **Oxu.** Musiqi” (səh. 11) üzrə müsahibə.

Yazı. 1 nömrəli iş dəftərinin 6-ci səhifəsinin birinci yarısı üzrə iş.

8-cu gün. **Oxu.** Cümələ . Söz. “Nağıllar aləmində” şəkli. (12-13-cü səhifələr) üzrə müsahibə.

Yazı. 1 nömrəli iş dəftərinin 6-ci səhifəsinin ikinci yarısı üzrə iş.

9-cu gün. **Oxu.** “Ev heyvanları” şəkli (səh. 14) üzrə müsahibə.

Yazı. 1 nömrəli iş dəftərinin 6-ci səhifəsinin ikinci yarısı üzrə iş.

10-ci gün. **Oxu.** Ekskursiya. Ətraf aləmin töbiəti ilə tanış olmaq məqsədilə çölə (bağa, parka, dağa, meşəyə, su hövzəsinə) ekskursiya.

- 11-ci gün.** Oxu. "Ev quşları" şəkli (səh. 15) üzrə müsahibə.
Yazı. 1 nömrəli iş dəftərinin 7-ci səhifəsinin birinci yarısı üzrə iş.
- 12-cü gün.** Oxu. "Pambıq tarası" şəkli (səh. 16) üzrə müsahibə.
Yazı. 1 nömrəli iş dəftərinin 7-ci səhifəsinin ikinci yarısı üzrə iş.
- 13-cü gün.** Oxu. "Fabrik", "Tikiş seksi" şəkilləri (səh. 17) üzrə müsahibə.
Yazı. 1 nömrəli iş dəftərinin 8-ci səhifəsinin birinci yarısı üzrə iş.
- 14-ci gün.** Oxu. "Neft" şəkli (səh. 18) üzrə müsahibə.
15-ci gün. Oxu. "Metro" şəkli (səh. 19) üzrə müsahibə.
Yazı. 1 nömrəli iş dəftərinin 8-ci səhifəsinin ikinci yarısı üzrə iş.
- ✓ **16-ci gün.** Oxu. Əşya dərsi. "Meyvə və tərəvəz bitkiləri" mövzusunda əşya dərsi.
- 17-ci gün.** Oxu. "Meşə", "Vəhşi heyvanlar" şəkli (səh. 20) üzrə müsahibə.
- 18-cu gün.** Oxu. "Taxıl tarası" şəkli (səh. 21) üzrə müsahibə.
Yazı. 1 nömrəli iş dəftərinin 10-cu səhifəsinin birinci yarısı üzrə iş.
- 19-ci gün.** Oxu. "Dirrik və bostan məhsulları" şəkli (səh. 22-23) üzrə müsahibə.
Yazı. 1 nömrəli iş dəftərinin 10-cu səhifəsinin ikinci yarısı üzrə iş.
- 20-ci gün.** Oxu. "Meyvə bağlı", "Meyvələr" şəkilləri (səh. 24-25) üzrə müsahibə.
- 21-ci gün.** Oxu. "Fiziki mədəniyyət" şəkli (səh. 26) üzrə müsahibə.
Yazı. 1 nömrəli iş dəftərinin 11-ci səhifəsi üzrə iş.
- ✓ **22-cü gün.** Oxu. Ekskursiya. Küçə hərəkəti qaydaları ilə tanışlıq məqsədilə ekskursiya (28-ci səhifədəki şəkillərdən istifadə etməklə)
- 23-cü gün.** Oxu. Nəqliyyat vasitələri (səh. 27) üzrə müsahibə.
Yazı. 1 nömrəli iş dəftərinin 12-ci səhifəsinin ikinci yarısı üzrə iş.
- 24-ci gün.** Oxu. "Tikinti" şəkli (səh. 29) üzrə müsahibə.
Yazı. 1 nömrəli iş dəftərinin 13-cü səhifəsinin birinci yarısı üzrə iş.
- 25-ci gün.** Oxu. "Şəhər" şəkli (səh. 30) üzrə müsahibə.
Yazı. 1 nömrəli iş dəftərinin 13-cü səhifəsinin ikinci yarısı üzrə iş.
- 26-ci gün.** Oxu. "Kənd" şəkli (səh. 31) üzrə müsahibə.
- 27-ci gün.** Oxu. Şagirdlərin oxu texnikasına yiyələnməyə necə hazırlanmalarını aşkara çıxarmaq üzrə iş.
Yazı. 1 nömrəli iş dəftərinin 14-cü səhifəsi üzrə iş.

Əlisba tə'limi dövrü

Tədris planında ana dili üçün nəzərdə tutulmuş saatlardan əlisba tə'limi dövründə aşağıdakı qaydada istifadə olunmalıdır: I gün – oxu və hüsnxot; II gün – oxu, III gün – oxu və yazı; IV gün – ətraf aləmlə tanışlıq (müşahidə, ekskursiya, əşya dərsi); V gün – oxu və yazı; VI gün – oxu və yazı.

- ✓ **28-cu gün.** Oxu. Müşahidə. Köçəri quşların həyatı üzərində müşahidə.
- 29-cu gün.** Oxu. A səsi və hərfi. Dərsliyin 32-ci səhifəsi üzrə iş.
- 30-ci dərs.** Oxu. A səsi və hərfi. Dərsliyin 33-cü səhifəsi üzrə iş.
Yazı. 1 nömrəli iş dəftərinin 15-ci səhifəsinin ikinci yarısı üzrə iş.
- 31-ci gün.** Oxu. N. səsi və hərfi. Dərsliyin 34-cü səhifəsi üzrə iş.
Yazı. 1 nömrəli iş dəftərinin 16-ci səhifəsinin ikinci yarısı üzrə iş.
- 32-cü gün.** Oxu. N səsi və hərfi. Dərsliyin 35-ci səhifəsi üzrə iş.

- 33-cü gün. **Oxu. Ə səsi və hərfi.** Dərsliyin 36-ci səhifəsi üzrə iş.
Yazı. 1 nömrəli iş dəftərinin 17-ci səhifəsi üzrə iş.
- ✓ 34-cü gün. **Oxu. Ekskursiya.** Tərəvəz bitkiləri ilə tanış olmaq məqsədilə dirriyə ekskursiya.
- 35-cü gün. **Oxu. Ə səsi və hərfi.** Dərsliyin 37-ci səhifəsi üzrə iş.
Yazı. 1 nömrəli iş dəftərinin 18-ci səhifəsi üzrə iş.
- 36-cü gün. **Oxu. T səsi və hərfi.** Dərsliyin 38-ci səhifəsi üzrə iş.
Yazı. 1 nömrəli iş dəftərinin 20-ci səhifəsi üzrə iş.
- 37-cü gün. **Oxu. T səsi və hərfi.** Dərsliyin 39-cu səhifəsi üzrə iş.
Yazı. 1 nömrəli iş dəftərinin 19-cu səhifəsi üzrə iş.
- 38-cü gün. **Oxu. O səsi və hərfi.** Dərsliyin 40-ci səhifəsi üzrə iş.
- 39-cü gün. **Oxu. O səsi və hərfi.** Dərsliyin 41-ci səhifəsi üzrə iş.
Yazı. 1 nömrəli iş dəftərinin 21-22-ci səhifələri üzrə iş.
- 40-ci gün. **Oxu. U səsi və hərfi.** Dərsliyin 42-ci səhifəsi üzrə iş.
Yazı. 1 nömrəli iş dəftərinin 23-cu səhifəsi üzrə iş.
- 41-ci gün. **Oxu. U səsi və hərfi.** Dərsliyin 43-cü səhifəsi üzrə iş.
Yazı. 1 nömrəli iş dəftərinin 24-cu səhifəsi üzrə iş.
- 42-cü gün. **Oxu. R səsi və hərfi.** Dərsliyin 44-cü səhifəsi üzrə iş.
Yazı. 1 nömrəli iş dəftərinin 25-ci səhifəsi üzrə iş.
- 43-cü gün. **Oxu. R səsi və hərfi.** Dərsliyin 45-ci səhifəsi üzrə iş.
- 44-ci gün. **Oxu. L səsi və hərfi.** Dərsliyin 46-ci səhifəsi üzrə iş.
Yazı. 1 nömrəli iş dəftərinin 27-ci səhifəsi üzrə iş.
- ✓ 45-ci gün. **Oxu. Müşahidə.** Payızda insanların həyatı və əməyi üzərində müşahidə.
- 46-ci gün. **Oxu. L səsi və hərfi.** Dərsliyin 47-ci səhifəsi üzrə iş.
Yazı. 1 nömrəli iş dəftərinin 28-ci səhifəsi üzrə iş.
- 47-ci gün. **Oxu. I səsi və hərfi.** Dərsliyin 48-ci səhifəsi üzrə iş.
Yazı. 1 nömrəli iş dəftərinin 29-30-cu səhifələri üzrə iş.
- 48-ci gün. **Oxu. I səsi və hərfi.** Dərsliyin 49-cu səhifəsi üzrə iş.
Yazı. 2 nömrəli iş dəftərinin 31-ci səhifəsi üzrə iş.
- 49-cu gün. **Oxu. İ səsi və hərfi.** Dərsliyin 50-ci səhifəsi üzrə iş.
- 50-ci gün. **Oxu. İ səsi və hərfi.** Dərsliyin 51-ci səhifəsi üzrə iş.
Yazı. 2 nömrəli iş dəftərinin 1-2-ci səhifəsinin ikinci yarısı üzrə iş.
- ✓ 51-ci gün. **Oxu. Ekskursiya.** Ağaclarla tanış olmaq məqsədilə meşyə (parka, bağa) və s. ekskursiya.
- 52-cü gün. **Oxu. Müşahidə.** Sentyabr ayında ekskursiyaya gedmiş güşədə-mişədə (bağda, parkda, çöldə).
- 53-cü gün. **Oxu. D səsi və hərfi.** Dərsliyin 52-ci səhifəsi üzrə iş.
Yazı. 2 nömrəli iş dəftərinin 3-cü səhifəsi üzrə iş.
- 54-ci gün. **Oxu. D səsi və hərfi.** Dərsliyin 53-cü səhifəsi üzrə iş.
Yazı. 2 nömrəli iş dəftərinin 4-cü səhifəsi üzrə iş.
- 55-ci gün. **Oxu. S səsi və hərfi.** Dərsliyin 54-cü səhifəsi üzrə iş.
- 56-cı gün. **Oxu. S səsi və hərfi.** Dərsliyin 54-cü səhifəsi üzrə iş.
Yazı. 2 nömrəli iş dəftərinin 5-6-ci səhifələri üzrə iş.

- 57-ci gün. **Oxu. Əşya dərsi.** “Ev quşları və çöl quşları” (quşlar, müqəvvalar, oyuncaqlar).
- 58-cu gün. **Oxu. S səsi və hərfi.** Dərsliyin 56-ci səhifəsi üzrə iş.
- 59-cu gün. **Oxu.Ş səsi və hərfi.** Dərsliyin 57-ci səhifəsi üzrə iş.
Yazı. 2 nömrəli iş dəftərinin 8-ci səhifəsi üzrə iş.
- 60-ci gün. **Oxu. Y səsi və hərfi.** Dərsliyin 58-ci səhifəsi üzrə iş.
- 61-ci gün. **Oxu.Y səsi və hərfi.** Dərsliyin 59-cu səhifəsi üzrə iş.
Yazı. 2 nömrəli iş dəftərinin 9 və 10-cu səhifələri üzrə iş.
- 62-ci gün. **Oxu. Ekskursiya.** Ətraf aləmin təbiəti ilə tanış olmaq məqsədilə çöle, dağa, su hövzəsinə ekskursiya.
- 63-cü gün. **Oxu. M səsi və hərfi.** Dərsliyin 60-ci səhifəsi üzrə iş.
Yazı. 2 nömrəli iş dəftərinin 11-ci səhifəsi üzrə iş.
- 64-ci gün. **Oxu. M səsi və hərfi.** Dərsliyin 61-ci səhifəsi üzrə iş.
Yazı. 2 nömrəli iş dəftərinin 12-ci səhifəsi üzrə iş.
- 65-ci gün. **Oxu. X səsi və hərfi.** Dərsliyin 62-ci səhifəsi üzrə iş.
Yazı. 2 nömrəli iş dəftərinin 13 və 14-cü səhifələri üzrə iş.
- 66-ci gün. **Oxu. X səsi və hərfi.** Dərsliyin 63-cü səhifəsi üzrə iş.
- 67-ci gün. **Oxu. Z səsi və hərfi.** Dərsliyin 63-cü səhifəsi üzrə iş.
Yazı. 2 nömrəli iş dəftərinin 4-ci səhifəsi üzrə iş.
- 68-ci gün. **Oxu. Ekskursiya.** Yerli idarə orqanlarının fəaliyyəti ilə tanışlıq məqsədilə ətraf aləmə ekskursiya.
- 69-cu gün. **Oxu. Z səsi və hərfi.** Dərsliyin 65-ci səhifəsi üzrə iş.
Yazı. 2 nömrəli iş dəftərinin 17-ci səhifəsi üzrə iş.
- 70-ci gün. **Oxu. Q səsi və hərfi.** Dərsliyin 66-ci səhifəsi üzrə iş.
Yazı. 2 nömrəli iş dəftərinin 19-cu səhifəsi üzrə iş.
- 71-cü gün. **Oxu. Q səsi və hərfi.** Dərsliyin 67-ci səhifəsi üzrə iş.
Yazı. 2 nömrəli iş dəftərinin 20-21-ci səhifəsi üzrə iş.
- 72-ci gün. **Oxu. G səsi və hərfi.** Dərsliyin 68-ci səhifəsi üzrə iş.
- 73-cü gün. **Oxu. D səsi və hərfi.** Dərsliyin 69-cu səhifəsi üzrə iş.
Yazı. 2 nömrəli iş dəftərinin 23-cü səhifəsi üzrə iş.
- 74-cü gün. **Oxu. Müşahidə.** Qişda insanların əməyi üzərində müşahidə.
- 75-ci gün. **Oxu. V səsi və hərfi.** Dərsliyin 70-ci səhifəsi üzrə iş.
Yazı. 2 nömrəli iş dəftərinin 24-cü səhifəsi üzrə iş.
- 76-ci gün. **Oxu. V səsi və hərfi.** Dərsliyin 71-ci səhifəsi üzrə iş.
Yazı. 2 nömrəli iş dəftərinin 25-ci və 26-ci səhifələri üzrə iş.
- 77-ci gün. **Oxu. E səsi və hərfi.** Dərsliyin 72-ci səhifəsi üzrə iş.
Yazı. 2 nömrəli iş dəftərinin 27-28-ci səhifələri üzrə iş.
- 78-ci gün. **Oxu. E səsi və hərfi.** Dərsliyin 73-cü səhifəsi üzrə iş.
- 79-cu gün. **Oxu. B səsi və hərfi.** Dərsliyin 74-cü səhifəsi üzrə iş.
Yazı. 2 nömrəli iş dəftərinin 30-cu səhifəsi üzrə iş.
- 80-ci gün. **Oxu. Müşahidə.** Dövlət idarə orqanlarının kənddə, şəhərdə gördükleri işlər üzərində müşahidə.
- 81-ci gün. **Oxu. B səsi və hərfi.** Dərsliyin 75-ci səhifəsi üzrə iş.
Yazı. 2 nömrəli iş dəftərinin 31-ci səhifəsi üzrə iş.
- 82-ci gün. **Oxu. P səsi və hərfi.** Dərsliyin 76-ci səhifəsi üzrə iş.

- Yazı.** 3 nömrəli iş dəftərinin 1-ci səhifəsi üzrə iş.
83-ci gün. **Oxu. P səsi və hərfi.** Dərsliyin 77-ci səhifəsi üzrə iş.
Yazı. 3 nömrəli iş dəftərinin 2-3-cü səhifələri üzrə iş.
84-ci gün. **Oxu. K səsi və hərfi.** Dərsliyin 78-ci səhifəsi üzrə iş.
85-ci gün. **Oxu. K səsi və hərfi.** Dərsliyin 76-ci səhifəsi üzrə iş.
Yazı. 3 nömrəli iş dəftərinin 4-5-ci səhifələri üzrə iş.
86-ci gün. **Oxu. Müşahidə.** Təbiətdə baş verən dəyişikliklər üzərində müşahidə.
87-ci gün. **Oxu. K səsi və hərfi.** Dərsliyin 80-ci səhifəsi üzrə iş.
Yazı. 3 nömrəli iş dəftərinin 6-7-ci səhifələri üzrə iş.
88-ci gün. **Oxu. K səsi və hərfi.** Dərsliyin 81-ci səhifəsi üzrə iş.
Yazı. 3 nömrəli iş dəftərinin 8-ci səhifəsi üzrə iş.
89-cu gün. **Oxu. Ç səsi və hərfi.** Dərsliyin 82-ci səhifəsi üzrə iş.
Yazı. 3 nömrəli iş dəftərinin 9-10-cu səhifələri üzrə iş.
90-ci gün. **Oxu. Ç səsi və hərfi.** Dərsliyin 83-cü səhifəsi üzrə iş.
91-ci gün. **Oxu. Ü səsi və hərfi.** Dərsliyin 84-cü səhifəsi üzrə iş.
Yazı. 3 nömrəli iş dəftərinin 11-ci səhifəsi üzrə iş.
92-cü gün. **Oxu. Ekskursiya.** İstehsalata (zavoda, fabrikə, kombinata, məişət xidməti evinə) ekskursiya.
93-ci gün. **Oxu. Ü səsi və hərfi.** Dərsliyin 85-ci səhifəsi üzrə iş.
Yazı. 3 nömrəli iş dəftərinin 13-14-cü səhifələri üzrə iş.
94-ci gün. **Oxu. Ö səsi və hərfi.** Dərsliyin 86-ci səhifəsi üzrə iş.
Yazı. 3 nömrəli iş dəftərinin 15-ci səhifəsi üzrə iş.
95-ci gün. **Oxu. Ö səsi və hərfi.** Dərsliyin 87-ci səhifəsi üzrə iş.
Yazı. 3 nömrəli iş dəftərinin 16-ci və 17-ci səhifələri üzrə iş.
96-ci gün. **Oxu. C səsi və hərfi.** Dərsliyin 88-ci səhifəsi üzrə iş.
Yazı. 3 nömrəli iş dəftərinin 18-ci səhifəsi üzrə iş.
97-ci gün. **Oxu. C səsi və hərfi.** Dərsliyin 89-ci səhifəsi üzrə iş.
Yazı. 3 nömrəli iş dəftərinin 19-20-ci səhifələri üzrə iş.
98-ci gün. **Oxu. G səsi və hərfi.** Dərsliyin 90-ci səhifəsi üzrə iş.
99-cu gün. **Oxu. G səsi və hərfi.** Dərsliyin 91-ci səhifəsi üzrə iş.
Yazı. 3 nömrəli iş dəftərinin 23-cü səhifəsi üzrə iş.
100-cü gün. **Oxu. Müşahidə.** Qişda təbiətdə baş verən dəyişikliklərlə tanış olmaq məqsədilə çolə (meşəyə, parka, bağa) ekskursiya.
101-ci gün. **Oxu. H səsi və hərfi.** Dərsliyin 92-ci səhifəsi üzrə iş.
Yazı. 3 nömrəli iş dəftərinin 24-cü səhifəsi üzrə iş.
102-ci gün. **Oxu. H səsi və hərfi.** Dərsliyin 93-cü səhifəsi üzrə iş.
Yazı. 3 nömrəli iş dəftərinin 25-26-ci səhifələri üzrə iş.
103-ci gün. **Oxu. F səsi və hərfi.** Dərsliyin 94-cü səhifəsi üzrə iş.
Yazı. 3 nömrəli iş dəftərinin 27-28-ci səhifələri üzrə iş.
104-ci gün. **Oxu. T səsi və hərfi.** Dərsliyin 95-ci səhifəsi üzrə iş.
105-ci gün. **Oxu. C səsi və hərfi.** Dərsliyin 76-ci səhifəsi üzrə iş.
Yazı. 3 nömrəli iş dəftərinin 29-30-cu səhifələri üzrə iş.
106-ci gün. **Oxu. Müşahidə.** Qişda ev heyvanlarının yaşayışı üzərində müşahidə.
107-ci gün. **Oxu. C səsi və hərfi.** Dərsliyin 97-ci səhifəsi üzrə iş.
Yazı. 3 nömrəli iş dəftərinin 31-ci səhifəsi üzrə iş.

108-ci gün. Oxu. "Əlifba" (Y.Kərimov).

Yazı. 3 nömrəli iş dəftərinin 31-ci səhifəsi üzrə iş.

109-ci gün. Oxu. "Müəllim" (B.Vahabzadə) .

Yazı. "Müəllim" şe'rinin birinci bəndinin üzündən köçürülməsi.

110-ci gün. Oxu. "Uşaq və buz" (Mirzə Ələkbər Sabir).

111-ci gün. Oxu. Ailə. "Ana və bala" (Abbas Səhhət) .

Yazı. "Ana və bala" şe'rinin iki bəndinin üzündən köçürülməsi.

112-ci gün. Oxu. Ətraf aləmlə tanışlıq.

113-ci gün. Oxu."Xoruz" (Abdulla Şaiq).

Yazı "Hüsnxət" dərs vəsaitinin 27-ci səhifəsinin birinci abzasının (çöl çiçəkləri) üzündən köçürülməsi.

114-cü gün. Oxu. "Azərbaycan" (S.Vurğun).

Yazı. "Hüsnxət" dərs vəsaitinin 28-ci səhifəsindən iri şəhər adlarının üzündən köçürülməsi.

II SINİF OXU

AL BİZİ QOYNUNA, EY ANA MƏKTƏB!

- 1-ci dərs.** Bilik bayramı. Ölkəmizdə uşaqlara dövlətin qayğısı. Təhsilin pulsuz olması, dərsliklərin pulsuz verilməsi, təhsil almaq üçün əlverişli şəraitin yaradılması.
Respublikanın dövlət rəmzləri haqqında müsahibə.
- 2-ci dərs.** Ekskursiya (məktəbin yerləşdiyi ətraf aləmə).
- 3-cü dərs.** "Biz harada yaşayıraq?"
- 4-cü dərs.** "Yol". (X.Əlibəyli).
- 5-ci dərs.** Uşaqların yay kanikulunu harada və necə keçirmələri haqqında müsahibə. Onların yeni arzu və istəklərinin öyrənilməsi.
- 6-ci dərs.** Sinifdənxaric oxunun yekunlaşdırılması.
- 7-ci dərs.** "Gözəl vətən". (T.Elçin)
- 8-ci dərs.** Müşahidə (təbiət üzərində). 17-ci səhifədəki "Müşahidə edin" mövzusunda sual və tapşırıqlardan istifadə etməklə.
- 9-cu dərs.** "Təhsil hüququ".
- 10-cu dərs.** "Kitab". (B.Vahabzadə)
- 11-ci dərs.** "Müəllimə hörmət". (F.F.Tülbəndçi)
- 12-ci dərs.** Sinifdənxaric oxunun yekunlaşdırılması.
- 13-cü dərs.** "Yaxşılıq elə minnət qoyma".
- 14-cü dərs.** Ekskursiya (yaşlıların əməyi ilə tanış olmaq məqsədilə istehsalata).
- 15-ci dərs.** Bölmə üzrə ümumiləşdirici dərs.

YAYI XATIRLAYAQ

16-ci dərs. "Yay". (M.Seyidzadə)

17-ci dərs. "Təbiət və biz"

18-cu dərs. Sinifdən xaric oxunun yekunlaşdırılması.

19-ci dərs. "Göy qurşağı"

20-ci dərs. Müşahidə (yayın axırlarında təbiətdə baş verən hadisələr üzərində).

21-ci dərs. "Güllünün çayı". (C.Gözəlov)

22-cü dərs. Təcrübə (səh. 16-17)

23-cü dərs. "Əl üstə kimin əli?". (X.R.Ulutürk)
"Bənövşə" (R.Yusifoğlu)

24-ci dərs. Sinifdən xaric oxunun yekunlaşdırılması.

25-ci dərs. Bölmə üzrə ümmü miləşdirici dərs.

YAXŞI NƏDİR, PİŞ NƏDİR?

26-ci dərs. Ekskursiya. (yol hərəkəti qaydaları ilə tanış olmaq məqsədilə küçəyə, yola)

27-cu dərs. Məhəmməd peyğəmbərin yaxşılıq haqqında kəlamları.

28-cu dərs. "Balıq, qu və xərcəng". (İ.Krilov)

29-ci dərs. "Yaxşı yoldaşın tə'siri"

30-ci dərs. Sinifdən xaric oxunun yekunlaşdırılması.

31-cü dərs. "Tülkünün gücü".

32-cü dərs. Müşahidə (payızın ilk əlamətləri ilə tanışlığıq).

33-cü dərs. "Yalan". (X.Hasilova)

34-cü dərs. "Sənin sağlamlığınıq"

35-cü dərs. Sənin sağlamlığınıq. (gün rejimi)

36-cü dərs. Sinifdən xaric oxunun yekunlaşdırılması.

37-cü dərs. "Bizim köməkçilərimiz"

38-cü dərs. Ekskursiya. (təbitidə insanların əməyi ilə tanışlıq məqsədilə)

39-ci dərs. Adsız hekayə. (səh. 27-28).

40-ci dərs. Bölmə üzrə ümmü miləşdirici dərs.

41-cü dərs. Sinifdən xaric oxunun yekunlaşdırılması.

GÖYLƏRƏ BİR PAYIZ HAVASI GÖLDİ

42-ci dərs. "Payız gələndə". (M.Seyidzadə).

43-ci dərs. Əşya dərsi. (köçəri və qışlayan quşlar).

44-ci dərs. "Payızda".

45-ci dərs. "Canlılar".

46-cü dərs. "Bizim bağda". (O Sarıvəlli).

47-ci dərs. Sinifdən xaric oxunun yekunlaşdırılması.

48-cü dərs. "Günəş və külək"

49-ci dərs. Müşahidə. (bitkilər üzərində) 32-ci səhifədəki "Müşahidə edin" mövzusunda sual və tapşırıqlardan istifadə etməklə)

50-cü dərs. "Bitkinin hissələri".

51-cü dərs. "Yarpaq niyə saralır?"

52-ci dərs. "Meşə insanlara necə kömək edir?"

53-ci dərs. Bölmə üzrə ümmü miləşdirici dərs.

54-cü dərs. Sınıfdənخارic oxunun yekunlaşdırılması.

55-ci dərs. Müşahidə. (37-ci səhifədəki "Müşahidə edin" mövzusunda sual və tapşırıqlardan istifadə)

AĞAC MEYVƏSİ İLƏ, İNSAN ƏMƏYİ İLƏ

56-ci dərs. "Mən artıgam".

57-ci dərs. "Ləzzətli şorba". (M.Mahmudbəyov)

58-cü dərs. "İki kotan".

59-cü dərs. Sınıfdənخارic oxunun yekunlaşdırılması.

60-cü dərs. "Hörümçək və ipəkqurdu".

61-et dərs. Əşya dərsi. (faydalı və zərərli həşəratlar)

62-ci dərs. "Bənnə". (Ə.Kərim)

63-et dərs. "Yaşar sənət seçir". (T.Elçin)

64-cü dərs. Bölmə üzrə ümumiləşdirici dərs.

65-cü dərs. Sınıfdənخارic oxunun yekunlaşdırılması.

DOĞMA AİLƏ

66-cü dərs. "Ana məhəbbəti". (R.Əfəndiyev)

67-cü dərs. Ekskursiya (tarixi abidələrə).

68-cü dərs. "Ailə hüququ".

69-cü dərs. "Hamının nənəsi". (F.Sahib)

70-ci dərs. "Qoca baba və nəvə". (Qrimm qardaşları)

71-ci dərs. Sınıfdənخارic oxunun yekunlaşdırılması.

72-ci dərs. "Altı çörək".

73-ci dərs. Ekskursiya. (payızda təbiət və insanların əməyi ilə tanış olmaq məqsədilə meşəyə, tarlaya, bağa, parka).

74-cü dərs. "Pişik və qaraquş". (K.D.Uşinski)

75-ci dərs. "Yırtıcı quşlar". (52-ci səhifədəki şəkillər üzrə müsahibə).

76-ci dərs. "Ceyran ovu". (İ. Əfəndiyev).

77-ci dərs. Sınıfdənخارic oxunun yekunlaşdırılması.

78-ci dərs. "İstə ana qucağı". (G.Fəzli)

79-cu dərs. Müşahidə. (payızda ev heyvanları və bə'zi vəhşi heyvanların həyatı üzərində).

HAQQI NAHAQDAN SEÇƏK

80-ci dərs. "Pis adət". (Ə.Vəliyev).

81-ci dərs. "Padşah və alim".

82-ci dərs. Sınıfdənخارic oxunun yekunlaşdırılması.

83-cü dərs. "Xoruz və çərçə". (H.Ziya).

84-cü dərs. Əşya dərsi: yırtıcı heyvanlar. (61-ci səhifədəki şəkillərdən istifadə etməklə.)

- 85-ci dərs. "Vəhşi heyvanlar".
 86-ci dərs. "Dəvə və tülkü". (S.Behrəngi)
 87-ci dərs. "Getdin gördün".
 88-ci dərs. Sinfənəxaric oxunun yekunlaşdırılması.
 89-cu dərs. Bölmə üzrə ümumiləşdirici dərs.
 90-ci dərs. Müşahidə (Qişın əlamətləri üzərində) 71-ci səhifədəki "Müşahidə edin" mövzusunda sual və tapşırıqlardan istifadə etməklə.

QONAQ GƏLİR ELƏ QIŞ

- 91-ci dərs. "İllə qar".
 92-ci dərs. "Qış gəldi".
 93-cü dərs. "Yeni il".
 94-cü dərs. Sinfənəxaric oxunun yekunlaşdırılması.
 95-ci dərs. Dərs ilinin birinci yarısında keçilmişlərin yekunlaşdırılması.

AZƏRBAYCAN DİLİ

- 1-ci dərs. Bilik günü. "Azərbaycan dili" dərsliyi, dilin tədrisinin məqsəd və vəzifələri ilə tanışlıq.
 2-ci dərs. Hüsnət. "Hüsnət" dərs vəsaitinin 1-ci səhifəsi üzrə iş.
 3-cü dərs. **Səslər və hərflər.**
 Çalışma 1-4.
 4-cü dərs. Çalışma 5-8.
 5-ci dərs. Yoxlama imla.
 6-ci dərs. Çalışma 9-12.
 7-ci dərs. Hüsnət. "Hüsnət" dərs vəsaitinin 2-ci səhifəsi üzrə iş.
 8-ci dərs. İnşa. (Yayı harada və necə keçirdim)
 9-cu dərs. Çalışma 13-17.
 10-cu dərs. Çalışma 18-22.
 11-ci dərs. İfadə.
 12-ci dərs. Hüsnət. "Hüsnət" dərs vəsaitinin 3-cü səhifəsi üzrə iş.
 13-cü dərs. Saitlər və samitlər.
 Çalışma 23-25.
 14-cü dərs. Çalışma 26-28.
 15-ci dərs. Çalışma 29-33.
 16-ci dərs. Çalışma 34-37.
 17-ci dərs. Hüsnət. "Hüsnət" dərs vəsaitinin 4-cü səhifəsi üzrə iş.
 18-ci dərs. Çalışma 38-42.
 19-cu dərs. Yoxlama imla.
 20-ci dərs. Çalışma 43-46.
 21-ci dərs. Çalışma 47-51.
 22-ci dərs. Hüsnət. "Hüsnət" dərs vəsaitinin 6-ci səhifəsi üzrə iş.
 23-cü dərs. Yoxlama imla.

- 24-cü dərs.** İfadə.
- 25-ci dərs.** Çalışma 52-56.
- 26-ci dərs.** Çalışma 57-61.
- 27-ci dərs.** Hüsnxət. "Hüsnxət" dərs vəsaitinin 7-ci səhifəsi üzrə iş.
- 28-ci dərs.** İnşa.
- 29-cu dərs.** Çalışma 62-66.
- 30-cu dərs.** Sözlərin sətirdən- sətrə keçirilməsi.
Çalışma 67-70.
- 31-ci dərs.** Çalışma 71-75.
- 32-ci dərs.** Hüsnxət. "Hüsnxət" dərs vəsaitinin 8-ci səhifəsi üzrə iş.
- 33-cü dərs.** Çalışma 76-79.
- 34-cü dərs.** Yoxlama imla.
- 35-cü dərs.** Hüsnxət. "Hüsnxət" dərs vəsaitinin 9-cu səhifəsi üzrə iş.
- 36-cı dərs.** Sözlərdə bə'zi saitlərin yazılışı və deyilişi.
Çalışma 86-90.
- 37-cü dərs.** İnşa.
- 38-cü dərs.** Çalışma 91-95.
- 39-cu dərs.** Samitlər.
Çalışma 96-101.
- 40-cü dərs.** Hüsnxət. "Hüsnxət" dərs vəsaitinin 10-cu səhifəsi üzrə iş.
- 41-ci dərs.** Yoxlama imla.
- 42-ci dərs.** Qoşasamitli sözlər.
Çalışma 102-106.
- 43-cü dərs.** Çalışma 107-111.
- 44-cü dərs.** Çalışma 112-115.
- 45-ci dərs.** İfadə.
- 46-ci dərs.** Çalışma 116-120.
- 47-ci dərs.** Sözlərdə bə'zi samitlərin yazılışı və deyilişi.
Çalışma 121-124.
- 48-ci dərs.** Çalışma 125-129.
- 49-cu dərs.** Hüsnxət. "Hüsnxət" dərs vəsaitinin 11-ci səhifəsi üzrə iş.
- 50-ci dərs.** Çalışma 130-135.
- 51-cü dərs.** İnşa.
- 52-ci dərs.** Çalışma 136-140.
- 53-cü dərs.** Yoxlama imla.
- 54-cü dərs.** Hüsnxət. "Hüsnxət" dərs vəsaitinin 12-ci səhifəsi üzrə iş.
- 55-ci dərs.** Çalışma 141-144.
- 56-ci dərs.** Çalışma 145-148.
- 57-cü dərs.** İfadə.
- 58-ci dərs.** Çalışma 149-154.
- 59-cu dərs.** Hüsnxət. "Hüsnxət" dərs vəsaitinin 13-ci səhifəsi üzrə iş.
- 60-ci dərs.** Çalışma 155-160.
- 61-ci dərs.** Çalışma 161-165.
- 62-cü dərs.** Yoxlama imla.

- 63-cü dərs.** Çalışma 166-170.
- 64-cü dərs.** Hüsnxət. "Hüsnxət" dərs vəsaitinin 14-cü səhifəsi üzrə iş.
- 65-ci dərs.** Çalışma 171-174.
- 66-ci dərs.** Çalışma 175-180.
- 67-ci dərs.** İnşa.
- 68-ci dərs.** Yoxlama imla.
- 69-cü dərs.** Hüsnxət. "Hüsnxət" dərs vəsaitinin 15-ci səhifəsi üzrə iş. ✓
- 70-ci dərs.** Çalışma 181-186.
- 71-ci dərs.** Çalışma 187-192.
- 72-ci dərs.** İfadə.
- 73-cü dərs.** Çalışma 193-197.
- 74-cü dərs.** Hüsnxət. "Hüsnxət" dərs vəsaitinin 16-ci səhifəsi üzrə iş.
- 75-ci dərs.** İnşa.
- 76-ci dərs.** Çalışma 198-202.
- 77-ci dərs.** Yoxlama imla.
- 78-ci dərs.** Dərs ilinin birinci yarısında keçilmişlərin yekunlaşdırılması.

III SINİF OXU

- 1-ci dərs.** İlk zəng. Bilik günü.
- 2-ci dərs.** "Məktəb". (M.Seyidzadə)
- 3-cü dərs.** "Bizimdir, bizim". (H.Ziya)
- 4-cü dərs.** Məhəmməd peyğəmbər elm haqqında.
- 5-ci dərs.** "Ana dili". (T.Bayram)
- 6-ci dərs.** Şagirdlərin yay mütaliəsinin yekunlaşdırılması.

YAY XATIRƏLƏRİ

- 7-ci dərs.** "Yay nəğməsi". (M.Dilbazi)
- 8-ci dərs.** "Ağ çay". (M.Günər)
- 9-cu dərs.** "Kənd uşaqları". (T.Mahmud)
- 10-cu dərs.** "Yay xatirələri" bölməsi üzrə ümumiləşdirici dərs.

QIZIL PAYIZ

- 11-ci dərs.** "Payız". (A.Şaiq)
- 12-ci dərs.** Sinifdən xaric oxunun yekunlaşdırılması.
- 13-cü dərs.** "Payızda".
- 14-cü dərs.** "Payız yetişəndə". (N.Gəncəvi)
- 15-ci dərs.** "Quşlar". (A.Səhhət)
- 16-ci dərs.** "Payızın səyahəti". (M.Dilbazi)
- 17-ci dərs.** "Son bahar". (N.Xəzri)
- 18-ci dərs.** "Qızıl payız" bölməsi üzrə ümumiləşdirici dərs.

İNSANI ƏMƏK UCALDIR

- 19-cu dərs. "Qoca bağbamin vəsiyyəti".
20-ci dərs. "Circirama və qarışqa". (İ.Krilov)
21-ci dərs. "Torpaq". (M.Yaqub)
22-ci dərs. "Tənbəl olanda". (F. Sadiq)
23-cü dərs. "İnsani əmək ucaldır" bölməsi üzrə ümumiləşdirici dərs.
24-cü dərs. Sinifdən xaric oxunun yekunlaşdırılması.

DOĞMA OCAĞIMIZ

- 25-ci dərs. "Ana". (Ə.Xaqani)
26-ci dərs. "Mənim anam". (M.Gülgün)
27-ci dərs. "Anamı mənə ver".
28-ci dərs. "Bənnanın söhbəti". (Y. Əzimzadə)
29-cu dərs. "Ana". (Ə.Fövzi)
30-cu dərs. "Dogmaliq".
31-ci dərs. "Zoğal". (N. Süleymanov)
32-ci dərs. "Atam bunları haradan bilir"
33-cü dərs. "Yeddi nar çubuğu".
34-cü dərs. "Doğma ocağıımız" bölməsi üzrə ümumiləşdirici dərs.

ƏSİL İNSAN OLAQ

- 35-cü dərs. "Atanın oğluna nəsihəti". (N.Gəncəvi)
36-cü dərs. Sinifdən xaric oxunun yekunlaşdırılması.
37-cü dərs. "Dəvəçi". (İ.Şixlı).
38-cü dərs. "Başını dik tutan kimdir?". (K.D.Uşinski)
39-cü dərs. Azərbaycana qiyabi səhayət.
40-cü dərs. "Azad və müstəqil Azərbaycan".
41-ci dərs. "Böyük insan".
42-ci dərs. Prezident Heydər Əliyevin abidəsi qarşısında, onun həyat fəaliyyətinə həsr olunmuş muzeydə, güşədə, sərgidə müsahibə. Prezidentin həyatına həsr olunmuş filmə baxmaq.
43-cü dərs. "Açı su".
44-cü dərs. "Əyilmə". (X.R.Uluturk)
45-ci dərs. "Nankorun aqibəti".
46-ci dərs. "Təbəssüm". (Z.Göyalp)
47-ci dərs. Sinifdən xaric oxunun yekunlaşdırılması.
48-ci dərs. "Qənaəetcillik".
49-cü dərs. "Qoşqar tapılmaz". (H.Arif)
50-ci dərs. "Dost-dosta tən görək".
51-ci dərs. "Ən sevimli şagird".
52-ci dərs. "Musiqi dərsində".
53-cü dərs. "Sapı özümüzdəndir". (İ.Şixlı)

54-cü dərs. Sinifdən xaric oxunun yekunlaşdırılması.

55-ci dərs. "Bizim qanunlar".

56-ci dərs. "Yoxsul qocayla vəzir". (N.Gəncəvi)

57-ci dərs. "Yoxsul qocayla vəzir". (N.Gəncəvi)

58-ci dərs. "Milli Dirçəliş günü".

59-cu dərs. "Əsil insan olaq" bölməsi üzrə ümumiləşdirici dərs.

ODLAR YURDUYUN KEÇMİŞİNDƏN

60-ci dərs. "Azix mağarası".

61-ci dərs. Azərbaycanın tarixi abidələri olan yerlərə ekskursiya.

62-ci dərs. "Nuhun gəmisi".

63-cü dərs. "Biz müsəlmanıq".

64-cü dərs. "Dərbənd".

65-ci dərs. Sinifdən xaric oxunun yekunlaşdırılması.

66-ci dərs. "Dədə Qorqud".

67-ci dərs. "Dədə Qorqud".

68-ci dərs. "Dədə Qorqud".

69-cu dərs. "Karvan yol". (T.Elçin)

70-ci dərs. "Karvan yol". (T.Elçin)

71-ci dərs. "Danişan daşlar diyarı". (Z.Xəlil)

72-ci dərs. "Danişan daşlar diyarı". (Z.Xəlil)

73-cü dərs. Tarixi abidələrə ekskursiya.

74-cü dərs. "Qeyrətli xaqan".

75-ci dərs. "Babəkin ilk qoçaqlığı". (C.Bərgüşad)

76-ci dərs. "Babəkin ilk qoçaqlığı". (C.Bərgüşad)

77-ci dərs. Sinifdən xaric oxunun yekunlaşdırılması.

78-ci dərs. "Babəkin qolları". (Ə.Kərim)

79-cu dərs. "Lalə". (Xalıq)

80-ci dərs. "Şah İsmayıll Xətai".

81-ci dərs. "Şah İsmayıll Xətai".

82-ci dərs. "Zülmə qatlaşmamaq". (N.Gəncəvi)

83-cü dərs. "Koroğlu".

84-cü dərs. "Koroğlu".

85-ci dərs. "Koroğlu".

86-ci dərs. "Cəngi". (N.Həsənzadə)

87-ci dərs. "Qaçaq Nəbi".

88-ci dərs. "Qaçaq Nəbi".

89-cü dərs. Sinifdən xaric oxunun yekunlaşdırılması.

90-ci dərs. "Barışq olmayacaq". (Ə.Səmədli)

91-ci dərs. "Barışq olmayacaq". (Ə.Səmədli)

92-ci dərs. "Barışq olmayacaq". (Ə.Səmədli)

93-cü dərs. Qışda təbiətdə baş verən dəyişikliklərlə tanış olmaq məqsədilə
meşəyə (çölə, parka, bağa ekskursiya).

SAQQALI AĞ, SAÇI AĞ, GÖLDİ BİZƏ BİR QONAQ

94-cü dərs. "Birincilər". (Qabil)

95-ci dərs. "İlk qar".

96-ci dərs. Dünya Azərbaycanlıların həmrə'ylilik günü haqqında müsahibə.

III SINIF AZƏRBAYCAN DİLİ

1-ci dərs. **Səslər və hərfələr.**

II sinifdə keçilmişlərin təkrarı. Saitlər və samitlər. Çalışma 1-4.

2-ci dərs. **Heca.**

Sətirdən- sətrə keçirmə. Çalışma 5-8.

3-cü dərs. **Yoxlama imla.**

4-cü dərs. **Qahn və ince saitlər.**

Çalışma 9-14.

5-ci dərs. **İnşa:** şagirdlərin yayı necə keçirmələri mövzusunda.

6-ci dərs. **Qoşasaitli sözlər.**

Çalışma 15-18.

7-ci dərs. **Vurğu.**

Çalışma 19-22.

8-ci dərs. **İfadə.**

9-cu dərs. **Dodaqlanan və dodaqlanmayan saitlər.**

Çalışma 23-26.

10-cu dərs. Çalışma 27-31.

11-ci dərs. Çalışma 32-35.

12-ci dərs. Çalışma 36-40.

13-cü dərs. **İnşa:** 39 nömrəli çalışma üzrə.

14-cü dərs. **Ahəng qanunu.**

Çalışma 41-44.

15-ci dərs. Çalışma 45-48.

16-ci dərs. Yoxlama imla.

17-ci dərs. Çalışma 49-53.

18-ci dərs. Çalışma 54-57.

19-cu dərs. İfadə.

20-ci dərs. Çalışma 58-62.

21-ci dərs. Çalışma 63-66.

22-ci dərs. **İnşa:** 60 nömrəli çalışma üzrə.

23-cü dərs. **Kar və cingiltili samitlər.**

Çalışma 67-70.

24-cü dərs. Çalışma 71-74.

25-ci dərs. Çalışma 75-78.

26-ci dərs. Çalışma 79-81.

27-ci dərs. Yoxlama imla.

- 28-ci dərs.** Söz. Sözün tərkibi. Kök və şəkilçi.
Çalışma 82-85.
- 29-cu dərs.** İfadə.
- 30-cu dərs.** Çalışma 86-91.
- 31-ci dərs.** Çalışma 92-96.
- 32-ci dərs.** İnşa.
- 33-cü dərs.** Çalışma 97-102.
- 34-cü dərs.** Yoxlama imla.
- 35-cü dərs.** Çalışma 103-107.
- 36-cü dərs.** Çalışma 108-112.
- 37-cü dərs.** İfadə.
- 38-cü dərs.** Çalışma 113-118.
- 39-cü dərs.** Çalışma 119-123.
- 40-cü dərs.** Nitq hissələri.
Çalışma 124-126.
- 41-ci dərs.** Çalışma 127-131.
- 42-ci dərs.** İnşa.
- 43-cü dərs.** Çalışma 132-136.
- 44-cü dərs.** Yoxlama imla.
- 45-ci dərs.** İsim.
Çalışma 137-142.
- 46-ci dərs.** Çalışma 143-148.
- 47-ci dərs.** Çalışma 149-153.
- 48-ci dərs.** Çalışma 154-159.
- 49-cü dərs.** Çalışma 160-164.
- 50-ci dərs.** İfadə.
- 51-cü dərs.** Çalışma 165-169.
- 52-ci dərs.** Xüsusi isimlər.
Çalışma 170-174.
- 53-cü dərs.** İnşa.
- 54-cü dərs.** Çalışma 175-179.
- 55-ci dərs.** Çalışma 180-185.
- 56-ci dərs.** Yoxlama imla.
- 57-cü dərs.** Çalışma 186-190.
- 58-ci dərs.** Çalışma 191-195.
- 59-cu dərs.** Çalışma 196-200.
- 60-ci dərs.** Çalışma 201-205.
- 61-ci dərs.** Çalışma 206-210.
- 62-cü dərs.** Çalışma 211-216.
- 63-cü dərs.** Çalışma 217-220.
- 64-cü dərs.** İnşa: 221 nömrəli çalışma üzrə.

IV SİNİF OXU

“UŞAQLAR GƏLƏCƏYİMİZDİR”

- 1-ci dərs. Bilik bayramı. Dörsliklə tanışlıq.
- 2-ci dərs. “Məktəb yolları”. (Z.Xəlil)
- 3-cü dərs. “Dostluq”. (Əli Tudə)
- 4-cü dərs. “Qoşa çınar”. (Xalidə Hasilova)
- 5-ci dərs. Bölmə üzrə ümumiləşdirici dərs.

ULU KEÇMİŞİMİZDƏN

- 6-ci dərs. “Ana südү”.
- 7-ci dərs. “Ananın səsi”. (Yusif Şirvan)
- 8-ci dərs. Tarixi abidələrə ekskursiya.
- 9-cu dərs. “Babək”. (Əlövşət Quliyev)
- 10-cu dərs. Sinifdənxaric oxunun yekunlaşdırılması
- 11-cu dərs. “Babək”. (Əlövşət Quliyev)
- 12-ci dərs. “Koroğlu və Dəli Həsən”.
- 13-ci dərs. “Koroğlu və Dəli Həsən”.
- 14-cü dərs. “Ağ at və ağ çuxa”. (Seyid Hüseyn)
- 15-cü dərs. İfadəli oxu üzrə müsabiqə.
- 16-ci dərs. Bölmə üzrə ümumiləşdirici dərs.

AZƏRBAYCAN MÜSTƏQİLLİK VƏ ƏRAZİ BÜTÖVÜLÜYÜ YOLLARINDA

- 17-ci dərs. Cavad xan cəngisi. (Əhməd İsayev)
- 18-ci dərs. “Qaçaq Nəbi”.
- 19-cu dərs. “Həcər”. (Əli Vəliyev)
- 20-ci dərs. Sinifdənxaric oxunun yekunlaşdırılması.
- 21-ci dərs. “Həcər”. (Əli Vəliyev)
- 22-ci dərs. “Mənimlə getməlisən”. (İsmayıllı Şıxlı)
- 23-ci dərs. “Dağılan yurd”. (Qulu Xəlilov)
- 24-ci dərs. “Şəhidlərin şahidiyom”.
- 25-cü dərs. “Şəhid nəğmələri”. (Eldar İbrahim)
- 26-ci dərs. “Yanvarın qurbanı Yanvar”.
- 27-ci dərs. “Bütün millətlərə”. (Nəriman Həsənzadə)
- 28-ci dərs. “İgid partizan”. (Nikolay Tixonov).
- 29-ci dərs. “İgid partizan”. (Nikolay Tixonov)
- 30-cu dərs. Sinifdənxaric oxunun yekunlaşdırılması.
- 31-ci dərs. Bölmə üzrə ümumiləşdirici dəs.

MİLLİ SƏRVƏTİMİZ

- 32-ci dərs. Üzeyir Hacıbəyovla bir görüş.
33-cu dərs. "Dənizdə şəhər". (Əli Kərim)
34-ci dərs. "Xeyirxah çay". (Yusif Şirvan)
35-ci dərs. "Qatar dərizdən keçir". (Emin Mahmudov)
36-ci dərs. Azərbaycanın mübariz oğlu.
37-ci dərs. Azərbaycanın mübariz oğlu.
38-ci dərs. "İz açın ay balalar". (Hüseyn Arif)
39-cü dərs. Bölmə üzrə ümumiləşdirici dərs.
40-ci dərs. Sınıfdən xaric oxunun yekunlaşdırılması.

PAYIZ QAYĞILARI

- 41-ci dərs. "Payızda".
42-ci dərs. "Əlcək". (Bəxtiyar Vahabzadə)
43-cü dərs. "Payız qayğıları".
44-cü dərs. "Payız düşüncələri". (Nəbi Xəzri)
45-ci dərs. Bölmə üzrə ümumiləşdirici dərs.
46-ci dərs. Sınıfdən xaric oxunun yekunlaşdırılması.

YAXŞI NƏDİR, PİŞ NƏDİR?

- 47-ci dərs. "Sev". (Nigar Rəfibəyli)
48-ci dərs. "Alov içində addımlar".
49-ci dərs. "Dostluğun gücü". (İlyas Tapdıq)
50-ci dərs. "Oğullar". (Yanka Kupala)
51-ci dərs. "Zəhmət, ağıl, bəxt".
52-ci dərs. "Ağacların bəhsı". (Mirzə Ələkbər Sabir)
53-gü dərs. "Milli Dirçəliş günü" mövzusunda müsahibə.
54-cü dərs. "Qurd və quzu". (İvan Andreyeviç Krilov)
55-ci dərs. Sınıfdən xaric oxunun yekunlaşdırılması.
56-ci dərs. "Buz". (Cəlil Məmmədquluzadə).
57-cü dərs. "Balıqçı və balıq nağılı". (Aleksandr Sergeyeviç Puşkin)
58-cü dərs. "Balıqçı və balıq nağılı". (Aleksandr Sergeyeviç Puşkin)
59-cü dərs. "Yazşı nədir, pis nədir" mövzusunda diskusiya.
60-ci dərs. "Qarğı və tülkü". (Mirzə Ələkbər Sabir)
61-ci dərs. "Biləndər".
62-ci dərs. "Nəsimi Tusi və bostançı".
63-cü dərs. "Kirpinin cavabı". (Hikmət Ziya)
64-cü dərs. Sınıfdən xaric oxunun yekunlaşdırılması
65-ci dərs. "Üç qardaş".
66-ci dərs. "Üç qardaş".
67-ci dərs. "Kəndlə və muzdur". (İvan Andreyeviç Krilov)
68-ci dərs. "Qəhrəmanın heykəli". (Tofiq Mahmud)

- 69-cü dərs. "Giçikən". (Hikmət Ziya)
 70-ci dərs. "Bərəkəllah ustadına".
 71-ci dərs. "Xeyir verənə xeyir, zərər verənə zərər".
 72-ci dərs. Nizaminin nəşihətləri.
 73-cü dərs. Öyrənilmiş şə'rərin ifadəli oxunması üzrə müsabiqə.
 74-cü dərs. Sınıfdən xaric oxunun yekunlaşdırılması.
 75-ci dərs. Bölmə üzrə yekunlaşdırıcı dərs.

XEYRİYYƏÇİLİK BABALARDAN QALIB

- 76-ci dərs. "Xəriyyə işləri".
 77-ci dərs. El yardımı.
 78-ci dərs. "Xalqımızın müqəddəs bayramı".
 79-cu dərs. Yerli idarəctmə orqanlarının fəaliyyəti ilə tanış olmaq
məqsədilə ekskursiya.
 80-ci dərs. Sınıfdən xaric oxunun yekunlaşdırılması.
 81-ci dərs. Dərs ilinin I yarısında keçilmişlərin yekunlaşdırılması.

AZƏRBAYCAN DİLİ

- 1-ci dərs. Dərsliklə, IV sinifdə Azərbaycan dilinin tədrisinin məzmunu
və məqsədilə tanışlıq.
 2-ci dərs. III sinifdə keçilmişlərin təkrarı.
Səs və hərf. Çalışma 1-5.
 3-cü dərs. Çalışma 6-10.
 4-cü dərs. Çalışma 11-15.
 5-ci dərs. Çalışma 16-20.
 6-ci dərs. Yoxlama imla.

MORFOLOGİYA. SÖZ. SÖZÜN TƏRKİBİ.

- 7-ci dərs. Çalışma 21-25.
 8-ci dərs. Çalışma 26-31.
 9-cu dərs. Çalışma 32-37.
 10-cu dərs. Çalışma 38-44.
 11-ci dərs. Çalışma 45-50.
 12-ci dərs. Çalışma 51-57.
 13-cü dərs. İfadə.

SÖZDÜZƏLDİCİ VƏ SÖZDƏYİŞDİRİCİ ŞƏKİLÇİLƏR.

- 14-cü dərs. Çalışma 58-62.
 15-ci dərs. Çalışma 63-67.
 16-ci dərs. Şəkil üzrə inşa. (65 nömrəli çalışma üzrə).

SİNTAKSIS. CÜMLƏNİN BAŞ VƏ İKİNCİ DƏRƏCƏLİ ÜZVLƏRİ.

- 17-ci dərs. Çalışma 68-73.
- 18-ci dərs. Çalışma 74-80.
- 19-cu dərs. Yoxlama imla.
- 20-ci dərs. Çalışma 81-86.
- 21-ci dərs. Çalışma 87-92.
- 22-ci dərs. İfadə.

MORFOLOGİYA. İSİM. ÜMUMİ VƏ XÜSUSİ İSİMLƏR.

- 23-cü dərs. Çalışma 93-96.
- 24-cü dərs. Çalışma 97-103.

SÖZDÜZƏLDİCİ ŞƏKİLÇİLƏRİN KÖMƏYİ İLƏ BAŞQA NİTQ HİSSƏLƏRİNDƏN İSİMLƏRİN DÜZƏLDİLMƏSİ.

- 25-ci dərs. Çalışma 104-108.
- 26-ci dərs. Payızə aid insanların yazılması.
- 27-ci dərs. Çalışma 109-114.
- 28-ci dərs. Çalışma 115-119.
- 29-cu dərs. Yoxlama imla.
- 30-cu dərs. Çalışma 120-123.
- 31-ci dərs. Yiyəlik hal. Çalışma 124-133.
- 32-ci dərs. İfadə.
- 33-cü dərs. Yönlük hal. Çalışma 134-138.
- 34-cü dərs. Çalışma 139-145.
- 35-cü dərs. Yoxlama imla.
- 36-cü dərs. Tə'sirlik hal. Çalışma 146-149.
- 37-cü dərs. Şəxsi təəssürata əsasən inşa.
- 38-cü dərs. Çalışma 150-156.
- 39-cü dərs. Çalışma 157-160.
- 40-cü dərs. Çalışma 161-167.
- 41-ci dərs. İfadə.
- 42-ci dərs. Çıxışlış hal. Çalışma 168-171.
- 43-cü dərs. Yoxlama imla.
- 44-cü dərs. Çalışma 172-176.

TƏK VƏ CƏM İSİMLƏRİN HALLANMASI.

- 45-ci dərs. Çalışma 177-180.
- 46-ci dərs. Çalışma 181-185.

SONU Q VƏ K SAMİTİ İLƏ BİTƏN İSİMLƏRİN HALLANMASI.

- 47-ci dərs. Çalışma 186-189.
- 48-ci dərs. Çalışma 190-194.
- 49-cü dərs. Çalışma 195-199.
- 50-ci dərs. Çalışma 200-203.
- 51-ci dərs. Çalışma 204-207.
- 52-ci dərs. Şəxsi təəssürat üzrə inşa
- 53-cü dərs. Çalışma 208-213.
- 54-cü dərs. Çalışma 214-218.
- 55-cü dərs. Yoxlama imla.

SİFƏT. SİFƏT HAQQINDA ÜMUMİ ANLAYIŞ

- 56-ci dərs. Çalışma 219-224.
- 57-ci dərs. Çalışma 225-230.
- 58-ci dərs. Çalışma 231-236.
- 59-ci dərs. Yoxlama imla.

SİFƏT DÜZƏLDƏN ŞƏKİLÇİLƏR

- 60-ci dərs. Çalışma 237-241.
- 61-ci dərs. Çalışma 242-246.
- 62-ci dərs. Çalışma 247-252.
- 63-ci dərs. İfadə.
- 64-cü dərs. Çalışma 253-258.
- 65-cü dərs. Yoxlama imla.
- 66-ci dərs. Çalışma 259-265.
- 67-ci dərs. Çalışma 266-271.
- 68-ci dərs. Şəkil üzrə inşa. (262-ci çalışma əsasında).
- 69-ci dərs. Çalışma 272-278.
- 70-ci dərs. Yoxlama imla.

SİFƏTLƏRİN ƏVVƏLİNDE ƏN, ÇOX, DAHA SÖZLƏRİNİN İŞLƏDİLMƏSİ.

- 71-ci dərs. Çalışma 279-283.
- 72-ci dərs. Çalışma 284-187.
- 73-ci dərs. İfadə.

ƏVƏZLİK. ƏVƏZLİK HAQQINDA ÜMUMİ ANLAYIŞ.

- 74-cü dərs. Çalışma 288-290.
- 75-cü dərs. Çalışma 291-294.
- 76-ci dərs. Çalışma 295-299.
- 77-ci dərs. Çalışma 300-305.
- 77-ci dərs. Yekun yoxlama işi.

HOLLANDİYA VƏ İNGİLTERƏDƏ İBTİDAİ TƏHSİL

Respublikamızda təhsil sistemini inkişaf etdirmək və tədricən dünya təhsil sistemini integrasiya olunmuş üçün sivil ölkələrin təhsil sistemindəki yenilikləri öyrənmək, imkan daxilində ondan istifadə etmək lazımdır. Son illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyi bu sahədə çox iş görmüşdür. Amerika, İngiltərə, Fransa, Hollandiya, İsrail və başqa ölkələrə təhsil işçilərinin sefərləri fəaliyyətimizə yeni nəzər salmağa, bir çox məsələləri götür-qoy etməyə, işimizdə uğurlu addımlar atmağa imkan vermişdir.

Bələ tədris sefərlərindən biri may ayında Hollandiya və İngiltərəyə təşkil olunmuşdur. Nümayəndo heyətinə təhsil naziri M.Mərdanov rəhbərlik etmişdir. Səfərin başlıca məqsədi Hollandiya və İngiltərədə orta ümumtəhsil, texniki peşə və ali məktəblərin sistemi, quruluşu və fəaliyyəti ilə tanış olmaq, beynəlxalq aləmdə qəbul edilmiş və son illərdə artıq bizim də leksikonumuza daxil olmuş karrikulumla tanış olmaq idi. (Yeri gəlmışkən deyək ki, karrikulum təhsilin məzmununu, metodlarını, qiymətləndirilməsini, təşkilini və idarə olunmasını tənzimləyən normativ sənədlər toplusudur). Karrikulumla tanışlıq prosesində hər iki ölkədə təhsil müəssisələri üçün tədris programlarının, dərsliklərin, tə'lim – tədris vəsaitlərinin və digər sənədlərin işlənilib nəşr edilməsi, yeni tə'lim metodları və texnologiyalarının təcrübədə tətbiqi, müəllim kadrlarının hazırlanması, ixtisaslarının artırılması və yenidən-hazırlanması, təhsil sistemində keyfiyyətin ölçülməsi və qiymətləndirilməsi, təhsilin maliyyələşdirilməsi, idarə olunması mexanizmi və s. məsələləri öyrəndik.

Hollandiyada orta təhsil 12, ibtidai tə'lim 8 illikdir.

Hollandiyada fənlər üzrə tədris proqramlarında təhsilin məzmununa, şagirdlərə öyrədi-ləcək bilik, bacarıq və vərdişlərə verilen minimum tələblər müəyyənləşdirilir. Bu ölkədə dövlət tədrisi mütləq hesab edilən fənləri və onlara dair minimum tələbləri müəyyənləşdirir. Orada bizdəki kimi tədris planları yoxdur. Hər bir fənn üzrə saatların bölgüsü verilmiş, lakin bəsgünlük tədris həftəsi şəraitində həftə ərzində 27 saat dərsin tədrisi mütləqdir. Orta təhsil ikiillik aşağı pilləsində 15 fənnin tədrisi cəburidir: holland dili, ingilis dili, alman dili,

fransız dili, riyaziyyat, fizika, kimya, biologiya, tarix, coğrafiya, informasiya texnologiyası, texnologiya, musiqi, təsviri sənət, fiziki mədəniyyət. Hər bir fənnin tədrisi üçün tələb olunan həftəlik saatların miqdarı məktəbin özü tərəfindən müəyyən edilir. Dərsler, adətən, 50 dəqiqəlikdir.

Şagirdlərin tə'lim müvəffəqiyətləri 10 bal sistemi ilə qiymətləndirilir. Bilik və bacarıqların cari qiymətləndirilməsi üçün vahid tələblər yoxdur. Məktəblərdə qiymətləndirmə, oksor hallarda 8-ci sinifdən başlanır. İbtidai təhsilin axırında, orta təhsilin aşağı pilləsində və tam orta təhsilin axırında şagirdlər müəyyən fənlərdən ölkə səviyyəsində vahid imtahanlar verirlər. Müəllimlər tərəfindən keçirilən bu imtahanlarda heç bir neqativ hallara yol verilmir.

Hollandiyada da məktəbəqədər tərbiyə uşaqları tam əhatə etmir. Uşaqların az bir qismi ictimai tərbiyə ilə məşğul olur. Bu, həm də onunla əlaqədardır ki, məktəbəqədər yaş dövrü 1-3 yaşı əhatə edir.

Orada 4 yaşindadək uşaqlar valideynlərin arzusunu və istəyinə əsasən Sosial Tə'minat Nazirliyi tabeliyində olan ödənişli uşaq bağçalarında tərbiyə alırlar. 1985-ci ildə qəbul olunmuş təhsil qanunvericiliyinə əsasən ölkədə ümumtəhsil 4 yaşından başlanır. İlk illərdə bu qanun ictimaiyyətin bir qisminin cətirazına səbəb olmuşdu. Ona görə də təhsilə həm də 5 yaşdan başlamağa icazə verildi. Statistikaya əsasən həzirdə uşaqların 98 faizi 4 yaşından, qalanları isə 5 yaşından I sinifə gedir. İbtidai təhsil 8 illik olmaqla 4 yaşından 12 yaşadək dövrü əhatə edir. Bu pilləni qurtaranlar orta təhsilin 2 illik aşağı pilləsində oxuyurlar. Bu pillənin axırında testlə imtahan (bir neçə səviyyədə) verərək orta təhsilin yuxarı pilləsinə keçirlər. 12 illik təhsil icbaridir.

Hollandiyada 8500 ümumtəhsil məktəbinin 7600 -ü (88%) ibtidai məktəbdür. Bələ bir sistem ibtidai təhsil sisteminin müstəqil fəaliyyət göstərməsinə və inkişaf etməsinə şərait yaratır.

Orta təhsil məktəblərinin təxminən 50 faizi qeyri-dövlət müəssisəsidir. Hər iki növ təhsil müəssisələri eyni normativlər əsasında dövlət büdcəsindən maliyyələşdirilir. Dövlət təhsil müəssisələrində fərqli olaraq qeyri-

dövlət təhsil müəssisələrinin idarə olunmasını tərkibində məktəbin içtimai təşkilatların, yerli idarə orqanlarının müxtəlif icmaların, məktəbin mə'zunlarının, nümayəndələrini birləşdirən məktəbin ali şurası tərəfindən seçilmiş şəxs həyata keçirir.

Qeyri-dövlət təhsil müəssisələrində təhsil üçün ödəniş çox cüz'i olub, ondan, əsasən, ek-skursiyaların, mədəni-kütləvi tədbirlərin, əlavə təhsil xidmətlərinin təşkili üçün nəzərdə tutulur. Onların sayı ölkədə cəmi 30-a qədərdir (3%).

Fiziki cəhətdən qüsurlu uşaqlar "Tə'limin dəstəklənməsi" adlı dövlət təhsil müəssisələrində də təhsil almaq hüququna malikdirlər. Qayğıya, xüsusi diqqətə ehtiyacı olan uşaqlar daha hümənist mühitdə təhsil alırlar. Şagirdlər həmin uşaqlara hörmət və qayğı ilə yanaşırlar.

İngiltərətəhsil sisteminde müasirlik ruhu ilə yanaşı, müəyyən qədər konservativizm də



II sinifda inkişafetdirici təlim məşğalosu.

özünü göstərir. Uzun illərdən bəri özünü doğrultmuş uğurlu təcrübəyə çox ehtiyatla yanaşılır, səmərəli on-onələr qorunub saxlanır.

İngiltərədə 3-4 yaşlı uşaqlar uşaq bağçalarında məktəb təhsili üçün hazırlıq keçirlər. Təhsil 5 yaşından başlanır. İbtidai təhsil 6 illikdir.

İngiltərə məktəblərində "məktəbin dərs cədvəli" anlayışı yoxdur, "sinfin dərs cədvəli" anlayışı var. Dərsin müddəti 35 dəqiqədən 60 dəqiqəyə qədər olur. Dərsdə şagirdlər üç səviyyəyə ayrırlar. Bu, diferensasiya aparmağa imkan verir. İbtidai siniflərdə müəllimin köməkçiləri olur. Onlar soviyyələr üzrə işin icrasına kömək göstərirlər. Ümumiyyətlə, hər iki ölkədə hazırlıqlı valideynlərin bilavasitə tədris prosesinə cəlb olunmaları töqdirəlayıq halıdır.

İngiltərədə şagirdlər ölkə səviyyəsində II

və IV siniflərin axırında ingilis dili və riyaziyyatdan imtahan verirlər. Şagirdlər hər fəm üzrə üç səviyyədə (yüksek, orta, aşağı) siniflərə ayrılırlar. Zəif uşaqlara dövlət hesabına əlavə məşğələlər təşkil olunur.

İngiltərədə uşaqların 93 faizi dövlət məktəblərində təhsil alır. Ölkədəki məktəblərin 85 faizi ibtidaidir. Hər iki ölkədə ibtidai məktəbin ayrıca fəaliyyət göstərməsi onların maddi-texniki bazasının möhkəmləndirilməsi, tə'lim-tərbiyə prosesinə nəzarətin güclənməsi, özünəməxsus tərbiyəvi tədbirlərin keçirilməsi və s. məsələlərin təşkili üçün əlverişli şərait yaratmağa imkan verir.

Hər iki ölkədə təhsil müəssisələrinin maddi-texniki bazası, dərslik, dərs vəsaiti, metodik vəsaitlər, didaktik materialları tə'minat çox yüksəkdir. Hollandiyada ibtidai, Ingiltərədə isə bütün siniflər üçün dərsliklər pulsuzdur. Dərsliklərin hazırlanması üçün hər iki ölkədə təhsil nazirlilikləri məs'uliyyət daşıyır. Alternativ dərsliklər hazırlanıb, müəlliflər tərəfindən cap olunur və bazara çıxarılır. Nazirlilik onlara rə'y verilməsi, seçiləməsi təşkil edir. Ingiltərədə nazirlilik dərsliklərdən istifadə prosesinə ciddi nəzarət edir. Hər bir dərslik, dərs vəsaiti təhlil olunur, ölkənin dərslik konsepsiyasına uyğunluğu müəyyənləşdirilir nazirliyin müşzakirovi və rə'yindən sonra onlardan istifadə edilir.

Hollandiya və Ingiltərin ibtidai təhsil sistemlərində demokratizm və humanizm hökm sürür. İdarəetmədə mərkəzdənqəcəmə müstəqilliyin həyata keçirilməsini tə'min edir.

Məktəbdə uşaqların arzu və istəkləri, bir şəxsiyyət kimi formalşamaları fəaliyyətin mərkəzinə qoyulduğundan pedagoji kollektivin, valideynlərin, məktəb şurasının diqqəti onların mənafeyinə yönəlir. Orada yüksək insani münasibələr, ünsiyyət mədəniyyəti gözlonur. Şagird-şagird, şagird-müəllim, şagird-valideyn münasibətləri məktəbdə normal həyat şəraiti yaradır. Uşaqlar məktəbə yalnız təhsil almaq üçün deyil, həm də yaşamaya üçün, inkişaf etmək üçün gəlirlər. Məktəbdə dini, irqi ayrılıqların olmaması hümənizmə təsdiq edən amillərdəndir. Londonda kasıblar möhəlləsi hesab olunan, kontingenti, əsasən, zəncilərdən ibarət Voxshel ibtidai məktəbində dediklərimizin bariz nümunəsini gördük.

Ibtidai siniflərdə tədris həftəsinin beşgündük olması maraq doğurur. Bundan məqsəd uşaqlara iki istirahət gününün verilməsi, onların müstəqil fəaliyyətə cəlb edilməsidir. 1981-1985-ci illərdə respublikamızın 40 məktəbində

beschäftigung tədris həftəsi üzrə eksperiment qo-yuldu. Nəticə göstərdi ki, şagirdlər məcburən yüklenirlər. VI gün məktəblərdə heç bir tədbir təşkil olunmadığından baxımsızlıq, yiyəsizlik üzündən uşaqların təribyəsi pozulur.

İngiltərin ibtidai siniflərində məntiq tədris edilir. Şagirdlər dərsdə müqayisə, tutuşdurma, təsnifetmə, ümumiləşdirmə yolu ilə aqli nəticəyə gəlir, məntiqi mühakimə yürütməyi öyrənirlər.

Sosial-psixoloji sorğunun, praktik məşğələlərin keçirilməsi təlim-təribyə prosesini elmi əsasda, düşünülmüş şəkildə qurmağa, uşaqları sürətli inkişaf etdirməyə imkan verir.

Ibtidai siniflərdə diqqəti cəlb edən məsələlərdən biri müəllimlərin bizdə olduğu kimi sinfi I sinifdən IV sinfi kimi aparmamalarıdır. Onlar tək-tək hallarda eyni kontingentlə iki il işləyirlər. Bununla onlar müəllimlərin məsuliyyətini artırmağa çalışırlar. Hər il yeni



London, Voxshel ibtidai məktəbinin IV sinfində məntiq dörsü.

valideylərlə işləməli olan müəllim daha yaxşı işləməyə, nüfuz dairəsini genişləndirməyə çalışır. Rəhbərlik belə bir məntiqə osaslanır ki, müəllim, sinfi ardıcıl aparanda bə'zən bu ilin işini gələn ilə saxlayır. Şagirdlər hər il bir müəllimlə rastlaşanda o, uşaqa nə isə yeni şey təqdim edir. Beləliklə, uşaqlar yuxarı siniflərdə təhsil almağa, cəmiyyətdə fəaliyyət göstərməyə hazırlaşırlar.

Hollanda və İngiltərə təhsil sistemindən məktəblərimizə getirilməsi mümkün olan bəzi cəhətlərin üzərində dayanmaq pis olmaz.

Respublikamızın məktəblərində interaktiv metod adı altında beş-altı nəfərdən ibarət qruplarla dərsin təşkili dəb şəklini alıb. Tez-tez məktəblərdə 15-20 günlük hazırlığın nəticəsi olan dərs-tamaşalar göstərilir. Bə'zən bəzi dərslərdə məqsəd aydınlığı olmur, ümumiyyətdirmə aparılmır. Biz xaricdə dərsin əvvə-

lində 10-15 dəqiqə şagirdlərlə iş aparıldıqdan sonra onların qruplara ayrılmاسının və fealliq şəraitində fealiyyət göstərdiklərinin şahidi ol-duq. Bizim məktəblərimizdə də bunun nəzərə alınması vacibdir.

Xaricin təcrübəsinə, respublikamızda real vəziyyəti nəzərə alaraq beşşəhərlərin (albotto ilk növbədə məktəb yetkinliyi yaşı çatanların) I sinfə qəbul edilmələri üzrə eksperimental tədqiqatın aparılması vaxtı çatıb. Bu məqsədə düşünlümüş nəzəri və praktik sistem hazırlanmalıdır. Minimum məzmun müəyyənləşdirilməli, program və dərsliklər, əyani vəsait və diaktik materiallar müəllimlər üçün metodik tövsiyələr işlənməlidir.

Ibtidai siniflərdə təlimin məzmunu və mexanizmi elə təşkil edilməlidir ki, evə tapşırıq verməyə ehtiyac hiss olunmasın. Şagirdlərin təlim müvəffəqiyyətini balla, rəqəmələ deyil, sözlə, mimika, adı nəvazişlə, səmimi, inamlı baxışla qiymətləndirilməsi, heç olmasa, balla qiymətləndirmənin ibtidai mərhəleinin axırında tətbiq olunması məsləhət görülür.

Ibtidai siniflərdə gündəlik vaxt büdcəsinin 4,3,2 dərs üçün vaxtnı (3 akademik saat, 2 saat 15 dəqiqə, 1 saat 30 dəqiqə) müəllimin ixtiyarına verilməsi məqsədə uyğundur. Müəllim dərsin məqsədindən, görüləcək işin məzmunundan, şagirdlərin hazırlığından asılı olaraq vaxtdan şüurlu istifadə etməlidir. Olu dərsində mətnin oxunması, dil dərslerində insanın yazılıması, riyaziyyat dərsində çətin məsələnin həlli, musiqi dərsində öyrənilmiş mahnının təkrarən oxunması və ya musiqinin dinlənilməsi, təsviri sənət məşğələlərinde yarpaq şəklinin çəkilməsi və s. cinsi vaxt tələb etmir. Ola biler ki, müəllim yüksək Azərbaycan dilini, riyaziyyat dərslərinin hər birini iki hissəyə ayırib, aralarına musiqi, ritmika, idman, rəsm məşğəlesi salsın. Belə olduqda gündə 4 dərs əvəzinə 6-7 dərs məşğələsi keçilir. Bu, təlimin maraqlı keçməsinin təmin olmasına, şagirdlərin yüklenmələrinin qarşısının alınmasına da imkan yaradır.

Hollanda və İngiltərədə ana dilinin tədrisində xüsusi əhəmiyyət verilir. Çoxdillilik də orada mühüm yer tutur. Gələcəkdə ola bilsin ki, I sinifdə dərs ilinin ikinci yarısından başlayaraq rus dili, ingilis dilinin tədrisi üzərində də düşünmək lazımdır.

Deyilənlərin məktəblərimizə getirilməsi uzunsüren bir proses olmaqla müəllim hazırlığı və onların ixtisaslarının artırılması problemini də irəli sürür.

Prof. Y.S.Kərimov

ŞƏRƏFLƏ KEÇƏN METODİST ÖMRÜ



Öyrətmə və öyrənmə prosesinin aparıcı siması öz peşəsinin mahir ustası olan, dərs dediyi şagirdləri övlad məhəbbəti ilə sevən və onlar tərəfindən sevilən savadlı və təcrübəli müəllimdir, onları yaradıcı müəllim zirvəsinə yüksəldən, müəllimlik sənətinin ecazkar

sirlərini müasir tələblər səviyyəsində onlara öyrədən, metodik hazırlıqlarını müntəzəm olaraq zənginləşdirən, çətin, lakin şorəfli və müqəddəs fəaliyyətində ona qol-qanad verən, onların əməyini obyektiv qiymətləndirən isə metodistdir. Özü də müəllimlərlə görüşü zamanı öz savadı, təcrübəsi, davranış və səmiy Miyət ilə onların qəlbini hərarət getirən, bütün mənəviyyatı ilə onlara örnek olan müəllimlər müəllimi zirvəsinə yüksəlmış bir metodist.

Bakı Pedaqoji Kadrların İxitisasartırma və Yenidənəhazırlanma İnstitutu İbtidai təlim-tədris metodika kabinetinin müdürü, metodist-müəllim, qabaqcıl maarif xadimi Əminə Əsgər qızı Əliyeva da məhz belə metodistlərdəndir.

Şərəfli həyat yolu keçən Əminə xanım 1942-ci ildə Bakı şəhərində çoxuşaqlı ailədə anadan olmuşdur. Anası Mədinə xanım evdar qadın olmuş, atası Əsgər kişi isə əvvəl pedaqoji texnikumu, sonralar isə İnşaat Mühəndisləri İnstitutunu qurtarmışdır. Müharibənin od-alovundan çıxan Əsgər kişi bir müddət riyaziyyat müəllimi işləmiş, ömrünün çox hissəsini isə mühəndis kimi çalışmışdır. Ata-ana zəhmetkeşliyini özünə örnək edən Əminə xanım ailənin üçüncü uşağı idi. Atasının müəllim işləməsi balaca Əminənin qəlbində gələcəkdə müəllim olmaq arzusunu yaratmışdı...

Yasamal rayonu 176 nömrəli qızlar məktəbində oxuyan Əminə sonralar 31 nömrəli məktəbdə orta təhsil almış və 1961-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun ib-

tidi təhsil pedaqogikası və metodikası fakültəsinə daxil olmuş, 1965-ci ildə ali təhsilini başa vurduqdan sonra Bakının Nəsimi rayonundakı 159 ömrəli məktəbdə pedaqoji fəaliyyətə başlamışdır.

Məlumdur ki, ali məktəb insana, əsəson, nəzəri biliklər və müəllim işləmək hüquq verir. Ali təhsilli şəxs müəllimlik peşəsinin sirlərinə ancaq təlim prosesinde yiyələnir. Müəllim ali məktəbdə qazandığı nəzəri bilikləri əməli şəkildə tətbiq etdiyə, müxtəlif metodlardan istifadə etməyə çalışır. Onların effektivliyini müəyyənləşdirir, müqayisə yolu ilə yeni-yeni yollar axtarır.

Ilk dəfə parta arxasında əyləşən uşaqlarla canlı ünsiyyət zamanı onların fərdi xüsusiyyətlərini öyrənmək, onlara qayğı və tələbkarlıqla yanaşmaq, böyük səbir, təmkin və inadkarlıqla yazib-oxumaq vərdişləri aşılamaq gənc müəllimlən daha çox zəhmət və bacarıq tələb edir. Nəzəri hazırlığı yaxşı olan gənc müəllimlər o zaman bu mühüm və mürəkkəb vəzifənin öhdəsində uğurla gələ bilərlər ki, onlar öz peşəsini və öyrətdiyi şagirdləri sevsin, ürəyinin odu ilə onların balaca ürəklərində özünü və biliyə məhəbbət hissələri aşılamağa nail olsunlar.

Müqəddəs müəllimlik fəaliyyətinə başlayan gənc Əminə xanım öhdəsinə düşən bu vətəndaşlıq borcunu şərəflə yerinə yetirdi. Dərs dediyi uşaqlara bəslədiyi sonsuz məhəbbət, təlim prosesində qarşıya çıxan bütün çətinlikləri aradan qaldırdı və qısa bir vaxtda o, öz işinin məs'uliyyətini dörindən başa düşdü, elə işlədi ki, qısa bir vaxtda savadlı, işgüzər və tələbkar müəllim kimi şöhərtləndi. Əminə xanım heç nədən çəkinmədən "İbtidai siniflərdə dərs sinifdə öyrədilməlidir" devizi altında fəaliyyət göstərdi, bütün dərslərini açıq e'lan etdi. Çox gənc olmasına baxmayaraq, bütün həmkarlarına nümunə göstərdi. Təcrübəli müəllimlər də onunla hesablaşmağa başladılar.

Tez-tez açıq dərslər keçirən Əminə xanım təlim prosesində əyani və texniki vəsitiyələrdən geniş istifadə edirdi. Təsadüfi deyil ki, birinci dərs ili ərzində o, zəngin ibtidai sinif kabinetini yaratdı. Onun dərs dediyi şa-

girdlərin ümumi bilik səviyyəsi digər sinif şagirdlərinin bilik səviyyəsindən yüksək idi. Geridə qalan şagirdlərlə tez-tez əlavə məşğololr təşkil edən və onların valideynləri ilə müntəzəm əlaqə saxlayan Əminə xanım qısa bir vaxtda zəif şagirdlərin geriliyini aradan qaldırmağa nail oldu. Təkcə təlim prosesində deyil, sinifdən xaric və məktəbdən-kənar tədbirlərdə də şagirdlərin fəallığını təmin edirdi.

Ibtidai sinif müəllimlərinin metodbirleşmə iclaslarında tez-tez mə'rüzələrlə çıxış edən Əminə xanım məktəbin bütün siyasi və ictimai həyatında fəal iştirak edir və təşəbbüskarlıq göstərirdi.

Şagirdlərin biliyi onlara dərs deyən müəllim fəaliyyətini özündə eks etdirən on e'tibarlı güzgüdür. Bu güzgü vasitəsilə müəllim haqqında ictimai rə'y yaranır. Məhz bunun nəticəsi idi ki, öz övladlarını Əminə xanımın dərs dediyi sinifdə oxutdurmağa çalışan valideynlər çoxalmağa başladı.

Əminə xanım məktəb və rayon ibtidai sinif müəllimləri metodbirleşməsinin sədri olmaqla yanaşı, Nəsimi rayonu üzrə ştatdan-kənar metodist kimi də fəaliyyət göstərmiş, neçə-neçə müəllimə əməli metodik yardım etmiş, rayon üzrə onlarm açıq dərslərini keçirmiş, savadlı və təcrübəli müəllimlərin üzə çıxarılmasına çalışmışdır. Təsadüfi deyil ki, onun qabaqcıl iş təcrübəsi əvvəl məktəb, sonra Nəsimi rayonu nəhayət, Bakı Təhsil Sö'bəsi tərəfindən öyrənildi və tətbiq olunmağa başlandı. Əminə xanımın qabaqcıl iş təcrübəsi Təhsil Nazirliyi tərəfindən öyrənilikdən sonra respublika məqyasında yayıldı, onun haqqında qəzet və jurnal məqalələri yazıldı, mərkəzi televiziyyada çıxışları təşkil edildi.

Daim axtarılsa ola Əminə xanım rayon, şəhər, respublika və keçmiş ittifaq səviyyəli müşavirə, elmi-praktik konfrans və pedaqoji mühazirələrdə öz iş təcrübəsi və kiçikyaşlı məktəblilərdə mə'nəvi tərbiyə mövzularında mə'rüzələrlə çıxış etmişdir.

Ə.Əliyeva 1971-ci ildə qabaqcıl pedaqoji təcrübənin təbliğində fəal iştirakına görə Bakı Baş Təhsil İdarəsi və Bakı MTİ-nin "Fəxri fərman"ına, 1977-ci ilin fevral ayında keçmiş Sovetlər İttifaqının "1976-ci il Sosializm yarışının qalibi" döş nişanına layiq görülmüşdür. 1978-ci ildə gənc nəslin təlim

və tərbiyəsində qazandığı müvəffəqiyyətlərinə görə Bakı şəhəri Nəsimi rayonu Partiya komitəsinin "Foxri fərman"ını almışdır. 1983-cü ildə ona "Metodist müəllimi" adı verilmişdir.

Əminə müəllim bir metodist kimi həmişə ibtidai sinif müəllimləri ilə dialoqa girməyi, onlara bilavasitə əməli metodik kömək göstərməyi hər şeydən üstün tutur. O, məktəbin ibtidai sinif müəllimləri metodbirleşməsinin sədri, Nəsimi rayon ibtidai sinif müəllimləri Birliyinin rəhbəri olanda da, bincə növbədə, çotin mövzuların tədrisi metodikasına, öz qabaqcıl təcrübəsinin əsl məhiyyətinin praktikada tətbiqi xüsusiyyətlərinin aşılması, pedaqogika və psixologiyanın on yeni nailiyyətlərinin təbliğinə xüsusi diqqət yetirmiş, onları müəllimlərin gündəlik pedaqoji fəaliyyətinə daxil etməyə çalışmışdır.

Səksəninci illerin əvvəllərində Əminə Əliyeva təkcə Bakı şəhərində deyil, həm də respublikada ibtidai təlim sahəsində on tənmiş qabaqcıl metodist kimi şöhrətlənmişdi.

Əminə xanım milli zəminə əsaslanan geniş dünyagörüşə malik yaradıcı müəllimlərimizdəndir. Onun "Ibtidai məktəb və məktəbəqədər tərbiyə" jurnalında "I sinifdə riyaziyyatın tədrisində məktəbəqədər dövrə qazanılan biliklərin nəzərə alınması", "Riyaziyyatdan ümumiləşdirici dərslərin təşkili təcrübəsindən", "Cəld vurma üsulları", "Altriyaşlılarla riyaziyyat dərsi", "Dördillik ibtidai məktəbin III sinifdə sahələrin tədrisi təcrübəsindən", "Elmə əsaslanaraq işlədikdə", "Sənətinin vürğunu", "Məsələ həllinin öyrənilməsinə dair", "Məsələnin müxtəlif yollarla həlli", "Hərflər və sözlər, rəqəmlər və ədədlər", "Yeni pedaqoji təfəkkürlü ibtidai sinif müəllimi", "Qabaqcıl sinif müəllimi", "N.Tusi yaradıcılığında əxlaqi keyfiyyətlər", "Yenilikçi müəllim", "Tə'limin keyfiyyətinin yüksəldilməsində ev tapşırıqlarının rolu" və s. mövzularında çap edilmiş məqalələri respublikanın ibtidai sinif müəllimləri arasında geniş yayılmışdır.

Müəllimlik fəaliyyətinin 26 ilini Nəsimi rayonu 159 sayılı məktəbdə işleyən Əminə Əliyeva 1989-cu ildə o zamankı Bakı Müəllimləri Təkmilləşdirmə İnstitutu İbtidai təlim-tədris metodika kabinetinə müdir və-

zifəsinə irəli çəkildi. Öz peşəsinin mahir us-tası olan Əminə xanım yeni vəzifəsinə çox tez uyğunlaşdı, kollektivə qaynayıb-qarışdı və az bir müddət ərzində onun fəal üzvlərindən biri oldu. O biliirdi ki, Bakı şəhərində fəaliyyət göstərən 6 mindən artıq ibtidai sinif müəllimi ilə aparılan metodik işi yaxşılaşdırmadan, ixtisasartırma kurslarının səmərəliliyini, ümumtəhsil məktəblərində tədrisin keyfiyyətini yüksəltmək qeyri-mümkündür. O, bu işə bütün ibtidai sinif müəllimləri haqqında ətraflı təlimatın toplanmasından başladı.

Mə'lum oldu ki, ibtidai sinif müəllimlərinin 32,5%-i orta pedaqoji təhsilli, ali pedaqoji təhsillilərin isə təxminən yarısı qeyri-ixtisas müəllimləridir.

Əminə xanım ibtidai sinif müəllimlərini 1 ildən 5 ilə, 5 ildən 10 ilə, 10 ildən 15 ilə və 15 ildən yuxarı iş təcrübəsinə görə kate-qoriyalara ayırdı, hər bir müəllimin attestasiya nəticələrini dəqiqləşdirdi və bütün bun-ların əsasında müəllimlərin pedaqoji fəaliyyətinin kartotekasını tərtib etdi. Fəxri adları olan ali kateqoriyalı qabaqcıl sinif müəllimlərindən ibarət fəallar qrupu yaratdı və institutun ibtidai tədris-metodika kabinetinin şurasını təşkil etdi. Şuraya respublikanın ibtidai təlim sahəsində tanınmış alimlərindən Yəhya Kərimov, Əziz Əliyev, Vüdati Bəşirov, Vüdati Xəlilov, Məcid İsmixanov, Ağayar Şükürov, Əli Hüseynov, Akif Orucəliyev, Kərim Kərimov, Qəmbər Hüseynov, Fikrət Əfəndiyev və başqaları cəlb edildi. Onların fəal iştirakı ilə ixtisasartırma kurslarının tədris proqramları təkmilləşdirildi. Hə-min proqramlar əsasında respublikada ilk dəfə olaraq ibtidai sinif müəllimləri kateqoriyalar üzrə (orta pedaqoji təhsili olanlar, ali pedaqoji təhsili olanlar, qeyri-ixtisas müəllimləri, gənc müəllimlər və s. komplektləşdirilərək diferensiallaşdırılmış ixtisasartırma kursları təşkil olundu.

Bütün bunları ayrı-ayrılıqda nəzərə almaq, diferensiallaşdırılmış tədris planı və proqramları yaratmaq, onları həyata keçirməyə qadir olan yüksək ixtisasi mühazirəçiləri kurslara cəlb etmək metodistdən, hə-qiqi mə'nada xüsusi bacarıq və böyük əmək tələb edir. Əminə müəllim bu çətinliklərə sinə gərir, kiçikyaşlı məktəblilərdə təhsilin bünövrəsini möhkəmləndirmək üçün yeni

yollar axtarır. Mövcud ixtisasartırma sisteminin müasir tələblərə cavab verə bilmədiyi öz şəxsi təcrübəsində sınaqdan keçirmiş istə'dadlı metodist təcrübə dərslerini ixti-sasartırma institutunda yox, qabaqcıl sinif müəllimlərinin işlədikləri zəngin ibtidai si-nif kabinetləri olan baza məktəblərində təşkil edir.

Kurs müdavimləri həmin məktəblərde olarkən nəinki sadəcə olaraq dərsləri dinleyib təhlil edir, həm də qabaqcıl müəllimin iş sistemi ilə ətraflı tanış olur, öz gələcək işlərində istifadə etmək üçün qeydlər götürür, sonralar da bu məktəblərlə əlaqə saxlayırlar.

Əminə Əliyeva təkcə aylıq və illik deyil, 15 günlük (90 saatlıq), 18 günlük (108 saatlıq), hər beş ildən bir keçirilən kursarası dövrə qisamüddətli (həftəlik, 12 günlük) problemlə, tematik - təlimati kurslara da ge-niş yer verir.

Əminə xanım metodbirloşmə sədrləri, Bakı şəhər, rayon təhsil şöbələrinin metodistləri, ali kateqoriyalı müəllimlər, attestasiya nəticəsində tövsiyə almış müəllimlərlə qisamüddətli kurslar təşkil edir, məsləhət saatları keçirir. Elə ona görədir ki, Bakı şəhərinin məktəbləri üzrə ibtidai siniflərdə müvəffəqiyət və keyfiyyət faizi digər fənlər üzrə göstəricilərdən yüksəkdir. Ibtidai si-niflərdə ikinci il eyni sinifdə qalma hallarına az rast gəlinir. Bütün ibtidai sinif şagirdlərinin 65-70%-i e'la və yaxşı qiymətlərlə oxuyur.

Əminə Əliyeva Bakıdakı "Avropa" liseyi, 20 nömrəli məktəb-liseyi, 43 nömrəli bağça-məktəb-liseyi, 291 nömrəli "Araz" ekologiya liseyi və s. yeni tipli tədris müəs-sisələrində ibtidai təlimin daha da təkmil-ləşdirilməsinə, istə'dadlı şagirdlərin aşkar-a çıxarılib inkişaf etdirilməsinə xüsusi diqqət yetirir. O, qabaqcıl sinif müəllimi Qəmər Tağıyevanın iş təcrübəsindən bəhs edən "Axtarış yollarında" adlı metodik vəsaitin-də məhz bu məsələyə geniş yer vermişdir. Əminə xanım Bakı Baş Təhsil İdarəsi və Təhsil Nazirliyinin ibtidai sinif müəllimləri ilə apardığı tədbirlərdə fəal iştirak edir. Keçən tədris ilində Bakı şəhər BTİ-nin keçirdiyi "Təhsilin humanistləşdirilməsi" ilinin tədbirlərində fəal iştirakına görə Bakı şəhər BTİ-inin "Fəxri fərman"ına layiq görülmüşdür.

Əminə Əliyeva Təhsil Nazirliyi nəzdindəki elmi-metodik şuranın ibtidai təlim bölməsinin üzvüdür. 25-dən yuxarı elmi metodik məqalənin, 4 kitabı və "Riyaziyyat -2" dərsliyinin müəlliflərindən biridir. Qabaqcıl iş təcrübəsi ilə əlaqədar respublika metbuatında tez-tez çıxış edən Əminə xanım ibtidai sınıf müəllimləri üçün yazdığı metodik tövsiyələrlə həmkarlarını yeni metodlarla silahlandırmaya çalışır. İxtisaslaşdırma kurslarında oxuduğu mühəzirələrdə on çox təcrübəyə əsaslanan bu bacarıqlı metodist sınıf müəllimləri tərəfindən sevilir.

İnstitutun bütün əməkdaşları tərəfindən sevilən və böyük hörmət sahibi olan Əminə xanım mehriban, səmimi və təvazökar bir insandır. Fitrətən ziyah sakit və müləyim təbiəti malik olan Əminə xanım, bəlkə də bütün boş vaxtını xalqımızın balalarının gələcəyi naminə axtarışlar aparır. Ə. Əliyeva elmi-metodik biliyini daim artırmağa çalışan zəhmətkeş ziyalıdır. Bakı şəhərində fealiy-

yət göstərən qabaqcıl, sayadlı və təcrübəli ibtidai sınıf müəllimlərinin üzə çıxarılmaşında, onların iş təcrübəsinin öyrənilməsində və yayılmasında müstəsna rol oynayan Əminə xanım xeyirxah bir insan kimi də diqqəti cəlb edir.

Gözəl və mehriban ailə başçısı, iki oğul və bir qız anası olan Əminə Əliyevanın bu günlərdə anadan olmasının 60 il tamam olur, lakin onun ən məhsuldar işləyən vaxtıdır. Müştəqil Respublikamızda ibtidai təlimin daha da inkişaf etdirilməsi işində çox minlik ibtidai sınıf müəllimləri, doğma institutumuzun bütün əməkdaşları adından və şəxsən öz adımdan ona yeni-yeni müvəffəqiyyətlər və can sağlığı diləyirik.

*Aydın Paşayev,
Bakı Pedaqoji Kadrların İxtisasartırma
və Yenidənəhəzirlənmə İnstitutunun
metodisti, filologiya elmləri namizədi.*

SUALLARA CAVAB

Sual:

Mövcud "Məktəbəqədər tərbiyə və tə'lim" programında uşaq bağçasının kiçik qrupundan başlayaraq rus dilinin öyrədilməsi nəzərdə tutulub. Bu, öz qüvvəsində qalır mı?

S. Əhmədova,
Sabunçu RTH-nin metodisti

Cavab:

İmkanı olan, gücləri çatan məktəbəqədər yaşlı uşaqların praktik yolla müstəqil rus dilini öyrənmələri təqdirdə layiq haldır. İbtidlai siniflərin tədris planından xarici dillərin bir fənn kimi çıxarıldığı və bu işə V sinifdən başlandığındı indiki dövrə uşaq bağçalarında rus dilinin tə'liminə məşğələlərin ayrılmazı məntiqsizlidir.

Uşaq bağçalarında rus dili üzrə danışq məşğələləri keçmiş və bu sahədə müəyyən vərdişlər qazanmış uşaqlar ibtidai tə'lim dövründə həmin fəaliyyəti davam etdirməyə imkan tapmayacaqlar. Bu işə pedaqoji və psixoloji cəhətdən müəyyən paradoksların yaranmasına gətirib çıxara bilər.

“İLİN DÖRD FƏSLİ”
BAKİ. BSU, 2002,
REDAKTOR
PROF. Y.Ş.KƏRİMÖV

**“KİÇİKYAŞLI MƏKTƏBLİLƏRİN
MİLLİ RUHDA TƏRBİYƏSİ”**
BAKİ, “NASİR”, 2002,
REDAKTOR PROF. Y.Ş.KƏRİMÖV.

Pedaqoji elmlər namizədi Laləzər Cəfərovanın müəllifliyi ilə çap olunmuş bu kitab məktəbəqədər yaşı uşaqlar üçün müntəxəbat xarakteri daşıyır.

Müəllif kitabın adına uyğun olaraq ilin dörd fəslini əhatə edən bədii materiallar toplusu yaratmışdır.

Kitab iki cəhətdən diqqəti cəlb edir. Əvvəla, kitabda hər bir fəslə aid toplanmış materiallar məktəbəqədər yaşı uşaqların müxtəlif dövrlərini əhatə edir. Tərbiyəçi kitabda kiçik, orta, böyük və məktəbəhəziriqliq qrupları üçün material tapa bilər. İkincisi, kitabda çox rəngarəng ədəbi materiallar verilmişdir. Uşaqlar düzgülər, sayaçı sözlər, sanamalar, oyun – nəğmələr, tapmacalar, atalar sözləri, şe'rərlər, təmsilər, hekayələr, nağıllar və s. ədəbi parçalarla tanış ola biləcəklər.

Yaxşı olar ki, tərbiyəçilər hər bir fəslə aid materialların oxusunu həmin fəsildə təşikl etsinlər. Bə'zən təkrar və müqayisə məqsədilə əvvəl oxunmuşlara müraciət etmək mümkündür. Kitabdan səmərəli istifadə olunmasını tə'min etmək məqsədilə onun əvvəllində redaktor tərəfindən yiğcam metodik məsləhət verilmişdir.

Kitab uşaqların nitqinin inkişafına, dünyagörüşünün zənginləşməsinə və məktəbə hazırlanmalarına kömək göstərə bilər.

Pedaqoji elmlər namizədi Almaz Məmmədovanın bu əsəri onun uzun illər apardığı tədqiqatlarının və müdafiə etdiyi namizədlilik dissertasiyasının məzmununu özündə əks etdirir.

Müəllif soy kökümüzə qayıtdığımız müstəqil Azərbaycanda belə bir aktual problemi qələmə almaqla gənc nəslin milli ruhda tərbiyəsinə xidmət etmək məqsədini qarşıya qoymuşdur.

Kitabda milli ruhda tərbiyə anlayışı açılır, problemin program və dərsliklərdə, məktəb təcrübəsində qoyuluşu şərh edilir. Gənc nəslin milli ruhda tərbiyəsində xalqımızın adət və ənənələri ilə tanışlığının rolundan söz açılır.

Kitabda kiçikyaşlı məktəblilərin Azərbaycanın azadlıq və müstəqilliyi uğrunda mübarizəsi ilə tanışlıq prosesində milli ruhda tərbiyə edilmələri, millətlərarası münasibətlərdə Azərbaycanın mövqeyi ilə tanışlığın tə'siri, bu işdə Azərbaycanın ədəbiyyatı, mədəniyyəti və incəsənətinə bələdliyi və digər məsələlər əhatə olunmuşdur.

Müəllif sinifdən xaric tədbirlər prosesində də bu mühüm vəzifənin yerinə yetirilməsi imkanlarını əhatə etmişdir.

*Sevda Abbasova,
pedaqoji elmlər namizədi*